



Hənifə xanım Məlikova-Abayevanıñ xatirələri

Həsən bəy Zərdabi və “Əkinçi”



Həsən bəy Zərdabi
(1842 - 1907)

№ 2005
2074

Hənifə xanım Məlikova-Abayevanın xatirələri

(Həsən bəy Məlikov Zərdabinin bioqrafiyası)

92934

Həsən bəy Zərdabi və “Əkinçi”

(məqalələr, çıxışlar, sənədlər,
xatirələr və ithaf şeirləri)

M.F.Axundov adı
Azərbaycan Milli
Kitabxanası



“Adiloğlu” nəşriyyatı
Bakı - 2005

BARXIV

33603

2612(2A) + 951

Az
A 42

*Azərbaycan milli mətbuatının
130 illiyinə həsr olunur.*

*Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkışafına Yardım
Assosiasiyyası və Söz Azadlığını Müdafiə Fondu
tərəfindən nəşr edilir.*

Toplunu tərtib edən və Hənifə xanım Zərdabinin
xatırələrini rus dilindən çevirən:
Tahir AYDINOĞLU

Redaktor: Məmməd Nazimoğlu

A 42 **Hənifə xanım Məlikova-Abayevanın xatırələri**
(*Həsən bəy Məlikov Zərdabinin bioqrafiyası*).
Həsən bəy Zərdabi və «Əkinçi» (məqalələr, çıxışlar,
sənədlər, xatırələr və ithaf şeirləri)
Bakı, «Adiloğlu» nəşriyyatı – 2005, 126 səh. (8 foto)

A $\frac{4922532112}{121-2005}$ sifarişlə

Həqiqət biz bir-birimiz ilə xoruz-beçə kimi cəmaətin, ələlxüsus xaricilərin hüzurunda döyüşməmiz çox eyibdir. Bizim bədbəxt müsəlman taifəsi qeyrilərdən geridə qalib xab-qəflətdən oyana bilmədiyinin bir böyük səbəbi də budur ki, biz öz nəfsimizi öldürə bilməyib qeyri vacibli işləri kənara qoyub bir-birimiz ilə tutuşub qeyriləri özümüzə güldürürük. Bəsdir, belə məsləkdən əl çəkəlim.

Həsən bəy Zərdabi

“Aləmi-islam bir qaranlıq içərisində qaldığı zaman bu adam (Həsən bəy Zərdabi – red.) əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışmışdır. O məşəl nə idi? Əvvəlinci mətbü kəlam idi...”

Əli bəy Hüseynzadə

ÖN SÖZ YERİNƏ

DOĞRU SÖZÜN AND YERİ – Həsən bəy Zərdabinin məzəri

Bu azman kişinin, millet fədaisinin, tərəqqi aşiqinin, bu dünəsi kimi, o dünyası da məşəqqətli, qəlbağırdan olub. Zehni və əməli milləti üçün sönməz bir çırğığa dönmüş bu insanın sönmüş cəsidi Vətən torpağında 3 dəfə dəfn olunub.

Birinci dəfə. Bunu Həsən bəyi tələbələrinə böyük isteklə tanışdan mərhum professor, jurnalistlərin unudulmaz müəllimi Abbas Zamanov “Əməl dostları” kitabında çap olunmuş və 1957-ci ildə yazdığı “Vətəndaşlıq rəşadəti” məqaləsində belə təsvir edir:

“50 il əvvəl, 1907-ci ilin tutqun bir payız günü idi. Neft Baxışının mərkəzində möhtəşəm bir izdiham toplanmışdı. Heç bir vaxt misli görünməmiş bu izdiham matəm izdihamı idi. Şəhərin müəssisələri, dükkanları bağlanmış, yalnız azərbaycanlılar deyil, ruslar, ermənilər, yəhudilər və başqa milletlərdən ibarət olan bu izdiham ürəyi əbədi olaraq dayanmış necib bin insanı, həqiqi bir xalq müəllimini, bütün ömrünü öz xalqının səadəti, mədəni inkişafı uğrunda çətin və gərgin mübarizəyə sərf edən Həsən bəy Məlikov Zərdabi ilə vidalaşmaq üçün toplılmışdı.

Mərhumun evinin qarşısında, “Kaspi” qəzeti redaksiyasının və Şəhər Dumasının qabağında mitinqlər keçirildi, onun həyat və fealiyyəti, xalq yolunda, Vətən yolunda göstərdiyi xidmətlər haqqında alovlu nitqlər söyləndi. Sonra dənizə bənzər insan axını Bibiheybət qəbristanlığına doğru yönəldi. Cənazənin önündə saysız-hesabsız əklillər, lap qabaqda isə “Əkinçi” qəzetinin çiçəklərlə çərçivəyə alınmış birinci nömrəsi aparılırdı.

Sonralar Abbas müəllim tələbələrə dərs zamanı deyirdi ki, varını, malını, canını millət yolunda ərimiş Həsən bəy İçərişəhərdə, Qoşa qala qapısının arxasındaki kasıb evində, quru taxtın üstündə dünyadan köçərək də cənazəsi o vaxt üçün misli görünməmiş bir təmtəraqla, müsəlman icmasının ən nüfuzlu, say-seçmə insanların dəfn olunduğu yerdə – Bibiheybət məs-

cidinin həyatında torpağa tapşırılmışdı. Nəhəng izdiham bu uzun yolda Həsən bəyin cənazəsini çiynində aparmışdı. Və “milləti yetim qoyub getmiş” bu insanın məzəri sonrakı 30 ilde Azərbaycanın ən böyük ziyarətgahında uyudu.

İkinci dəfə. Millətin, milli varlığımızın üstünə qara yel kimi əsən “37-ci il” tekçə dəyərli övladları deyil, müqəddəs nə varsə her şeyi soldurdu, dağıdı, uddu. Millətsevər ailələrdən biri kimi Həsən bəy Zərdabinin doğmalarını, yaxınlarını da pərən-pərən salmış, sinsitmişdilər. Böyük bir ailədə Həsən bəyin Bibiheybətdəki məzarına baş çəkməyə bir başıpapaqlı qalmamışdı. Bir gün növbə bu məzarın özüne də çatdı. Şəhərdə xəber yayıldı ki, yeni çəkilən Salyan şəhəri Şix kəndində düz Bibiheybət məscidinin yerində keçəcək. Kim istəyir əzizlərinin məzarını köçürüb aparsın, yoxsa dağılacaq, yoluñ altında qalacaq...

Zərdabiler ailəsi xəbəri eşidəndə güc-bəla 2 nəfər tapıb cənazənin qalıqlarını çıxarıb gətirməyə göndərdi. Bu iki adam “millətin mənəvi atası”nın qalıqlarını kiçik bir yesiyə yiğib Bayıladək ciyinlərində gətirdi. Bayılda yesiyi mədənlərədək uzanan tramvaya qoydular. Tutqun, hüznlü bir payız gündündə 30 il əvvəl möhtəşəm bir izdihamın ciyində əbədiyyət yuvasına aparılmış bir cənazəni bax beləcə sakit, miskin, qərib bir kədərle nəhəng şəhərin axırət ünvanlarından biri böyük dəryaya atılmış daş kimi ikinci dəfə uddu. Heç ayrıca məzarı, başdaşı, nişanəsi de olmadı...

Üçüncü dəfə. Aradan illər keçmiş, tufanlar ötmüş, göylər durulmuşdu. Yavaş-yavaş ötenlərin haqsızlıqları üstündəki qalın, qara pərdələr də siyrlirdi. Ötenlərin xofu candan çıxmasa da tək-tək millətsevər ziyanı ürkək-ürkək zəlzələdən sonra ucuqlar altındakı cəsədləri çıxarırmış kimi haqsız qurbanların təmiz adlarını ləkələrdən silib-təmizləməyə başlamışdı. 1957-ci ilin belə günlərində birinde Bakı Dövlət Universitetinin müəllimi, demokratik ədəbiyyatımızın və jurnalistikamızın əvəzsiz tədqiqatçısı, milli dəyərlərin yorulmaz təbliğisi Abbas Zamanov 50 il əvvəl Həsən bəy Zərdabinin necə böyük əzəmətle son mənzilə yola salınmasını o vaxtın qəzetlərindən oxuyub əlamətdar tarixlə bağlı yuxarıda istinad etdiyimiz məqaləni hazırlayırdı.

Elə buradaca Abbas müəllimin ağlına geldi ki, ötən 50 ildə bir dəfə də xatırəsi layiqincə yad edilməmiş milli mətbuat banisini, bütöv bir demokratik maarifçilər ordusunun müəllimini cəmiyyət miqyasında yad etməyin məqamıdır.

Abbas Zamanov birbaşa yaxın münasibətdə olduğu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdürü işləyən millətsevər ziyalı Şixəli Qurbanovun yanına gedir. Elə oradaca qərara alınır ki, Həsən bəy Zərdabinin ölümünün 50 illiyini geniş qeyd etmək üçün MK qərarının layihəsini Abbas müəllim özü hazırlasın. Səhəri gün geniş tədbirlər planı Şixəli Qurbanovun stolunun üstündə olur. O, layihəni diqqətə nəzərdən keçirib deyir ki, Abbas, hər şey yerindədir, bircə məsələ yaddan çıxıb: mərhumun məzarının abadlaşdırılması.

Tezliklə MK qərarı verilir, nüfuzlu yubiley komissiyası yaradılır. Yubileyə ciddi hazırlıq görülür. Növbə həmin o “məzarı abadlaşdırılsın” bəndinə çatanda aləm qarışır bir-birinə. Sən demə, bu vaxtadək bir nəfərin də ağlına gəlməyibmiş ki, Zərdabinin məzarı hardadır. Üz tuturlar qohumlarına, Soraq verən olmur. Abbas müəllim öyrənir ki, 37-ci ildə Zərdabinin məzarının yerində “turp əkilib”. Yenidən qohumlara üz tuturlar. Sağ qalanlar deyir ki, məzarın yerini bilsə-bilsə mərhumun qızı Qərib-soltan biləcək.

Abbas müəllim xatrlayırdı ki, məşhur bioloq Mirəli Axundov və bir cavav filosofla Qərib-soltan xanımılıq gedirlər. Doğmaları repressiya olunmuş, əsəbləri pozulmuş Qərib-soltan “məzar” səhbətini eşidən kimi qəzəblənib əlinə keçəni universitet müəllimlərinin başına yağıdır. Qişqırıq ki, atamın hər şeyini məhv elədiniz, indi gəlmisiniz sümüklərini aparmağa. Bir də bu evə ayaq basmayın.

Əzəblə günlər başlayır. Bilirlər ki, Qərib-soltan heç nə deməyəcək. Öyrənirlər ki, arvadı yalnız Zərdabinin qız nəvəsi, gənc bəstəkar Rauf Hacıyev dilə tuta bilər. Xoşbəxtlikdən, Rauf məzarın yerini öyrənir. Deyir ki, babamın sümükləri 37-ci ildə şəhər qəbristanlığında Hənifə nənəmin (Zərdabinin həyat və mübarizə yoldaşı, maarifpərvər qadın, Bakıda ilk qızlar məktəbinin yaradıcısı – T.A.) qəbrinin yanında basdırılıb.

Abbas müəllim bir qrup jurnalist, filoloq tələbə ilə nişan verilən yerə gedir. Tələbələr qəbrin ətrafini bir neçə yerdən qazırlar, heç nə tapılmır. Birdən Hənifə xanımın məzarının aşağı künçündə bel nəyəsə ilisir. Taxta yesiyin üstü açılonda gözlərə işıq gəlir, sanki, misilsiz bir dəfinə tapıbmış kimi hamı nəfəs-dərmədən yesiyin çıxarılmasını gözləyir...

Kiçik kvadrat qutu torpağın üstünə qoyulanda müəllimli-tələbəli yesiyi qucaqlayıb isti göz yaşlarına qərq edirlər... Üz-gözlərini bu mütqəddəs sümükləri bu dünyadan cəhənnəmindən qoruyub saxlamış yesiyin nəm torpağına sürtürər...

Abbas müəllim danışdığı epizodun bu yerində qəhərlənib susmuşdu, onun və jurnalistika fakültəsinin 1002-ci qrupunun tələbələrinin göz yaşları xəyalən o nəm yesiyin üstünə tökülmüşdü. Bu, saf bir sevginin mütqəddəs bir ruh qarşısında yenilməsi məqamı idi.

Tələbələr müəllimlərin iştirakı ilə Həsən bəy Zərdabinin cənəzəsinin qalıqlarını Fəxri Xiyabanda dəfn edirlər. Bu kiçik dəstə 50 il əvvəlki o nəhəng izdihamdan və 20 il əvvəlki o 2 nəfərdən sonra adı və əməli çırğığa dönmüş o azman kişinin mütqəddəs sümüklərini 3-cü dəfə layıq olduğu ünvanda – milletin fəxri olan insanların cərgəsində əbədiyyətə təhvil verir.

And yeri. Ötən əsrin 70-80-ci illərində “S.M.Kirov adına ADU”-ya daxil olmuş mindən artıq gəncdən ibarət böyük bir izdiham hər il sentyabrın 1-də saat 10-da Sergey Mironoviçin Dağıstı parkdakı heykəlinin önünə gətirilir, “komunizm idealları uğrunla mübariz” olacaqlarına and içdirilirdilər. Həmin gün universitetin jurnalistika fakültəsinə qəbul olunmuş 25 gənc isə izdihamın keçdiyi yolun əksinə hərəkət edib Fəxri Xiyabana – Həsən bəy Zərdabinin məzarının önünə gəlir, bu böyük dühanın ruhu qarşısında xalqımıza milli mətbuatımızın banisi Həsən bəy kimi xidmət edəcəklərinə and içirdilər. O mütqəddəs anları yaşamış yüzlərlə həmkarımız bu məzənin tarixçəsindən bixəbər olub. Biz həmin anlarda Həsən bəyin məzarüstü abidəsinə baxıb pak və mütqəddəs bir vicdanın qayğılı gözlərində, narahat çöhrüsində ifadə olunmuş vəsiyyəti oxumuşuq: “Qələm əhlinin birinci mütqəddəs vəzifəsi gərək ola həqiqəti yazmaq... Heç olmaz ki, doğru söz yerdə qalsın”.

İndi də jurnalist tələbələrin ilk addımları “doğru sözün and yer”ndən başlanır.

Örnək. Rehmətlik Abbas Zamanov H.Zərdabi, "Əkinçi" qəzeti barədə danışanda yana-yana deyirdi ki, bu böyük insanın həyatı və ilk milli qəzetimizin nəşri barədə ən dəyərli mənbə olan Hənifə xanım Məlikovanın Həsən bəy barədə xatirələri hələ də tam çap olunub xalqa çatdırılmayıb, rus dilindəki əlyazma mətni respublika Əlyazmaları Fondunda qalır. Abbas müəllim əlavə edirdi ki, Cəlil Məmmədquluzadə barədə onun sədaqəti həyat yoldaşı Həmidə xanımın xatirələrini ruscadan dilimizə çevirib çap etdirdim, -- Hənifə xanımın xatirələrini isə oxuculara çatdırmağa macalım olmadı. O bu gərəkli işi biz tələbələrinə əmanət edib, 1993-cü ildə dünyadan köçdü. Unudulmaz müəllimimizin bu böyük arzusunu yerine yetirmek, Həsən bəyin və Hənifə xanımın ruhlarını sevindirmək, həmin dəyərli mənbəni indiki nəsillərə çatdırmaq üçün Hənifə xanım Məlikova--Abayevanın xatirələrini "Söz Azadlığını Müdafiə Fondu"nun dəstəyi ilə dilimizə çevirib bu topluya daxil etdik.

Xatırladıraq ki, Hənifə xanım bu xatirələri 1925-ci ildə "Əkinçi" qəzetiinin nəşrinin 50 illiyi münasibətilə qələmə almışdı. Bu xatirələr "Həsən bəy Məlikov Zərdabinin tərcümeyi-hali" adı ilə 1939-cu ildə "Revolusiya və kultura" (indiki "Azerbaycan" -- T.A.) jurnalının 6-cı nömrəsində böyük ixtisarla dərc olunmuşdur. Hənifə xanımın xatirələri tam halda Həsən bəyin bioqrafiyasını əks etdirən ən zəngin mənbədir. Xalqın maariflənməsi və işıqlı yola çıxması uğrunda zəkası, əməlləri və qələmi ilə bütöv bir ordu qədər iş görmüş H.Zərdabi tərcümeyi-hal və geniş xatirə yazmadığından bu böyük boşluğu müəyyən qədər Hənifə xanımın xatirələri doldurur.

Nəhayət, oxuculara xatırladıraq ki, həyatda Həsən bəy Zərdabinin ən yaxın dostu və silahdaşı olmuş Hənifə xanım Aslan bəy qızı Abayeva 1856-cı ildə Ter vilayətinin Nalçik şəhərində türkdilli balkar zadəganları ailəsində doğulmuşdur. O, 1872-ci ildə Tiflisdə müqəddəs Nina qız gimnaziyasını bitirmiş, elə bu vaxt tale onu Həsən bəyin rastına çıxarmış və ailə qurmuşdular. Hənifə xanım ömrünün sonunadək fəal maarifçi olmuş, Bakıda

qız məktəblərində dərs demiş, II rus-tatar qız məktəbinin direktoru olmuşdur. Hənifə Məlikova-Abayeva 1928-ci ildə Bakıda vəfat etmişdir. Həsən bəyin və Hənifə xanımın ölüm yolu, xalq işi uğrunda fədakar mübarizəsi nəsillərə böyük örnəkdir.

Tahir AYDINOĞLU

DAXİLİYYƏ

**H.ZƏRDABI
VƏ «ƏKİNÇİ»**

“Əkinçi” qəzeticinin bina olmağının səbəblərindən o qəzeti çap etmək barəsində göndərdiyimiz elamnamədə danışdıq. Əlbəttə o səbəblərdən savay buna qeyri səbəblər də çıxdur. Amma onları bura da ismən adlamaq məqdurdur deyil. Ona görə o səbəblərdən danışmağı lazımlı bilməyib xahiş edirik bu “Əkinçi” qəzeticinin əvvəlinci nömrəsində o qəzeticin məzmunundan goftüyü edək. “Əkinçi” qəzəntində bu aşağıda adlanan fəsillər olacaqdır. Əvvəlinci fəsil daxiliyyə olacaqdır, yəni qəzeticin münsisinin öz tərəfindən yazılan şəylər olacaqdır. İkinci fəsildə əkin və ziraət xəbərləri olacaqdır, yəni bizim ya qeyri-vilayətlərdə olan əkinlərdən, onları əkib-becərməkdən, onları əkib-becərən vaxtda işlənən əsbablardan, əkin yerin şüxm etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şəylər qarışdırmaqdan, xülasə, əkindən və əkinin biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan və mallardan əmələ gələn şəylərdən danışq olacaqdır, yəni bizim və ya qeyri-vilayətlərdə nə qism mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şəyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışq olacaqdır. Üçüncü fəsildə elm xəbərləri olacaqdır, yəni elm və ya imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədənинə və malına nəfi olan xəbərlərdən danışq olacaqdır. Dördüncü fəsildə təzə xəbərlər olacaqdır və bu təzə xəbərlər bir neçə qism olacaqdır. Əvvəla, ticarət xəbərləri olacaqdır, yəni bizim vilayətimizdə və ya qeyri-vilayətlərdə bir şey, məsələn, bugđa filan şəhərdə ya filan kənddə nə qiymetə və nə tövr satılmaqdan xəbər veriləcəkdir. Sani, bizim Rusiya dövlətinin və qeyri-dövlətlərin politika xəbərlərindən danışq olacaqdır, yəni padşahların və onların vüzəralarının araslarında olan danışqlardan və dövlətlər arasında olan cənglərdən xəbər veriləcəkdir. Salis, Rusiya dövləti tərəfindən öz tabelərinə sadir olan hökmlərdən xəbər verəcəkdir. Rabe, bizim kənd

sudlarında ya miravoy sudda və ya okrujnoy sudda qət olan işlərin ümdəsinin qətnaməsi olacaqdır. Xəmis, yuxarıda zikr olan xəbərlərdən savayı, hər bir vilayətdə aşkar olan məşhur naxoşluq ya yanqu, ya oğurluq və ya qeyri-qism xəbərlərdən danışq olacaqdır.

Bu məzmundu qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib, başlayıraq və müsəlmanların anlıyan və pişrov kəslərdən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə, səy etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqei anlıyan kəslərdən elədiyimizə səbəb odur ki, bize məlumdur bizim müsəlmanlar həmişə öz anlıyan kəslərini ezip tutub, onların sözlerinə əmel ediblər. Əlbəttə, anlıyan və pişrov kəslərə lazımdır ki, xalqın bu etibarına xəyanət etməyib onun gözləri açılmağa səy və kuşəş etsinlər. Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyasının gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir deyərlər zəmanət dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və bu tövr zəmanətin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəti dəyişilməkdən saxla-yaq. Ol kəslər ki, həmişə bize etibar edib bizim sözlərimizə əmel ediblər, zəmanət dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər. Onların belə irəli getməyinə mane olmaq, yəni onları keçən zəmanətin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, yolu onlar bizsiz də gedəcəkdirler. Pəs bizim anlıyan və pişrov kəslərə eyni məsləhətdir bu yolu onlar ilə bir yerde getsinlər, ta ki, onların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gələcəkdə həmçinin onlara pişrov olsunlar.

"Əkinçi" qəzeti, №1, 22 iyul 1875-ci il

RUSİYADA ƏVVƏLİNÇİ TÜRK QƏZETİ

Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanətə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayıcaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəncəberlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik.

Belədə nə qayırmalı? Hər kəsi çağırıram gelməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mirur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz, mirur ilə qanızın başını deşib onun beyninə əsər edər. Belədə mən onları necə görür və görmək mümkündürmü? Hər kəs öz qara sandığının üstə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir. Amma ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əjdahanın ağızına düşüb yox olduğunu görməyir və görmək də istəməyir.

Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu rəxnə tapar və su mirur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar.

Bəs qəzeti necə çıxardım? Pul yox, çapçı yoldaşı yox, kitabxana yox, hürufat yox, əmələ yox. 1-2 yüzdən artıq oxuyan da

olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bələdir.

Bizim qubernator mütəvəffi general Staroselski, doğrudur xalis rus idi, amma övrəti gürcü qızı idi. Ona görə Qafqazın yer əhlini artıq dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetiñ adını "Əkinçi" qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğunu qəbul eləsin. Bu tövr ərizə verib izin aldı.

Cünki o vaxtda yazı-pozu şikəstə xətti ilə olurdu və basma xəttini oxuyan yox idi və tamam Rusiyada işlənən hürufat çox yaman idi, ona görə mənə məsləhət elədilər ki, qəzeti daş basması ilə (litoqrafiya) basdırıram. Mən buna razı olmadım. Cünki litoqrafiya ilə çıxan qəzet həftədə bir və ya iki dəfə çıxa bilir. Amma mənim ümidi var idi ki, sonra qəzeti hər gündə çıxarıram və bir də Osmanlı və İran məmlekətlərində o vaxtda qəzətlər çıxdı və onlar da hürufat ilə basılırdı və daş üstə çıxanlar da sonralar hürufat ilə basılacaqdı.

Belədə yaxşı olardı ki, işin binasından oxuyanları basma xəttinə öyrədim ki, sonra düberə zəhmət çəkib onları təzədən basma xəttinə öyrətmək lazımlı olmasın. O vaxtda Bakıda iki basmaxana var idi. Onların birisində ki, Qubernski Pravleniyanın idi, bircə müsəlman hürufatını alayaramıçq düzən Minasov adlı erməni var idi. Onu götürdüm danışdırdım. Söz verdi ki, nə qədər hürufat düzən lazımlı olsa, öyrədib mənim qəzətimdə işlədər. Sonra fikrə getdim ki, yaxşı hürufatı haradan alım? Rusiyada, doğrudur, yaxşı hürufat yox idi, amma qəliblər qayınb, təzə hürufat tökdürmək mümkün idi. İş burasındadır ki, təzə qəliblər qayırdan kargahçı 5–10 pudden ötrü onları qayırmağa razı olmazdı. O vaxtda İstanbulda olan bizim şirvanlılar ilə mənim irsal-mərsulum var idi. Onların yazmağından bilirdim ki, orada bizim türk dilində bir neçə qəzet çıxır. Hətta onlardan gündə çıxarı da var. Ona görə lazımdı bildim ki, gedib İstanbulu da ziyarət edim və orada işlənən yaxşı hürufatdan 5–10 pud alım getirim.

1875-ci sənənin iyul ayında gedib İstanbulda 10 pud hürufat alıb, avqust ayında qayıdırıb gəldim. Hürufat qışda gelib çatdı. Əlahiddə basmaxana açmağa pulum olmadı. Ona görə Staroselski

mənim hürufatımı Qubernski Pravleniyanın basmaxanası üçün satın aldı. Kağız və qeyri mayehtacı hazırlayıb "Əkinçi" qəzetiñ çıxarımağı 1875-ci sənənin iyul ayının 22-də başladım. İyul ayına qəzetiñ açılmasını salmaqdən muradım o idi ki, zikr olan Minasovdan başqa, türk hürufatı düzən tapılmadı. O da bircə bacısı oğlunu getirib, yanında şagird saxladı. Belə labüb qalib mən özüm də ona gərək kömək edəydim. Basmaxana hər nömrəni bir kiçik vərəq üstə hər səfər 1000 vərəq basmaqdən ötrü məndən 15 manat istədi. Hesab çəkib gördüm ki, qəzeti hər iki həftədə bir dəfədən artıq çıxara bilmərəm. Qəzət çıxarmaq eləmnəməsini novruzda paylamışdım və Qafqazın tamam şəhərlərinə və böyük kəndlərinə də göndərmişdim. İyul ayınacan 100 müştərim var idi ki, hərəsindən 3 manat, cümlətanı 300 manat vüsul olmuşdu. Qubernator naçalniklərə hökm yazdı ki, hər kəndin yüzbaşısı qəzət alsın. Bu tövr ilə 300 də müştərim artdı ki, cümlətanı 1200 manata qədər qəzət satılmaqdən vüsul oldu. Qəzeti əldə satdırmaq və eləmnəmə basdırmaq da ki, o vaxtda yox idi, qəzeti 8–9 yüzə qədər basdırırdım. Onun 400-nü müştəri olanlara və artığını Bakının küçə və bazarlarında paylatmaqdən savayı, qeyri şəhərlərə də müftə göndərirdim ki, qəzeti oxumağa adət eləsinlər.

Əvvəlində nömrələri çıxarmağın zəhməti çox artıq oldu. Yayda şagirdlərim Bakıdan evlərinə getmişdilər. Mən tək qalmışdım və bir də Minasov ömründə qəzət işi görməmişdə və çox ağır işləyirdi. Ona görə özüm yazirdım, hürufatı düzəməyinə kömək edirdim, qəletlərini düzəldirdim. Əvvəlinci yarım ili, yəni yanvarın birinəcən 500 manata qədər zərər elədim. Amma müştərilərinin qədəri yüzdən üç yüze qədər artdı. O ki, yüzbaşılırdı, naçalniklər onlara qəzeti vaxtında göndərmədiyinə onların qədəri azaldı.

Yanvarın 1-dən 400-ə qədər müştərim var idi, üç manatdan. Novruzdan sonra qəzetiñ vərəqlərini böyükləndirdim və o ilin payızında qəzeti həftədə bir dəfə çıxardıdım. Cünki yazılıçı yoldaşlarım günü-gündən artırdı və Minasov öz bacısı oğlu ilə işə artıq öyrənmişdi. İl qurtaranda hesabını çəkib gördüm ki, 1000 manata qədər zərərim var. Üçüncü, 1877 sənədə yüzbaşılardan savayı 400-ə qədər müştərim var idi. Mənim əvvəlinci köməkçilərim şagirdlərim idi. Onlar yazmaqdən savayı qəzeti müftə

paylamağa, poçta verməyə də kömək edirdilər. Onların hamısı qəzet oxumaq ilə yazış-oxumağı öyrənmiş idilər və öz vətən dilində qəzeti görəndə çox şad olurdular. O günü onlar üçün bir böyük bayram olurdu.

“Əkinçi”nin əvvəlinci bədbəxtliyi qubernator Staroselski Bakıdan getməyi oldu. Ondan sonra vitse qubernator bir yoğun senzor oldu. İkinci və böyük bədbəxtliyi osmanlı davası başlanmağı oldu.

Nə qədər osmanlı davası başlanmamış idi, bir tövr bu yoğun ilə yola gedirdim. Elə ki, dava başlandı, özləri rus olmayan, amma rus dövlətinə ixləs göstərmək istəyənlər əz cümlə bu yoğun hər bir cəhətdə artıq diqqət edib qəzət çıxarmağı düşvar elədilər. “Əkinçi”yə ixtiyar vermişdilər ki, siyasi xəbərləri qeyri qəzetlərdən çap eləsin. Amma onların birisini də çap etməyə qoymadılar və bir tərəfdən də müştərilərimiz dava xəbəri istəyirlərdi. Senzordan təvəqqə elədim ki, özü qeyri qəzetlərində siyasi xəbərləri də göstərsin ki, hansıları çap etmək mümkündür. Ona da razı olmayıb, izin verdi ki, dövlət tərəfindən hər gündə gələn telləri çap edim. Əlbəttə, heftədə bir dəfə çıxan qəzetdə bir həftənin müddətində gələn tellərin hamısını çap etmək mümkün deyil idi. Çünkü hər gündə 2-3 yüz sətrə qədər tel gəlirdi və onlardan seçib lazımlı olan qədərini də basdırmağa qoymadılar. Xülasə, siyasi xəbərləri basmaq mümkün olmadı və müştərilər məndən çox narazı oldular.

Müsəlmanların düşmənləri ki, Staroselskinin vaxtında bir iş görə bilmirdilər, hər tərəfdən “Əkinçi”nin üstə tökülüb onun bağlanmağına sey etdilər. Jandarma polkovnikinə hər gündə məndən və “Əkinçi”dən adsız danoslar göndərdilər. Jandarma tərəfindən mənim üstümə qarovalıçular qoyuldu. Onların birisi mənim rus qulluqçumun qardaşı adına gecələr mənzilimin içində yatırıldı. Birisi də küçə qapısında durub mən hər tərəfə gedəndə məni aparıb-getirirdi. O vaxt mən hər gecə 1-2 saat klubaya gedib bilyard oynayırdım və jandarma polkovnikinə də bəzi vaxtda mənim ilə oynayırdı. Onunla belə heftədə bir neçə dəfə o polkovnik məni apardıb məndən cavab istəyirdi ki, doğrudurum filan günü axşam filankəslərin yanına gedib, filan sözü demisən.

Mən cavab verirdim ki, filan saatda səninlə bilyard oynayırdım. Deyirdi ki, mən özüm də yaxşı bilirəm, amma neyləyim, zakon belədir, gərək xəbər alım. Belə danosları bircə jandarmaya versəydilər yenə dərd yarı idi, amma onları vəzirlərə, sərdara və qeyrilərə də göndərirdilər ki, onların cavablarını yazmaqdan bişarə jandarma yorulmuş idi. Amma bununla belə mən qəzeti vaxtında çıxardırdım.

Elə ki, Dağıstanda şuluqluq başlandı, “Əkinçi!”nin günü dəxi artıq qara oldu: bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi, vermişdim düzənməyə. Məqalədə bir dərviş bazarada dükənlərin qabağında qəsidələr oxuyub onları elm təhsil etməyə çağırırdı. Senzor qol çəkib çap olmağa izin vermişdi. Qəzət çap olub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim Minasovum ordadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri mənası var. Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator özü bir nömrə çıxardıb paylatdı. Çünkü nömrə mənim adımdan çıxmışdı, mən təvəqqə elədim ki, dəxi mənim adımdan qəzət çıxmasınlar.

99934
Bu tövr mən istəyirdim qəzeti vaxtılı bağlıyib dava qurtaran- dan sonra çıxardı. Amma müsəlmanların düşmənləri əl çəkmirdilər. Bir gün gimnaziyanın direktoru mənə məlum elədi ki, sərdarın hökmünə görə Yekaterinodar şəhərinin gimnaziyasına müəllim gedəm. Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünkü mən Bakıdan çıxbıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim. Dava qurtardı, amma mənim Bakıda qalmağım müşkül oldu. Padşahlıq qulluğuna məni götürmədilər və bakılırlardan heç kəs məni qulluğa götürmədi. 1-2 yerdə cəmiyyət qulluğuna girmək istədim, amma məni seçkidən qaraladılar və qaralanımlar da Bakı müsəlmanları oldu ki, orada xaricilərdən intixab etdilər. Belədə mən də ki, “Əkinçi”ni dəxi çıxarda bilmədim, hətta Bakıda da qala bilməyib öz kəndimizə köçüb getdim.

“Həyat” qəzeti №129, 28 dekabr 1905-ci il.
№3, 4 yanvar 1906-ci il.

M.F.Axundov adlı
Azərbaycan Milli
Kütüphanası

HƏSƏN BƏY MƏLİKOV ZƏRDABİNİN BIOQRAFIYASI

Həsən bəy Məlikov Zərdabi 1837-ci il noyabrın 12-də (bəzi zərdablışunalar bu tarixi 1842-ci ile aid edirlər – T.A.), keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Babası Rəhim bəy və atası Səlim bəy o vaxtın maarifpervər adamları idi. Onların qapısı həmişə o dövrün şairlərinin üzünə açıq olmuşdur.

Onun ilk müəllimi atası Səlim bəy olmuşdur. Uşaq (Həsən bəy) atasının ulu babalarının həyatından danışdıgi əhvalatlara, rusların Qafqaza gəlməsi barədə söhbətlərə maraqla qulaq asarmış. Atası söyləyərmiş ki, dayısı Paskeviçi salamlayaraq bir qrup erməni məktəblisini göstərib demişdir: "Biz yaşayacaqıq və bizimlə yalnız o vaxt hesablaşacaqlar ki, bizim uşaqlar da bu məktəblilərin cərgəsində olacaqlar". Bu həmin o Rəhim bəydir ki, İran şahzadəsi Xosrov Mirzə Rusyanın paytaxtı Peterburqa gedərkən Şirvan bəylərinin sırasında Qarabağa şahzadəni qarşılamağa göndərilmişdi. Rəhim bəy gənc şahzadənin məxməri geyiminə və qiymətli daş-qasına baxaraq başı ile yanındakını göstərib demişdi: "Bu şahzadəyə qısa, rahat gödəkçə geyindirib, onu yəhərsiz ata mindirib idarə edəcəyi ölkəyə göndərəndim ki, görüb-götürsün. Belə vəziyyətdə ondan padşah çıxarmı? İndi zənən xeylağı kimi elə boyanıb-bəzənib ki, ondan yaxşı arvad çıxar".

Xosrov Mirzə hiss edir ki, Rəhim bəy onun barəsində danışır, tələb edir ki, nə söylədiyini desin. Rəhim bəy qorxub-çekinmədən her şeyi olduğu kimi danışır. Xosrov Mirzəyə Rəhim bəyin rəyi çox xoş gəlir və öz razılığını bildirir.

Atasının keçmiş haqqında söylədiyi hekayələr, qədim Şərq, eləcə də doğma Azərbaycan şairlərinin əsərlərini oxumaq Həsən bəyin inkişafına böyük təsir etmişdir. Həsən bəyi məscid məktəbinə – mədrəsəyə oxumağa qoysalar da, o, buraya çox həvəssiz getmişdir. Bir dəfə molla Həsən bəyin atasının yanına

gəlib oğlunun dərslərə müntəzəm gəlmədiyindən və dinə az əhəmiyyət verdiyindən şikayət etmişdir. Həsən bəyin atası Səlim bəy mollaya belə cavab vermişdir: "Onu dinc burax. Onsuz da, oğlum böyüyüb təhsilini bitirəndən sonra, məscidə gəlib sənin zavallı, qara camaata söylədiyin yalanlara qulaq asmayaçaqdır".

1852-ci ildə Həsən bəyin atası onu Şamaxıya aparıb şəhər məktəbinə vermişdir. Həsən bəy bu məktəbdə çox yaxşı oxumuş və buraxılış imtahanı verərən öz cavabları ilə Qafqaz Tədris Dairesinin müdürü baron Nikolayı heyran qoymuşdur. Baron Nikolay Həsən bəyin təhsilini davam etdirməsi üçün Tiflisə göndərilməsini təkid etmişdir. Həsən bəy Tiflisdə imtahan verərək birinci Tiflis gimnaziyasının beşinci sinfinə girmişdir. 1861-ci ildə gimnaziyani bitirib dövlət hesabına Moskva Universitetinə göndərilmiş və fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1865-ci ildə universiteti namizədlik diplomu ilə bitirmiştir. Həsən bəy tələbəlik illərini qabaqcıl ziyanlılar arasında keçirmiştir. O, tarixçi Solovyovun və şair Pleşeyevin ailələrində əziz bir qonaq olmuşdur.

Solovyovlar Şərqlə, xüsusən, İslamlı çox maraqlanmışdır. Onlar Həsən bəyin Qafqaz, onun adətləri, əxlaqi barədə söhbətlərinə böyük məmənnuniyyətlə qulaq asırılmışlar. Solovyov tez-tez Həsən bəyin İslama aid məsələlərə verdiyi izahata qulaq asar, eşitidlərini razılıqla qeyd edərmiş. Həsən bəy Solovyovların evlərinə tez-tez gedib-gəldiyindən onların qızına möhkəm aşiq olubmuş. Qız da Həsən bəyi çox sevirmiş. Lakin Həsən bəy ilk təhsil almış müsəlman kimi xristian qızı almaqla geridə qalmış xalqı özündən və arvadından uzaqlaşdıracağından ehtiyat edərək çox sevdiyi qızla evlənməkdən imtina etmiş, təhsilini bitirən kimi öz xalqına xidmet etmək üçün Vətəninə qayıtmışdır.

1865-ci ildə universiteti bitiren Həsən bəy 1907-ci ilə – ölüne qədər fanatik bir sevgi və fədakarlıqla öz xalqına təmənnasız xidmət etmişdir. O, həyatda bir addimini da şəxsi mənfəti üçün atmamışdır. Bütün ömrünü yoxsul və avam xalqın yolunda əritmişdir. O söz deməyi sevmirdi, harada ehtiyac yaranırdısa orada çalışırdı. Məqsədli şəkildə, yorulmadan, ağilla

hərəkət edirdi. Təkbaşına fəaliyyət göstərirdi, bir nəfər də silahdaşı yox idi. Bir nəfər də ona el tutan, kömək edən ziyanlı yox idi. Xalq inamsızlaqla yanaşaraq, onu "şapqalı rus" hesab edirdi. Həsən bəy təmkinlə, səyələ, böyük əziyyətlər bahasına xalqın etimadını qazanırdı. Kəndlilərin ən yaralı yeri isə torpaq məsələsi idi.

O vaxt hələ təhkimçilik hökm sürdürüündə kəndlilərlə mülkədarlar arasında normal olmayan münasibət yaranırdı. Həsən bəy kəndlilərə daha yaxın olmaq məqsədi ilə 1866-ci ildə Tiflisdə Mejovoy palatasına səkkizinci komissiyanın mehkəmə üzvü vəzifəsinə düzəldi. O, Borçalı sahəsində işləyirdi, burada kəndlilərin xəzinə və mülkədarlarla əlaqəsini öyrənmək imkanı qazanmışdı.

Mülkədarların kəndlilərə münasibətinə, onların mənasız həyatına, elm-təhsilə biganəliyinə göz qoyaraq Həsən bəy babası Rəhim bəyin sözlərini təkrarlayıb onlara deyirmiş: "Sizi yalnız bilik xilas edər".

1867-ci ildə bəylər Həsən bəyi o vaxt hələ təhkimçilikdən tamamilə azad olmamış kəndlilərin tərəfini saxlamaqdə təqsirləndirib öz narazılıqlarını bildirmişdilər. Bu vaxt Həsən bəy böyük mülkədar Yadigarova demişdi: "Baxın, siz bəylər kəndlilərdən nə qədər az və zavallısınız. Bədəncə sağlam və ruhca möhkəm kəndlilərin çox olduğunu görürsünüz mü? Unutmayın ki, onlar bir vaxt öz azadlıqlarını istəyəcək və sizə qul olma yacaqlar". Bu sözlər təxminən 60 il bundan əvvəl söylənmişdir.

Həsən bəy öz rəislərinin əmrlərini olduğu kimi yerinə yetirən məmər ola bilməzdi. Xüsusilə, kəndlilərin torpaq məsələlərində o, belə ola bilməzdi. O, kəndlilərin, xüsusilə, bəy yerlərində deyil, padşahlıq yerlərində işləyən kəndlilərin ağır vəziyyətini görür və fəryadlarını eşidirdi.

Hökumət onların amansız düşməni idi. Torpaqlar rəislərin istəyindən asılı olaraq bölündürdü. Həmişə onlar dövlətilərin və ya kənd hampalarının tərəfini saxlayırdılar. Çox vaxt kəndlilərin qantərlə becərdikləri torpaqları əllərindən alıb gəlmələrə verirdilər.

Həsən bəy həmişə kəndlilərin tərəfini saxlayırdı. Yazılan əmri kor-koranə yerinə yetirmək əvəzinə, rəislərin tam ziddinə

olaraq öz fikrini yazıb bildirirdi. O, belə işlərə görə ciddi töhmətlər alırdı. Lakin gördüyü iş öz səmərəsini verirdi: kəndlilər artıq öz hüquqlarını başa düşür və özləri bu hüquq əldə etməyə çalışırlar. Mejovoy palatanın rəisi S. Həsən bəyin xətrini çox istəsə də bir gün ona ultumatum verdi: "Ya rəisləri öyrətməkdən və kəndliləri korlamaqdan əl çəkmək və ya qulluqdan çıxməq". Həsən bəy özü də bu cür qulluq etməyin mümkün olmadığını başa düşürdü. O deyirdi: "Məndən məmər olmaz".

O, qulluqdan çıxdıqdan sonra öz doğma kəndinə köçmək və xalqın arasında olmaq qərarına gəlmişdi. 1867-ci ildə inzibati və məhkəmə müəssisələrinin quruluşu dəyişildi. Həsən bəy yeni dəyişikliyin kəndliləri incitdiyini gördü. Kəndlilər dövlət dilini bilmədiklərindən, öz hüquqlarını, yeni qanunları anlamadıqlarından istismarçılar onları addımباşı ələ salır və söyürdü. Onlara yardım etmək lazımdı. Həsən bəy yeni qurulmuş Quberniya idarəsine xidmət düzəldi.

Lakin Həsən bəy burada Mejovoy palatadan daha artıq rəislərlə toqquşmalı olurdu. Ərizə verən kəndlilər uzun süründürməciliyə görə aylarla şəhərdə qalmağa məcbur olurdular, onlardan insafsızcasına rüşvet alırdılar. Bu adamlarla çox qaba qəftar olundur. Bütün bunları görən Həsən bəy kənliləri müdafiə edir, rəislərlə mübahisəyə girişirdi. Qubernator Qulibaykinin Həsən bəyi görən gözü yox idi. Onu görərkən həmişə özündən çıxırı. Nəhayət, bir gün dedi: "Ya mən qubernator olacağam, ya da sən burada qulluqda qalacaqsan". Qubernatorun qalib gələcəyi şəksiz idi. Həsən bəy qubernator idarəsindəki xidmət yerini tərk etməli oldu.

Bu vaxtlar mülki və dairə məhkəmələri düzəldirdi. Bu məhkəmələrin ətrafına bir çox qansomar hörməkəklər: tərcüməcılər, gizlin vəkillər, polislər yığışmışdı. Onların hər biri avam kəndliləri pəncəsinə keçirir, yeni məhkəmə qanunlarını bilməmələrindən istifadə edərək xalqın qanını sorurdu. Xalq məhkəmənin əhəmiyyətini anlamadı və yeni qayda-qanunlardan xəbərsiz idi.

Həsən bəy əlindən gəldiyi qədər avam camaata yardım etməli idi. O, məhkəmədə işə girdi. Qubada Həsən bəy çox hörmət etdiyi mülki hakim S.-in yanında məhkəmə katibi oldu.

Həsən bəy yeni qanunlarla, bir sıra məhkəmə qaydaları ilə razılaşa bilmirdi. O, səbrlə, heç kəsi rədd etmədən xalqa yeni qanunları öyrədir və beləliklə onları xəlvəti vəkillərin, insafsız tərcüməcılərin ve acgöz polislərin əlindən qurtarırdı. Buna görə o, özüne xeyli düşmən qazanmışdı. 1868-ci ilin mart ayında onun həyatına sui-qəsd edilmişdi. Gecə Həsən bəy öz kabinetində işlərken naməlum bir adam otağa gülə atmışdı. Gülə Həsən bəyin başından bir verşoq hündür ötüb divara dəymışdı.

Lakin Həsən bəy belə dar çərçivədə aparılan işlərlə kifayətlənmirdi. O, səsini bütün xalqa eşitdirmək istəyirdi. Bu vaxt onun başında qəzetçiliklə məşğul olmaq fikri doğdu. Azərbaycan dilində qəzət çıxarmaq barəsində isə düşünmək belə mümkün deyildi. Rusiyada türk dilində qəzət olmadıqdan türkçə yazmaq mümkün deyildi.

O vaxt Həsən bəy Bakıda nəşr olunan kiçik "Bakinski listok" qəzetinə yazmağa başladı. Onun birinci məqaləsi Quba dövlətlilərinin əleyhinə çevrilmişdi. Həsən bəy böyük var-dövlətləri olan bu adamlardan Qubada məktəb açmaq üçün vəsait buraxmalarını təvəqqə etmişdi də, onlar Həsən bəyin bu çəgirişinə səs verməmişdilər.

Həsən bəyi ona atılan gülə qorxutmamışdı, o, yenə də rüşvətxorluğu, dövlətlilərin acgözlüyünü, xudpesəndliyini, mollaların camaatı aldatmasını ifşa edirdi.

Onu tək-tənha olmağı qorxudurdu – o görürdü ki, meydanda bir nəfər hələ döyüşü deyil. O yazırkı ki, küçədə, bazarda, evdə təbliğat aparır, şəhərləri gəzərək elmə çağırırı. Həmişə də onun səsi eşidilirdi, özü isə tek olduğuna görə həllini gözləyən hər bir məsələnin öhdəsindən gələ bilmirdi. Xidməti iş onu cana doydurdu və nəhayət, 1969-cu ildə mülki məhkəmədən üzülüşdü.

O, heç vaxt öz xidməti, şəxsi həyatı haqqında düşünmürdü. O, həmişə müsəlmanlar arasında maarifi yaymaq barəsində düşünürdü. O, birinci növbədə xalq məktəbləri açmağa çalışırı. O vaxtlar müsəlmanlar üçün hökumət tərəfindən açılan məktəblərdən başqa heç bir xüsusi və ya ictimai məktəb yox idi. Xalq hökumətin açdığı məktəblərə az inanındı. Hökumət isə

müsəlmanlara nəinki məktəblərdə müdirlilik etmək, hətta müəllimlik etməyə belə icazə vermirdi.

Həsən bəy idarələrdə qulluq etməklə bərabər təsadüfi bazarlarda, evlərdə yeri gəldikcə maarif barəsində təbliğat aparır və cavanları başa sala bilirdi. Məktəb vasitəsilə o, maarifçiliyi daha da genişləndirmək istəirdi. Həsən bəy Bakı gimnaziyasında müəllimliyə girməyə çalışırdı. Gimnaziyada müsəlman uşaqlar çox az idi. Müsəlmanlar ruslaşmaqdan ehtiyat edərək uşaqları məktəbə buraxmırlılar. Həsən bəy hökumətə sübut etdi ki, gimnaziyada müsəlman müəllim yoxdursa, müsəlman şagird də olmayıacaq. Müsəlman şəhərində heç olmasa bir müsəlman müəllimi, ümumiyyətlə, müsəlman qulluqcusu olmayan gimnaziya mənasız işdir. Gimnaziyaya müsəlmanları cəlb etmək üçün heç olmasa bir müsəlman müəllim mütləq lazımdır.

1869-cu ildə Həsən bəyi xahişinə əsasən gimnaziyaya müəllim təyin etdirilər. Gimnaziyada Həsən bəy öz ab-havasına düdü. Yüksek təhsilli, həqiqi pedaqq, gözel yoldaş olan direktor Cərmak, müəllimlərbən ibarət əla heyət Həsən bəyə istenilən sahəde həvəsle işləməyə şərait yaratdırılar.

Həsən bəy gimnaziyada xidmət edərkən, hamının, xüssəsilə şagirdlərin məhəbbətini qazanırdı. Onun xatirəsinə ən yaxşı ehtiram odur ki, Həsən bəyin indi artıq saç-saqalları ağarmış, müxtəlif millətlərdən və sosial təbəqələrdən olan şagirdləri öz keçmiş müəllimlərini dərin sevgi ilə xatırlayırlar və bu sevgini uşaqlarına da ötürümlərlər.

Həsən bəyin şagirdləri onun köməkçiləri olurdular. Şagirdlər cəmiyyətin xeyrinə atılan hər bir addımda, yoxsul şagirdlərin ehtiyaclarını ödəmekdə, onları ali məktəblərə göndərməkdə öz müəllimlərinə çox kömək edirdilər. Həsən bəy şagirdlərini geride qalmış xalqı maarifləndirməyə hazırlayırdı. O, şagirdlərinə yüksək vəzifələr axtarmaq deyil, xalqın içərisinə getməyi öyrədirdi. Həsən bəy deyirdi: "Xalqın içərisinə getsəniz, orada sizin üçün nə qədər çox iş olduğunu görərsiniz. Siz özünüüzü xalqa sevdirməyə və onların etimadını qazanmağa çalışın".

60-70-ci illərdə gimnaziyada müsəlman şagirdlərinin sayı çox az idi. Bu şagirdlərin çoxu varlı ailələrə mənsub idi. Həsən

bəy avam xalqın uşaqlarını oxutmağa çalışırdı. O, çox vaxt fəhlələrin və kəndlilərin yiğidiyi yerlərə gedirdi. Dəmirçixanada, bərbərhanada, başmaqçı dükənində olmayı çox sevirdi. O, bir dəmirçini öz oğlunu məktəbə verməyə razı salmışdı. Dəmirçi oğluna dərs ləvazimati almaq üçün pulu olmadığından şikayət edərkən Həsən bəy ona demişdi: "Zindanını, çəkicini sat, ancaq oğlunu oxut". Bununla o müsəlmanları təhsilə xərc çəkməyə öyrətmək isteyirdi. Təəssüf ki, indiyədək də müsəlmanlar uşaqların oxumasına pul xərcləməyi bacarmır, buna hayatıları gelir. Uşaqları o vaxta qədər oxudurlar ki, hələ xərclər çox azdır və o, bu müddətdə atasının dükənində yazı-pozu eləməyi, hesab-kitab aparmağı öyrənə bilmir.

Şəhər və kadrlarda uşaqların pulsuz oxuduğu məktəblər az idi. Bu məktəblərdə dərs rus dilində keçirilirdi. Yoxsul uşaqlarını oxutmaq üçün vəsait tapmaq lazımdı.

Həsən bəy, nəhayət, 1872-ci ildə müsəlman tələbələrinə yardım cəmiyyəti təşkil etməyə müvəffəq oldu. O, bu barədə qəzetlərə yazsa da, ona cavab verən olmurdı. Bu vaxt Həsən bəy şagirdlərindən Nəcəf bəy Vəzirovla və Əsgər Adigözəlovla birlikdə bütün yayı Azərbaycanın şəhər və qəsəbələrini gəzib cəmiyyət üçün iana yiğməga başladı. Cəmiyyətin təşkilinə razılıq almaq çox çətin idi. Dövlət, müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu. Buna görə də cəmiyyətə üzv olmaq istəyən yox idi. Həsən bəy dövlətlilərin xasiyyətini və xüsusen, xəsisliyini yaxşı bilirdi. Onları cəmiyyətə üzv yazarkən eyni zamanda ildə müəyyən qədər üzvlük haqqı verəcəklərinə dair onlardan yazılı kağız alırdı. O, beləliklə 1.600 manata qədər pul yiğə bildi. Bu toxunulmaz fondun faizi ilə bir-iki uşaq oxutmaq olardı.

O vaxt Həsən bəy evlənməmişdi, cəmiyyətin hesabına təbiyə edilməli uşaqları öz mənzilində saxlaya bilmirdi. Uşaqlar onun mənzilində qalsayırlar, söz yox ki, onların xərci o qədər çox olmazdı.

Həmin 1872-ci ildə Tiflisdə müqəddəs Nina məktəbini bitirən qızların siyahısı "Qafqaz" qəzetində dərc olunmuşdu. Məktəbi bitirən qızlar içerisinde Ter vilayəti Nalçik şəhərindən olan Həni-fə xanım Abayevanın da adı var idi. Həsən bəy müsəlmanlar içə-

risində yeni ailə qurmaq arzu etdiyindən, çoxdan bəri ziyanlı bir qadın tapıb evlənmək fikrində idi. O, siyahını görünçə tehsilli müsəlman qızı ilə tanış olmaq üçün dərhal Tiflisə getdi. Həsən bəy Abayeva ilə tanış olarkən, onunla həmfikir oduqları anlaşıldı. Onlar evlənmək və bir yerde işləmək qərarına gəldilər.

Həsən bəy gənc arvadı ilə bərabər Bakıya qayıtdıqdan sonra daha fəal işləməyə başladı. O, birinci növbədə cəmiyyətin öz himayəsinə götürdüyü iki şagirdi öz mənzilinə getirdi. Həsən bəy sonralar iki uşaq əvəzinə, evində ona qədər uşaq saxlayırdı. Həsən bəyin arvadı bu uşaqları tərbiyə edir və məktəbə göndərirdi. Bu kiçik pansionu saxlamaq çox çətin idi. Çünkü müsəlman şagirdlərinə yardım cəmiyyətinin üzvləri söz vermələrinə baxmayaraq yavaş-yavaş geriyə çəkilirdilər. Həsən bəy məhkəmə ilə onlardan üzvlük haqlarını tələb edirdi. Bununla belə 1876-cı ildə cəmiyyətin üzvlərinin sayı beş nəfərə endi. Müsəlmanlar üçün biabırçılıq idi ki, onlardan üçü qeyri-müsəlman: Petros Qazarov erməni, Trusov M. rus idi.

Həsən bəy öz işini heç vaxt cəmiyyət qarşısında gözə sox-mazdı. O daldada çalışır və həmişə əməkdaşlıq üçün irəli verdiyi, həvəsləndirdiyi, ilhamlandırdığı adamlar axtarındı. O, öz işini gözə soxan, öz adını hamidan əvvəl çəkən və "mən, mən" deyən adamlara nifret edirdi. Həsən bəy hər işdə bütün ziyanlı qüvvələri irəli çəkirdi, onlara rəhbərlik edirdi, özü isə həmişə kölgədə qalırdı.

Xalqın tərəqqisi üçün təsirli vasitələrindən biri də teatrdır. Həsən bəy 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində birinci olaraq teatr tamaşası göstərdi. Bu işdə onu həvəsləndirən şagirdləri Nəcəf bəy Vəzirov, Əsgər Adigözəlov və başqaları öz müəllimlərinə çox kömək etdilər. Birinci olaraq Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərini oynadılar. Bu əsər gimnaziyanın zalında göstərildi, iştirak edənlərin hamısı şagirdlər idi. O vaxt teatr üçün Bakıda bina yox idi.

Tamaşa çox gözəl keçdi və cəmiyyəti herəkətə getirdi. Bu yeni təşəbbüsü alqışlayanlar və Həsən bəyə təşəkkür edənlər də oldu. Bu iş eyni zamanda mövhumatçıları coşdurdu. Onlar Həsən bəyi və onun şagirdlərini döymək isteyirdilər. Lakin Həsən

bəy və şagirdləri ruhdan düşmədilər. Həsən bəy deyirdi: "Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayırlar, məktəbin, teatrin mənfəətini başa düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünyagörüşünü tamamilə dəyişdirə bilərik". Həsən bəy belə xeyallar içərisində çırpınırdı.

Bos vaxtlarında o bərbərxanada, dəmirçixanada, çayxanada – bir sözle kasıbların toplaşlığı yerlərde oturur, teatrin, məktəbin faydası barede saysız-hesabsız söhbətlər aparır, rus dilini başa düşməyen müsəlmanlara vətəndaş hüquqlarını, qanunları izah edirdi. Belə söhbətlərə görə hökumət adamlarının Həsən bəyden xoş gəlmirdi. Onlardan biri demişdi: "Biz istəyirdik, Həsən bəy, üstünüzə neft töküb sizə od vuraq. Müsəlmanlar özlərini nə hesab edirlər? Heç nə! Yalnız siz bizə mane olursunuz". Hətta Həsən bəyin xalqla bele söhbətləri hökuməti qorxudurdu. Lakin Həsən bəyin istədiyi tamamilə başqa şey idi, o bütün dünyanın olmasa da, Rusyanın hər yerindəki müsəlmanlarla danışmaq istəyirdi. Nəyin bahasına olursa-olsun, qəzet çıxarmağa nail olmaq istəyirdi. Ele bir qəzet ki, kəndlərdə də oxuya bilsinlər.

O, qəzet çıxarmaq üçün çalışmağa başladı. Bu qəzet türk dilində nəşr ediləcək ve kənd təsərrüfatı qəzeti olacaqdı. Cox cəhd etdilər öyrənsinlər ki, Həsən bəyi Türkiyə, yaxud İran ələ almayıb ki, belə bir nəşr buraxmaqdə gizli məqsəd və s. yoxdur ki. Qəzətin nəşrinə törədilən bütün bu əngəlləri Həsən bəy özü təsvir edib.

Qəzətin nəşrinə icazə almaq yeddi il çəkdi. Nəhayət, Həsən bəy 1875-ci ildə arzu etdiyi qəzeti "Əkinçi" adı ilə nəşr etməyə icazə ala bildi.

Qəzətin birinci nömrəsi 1875-ci ilin iyul ayının 22-də çıxdı. Həsən bəy qəzətin çıxmışından hələ bir həftə əvvəl həyəcan içərisində idi. Mətbəədə texniki işlər qaydasında deyildi. Hürufat çatmirdı. Hər sərlövhə üçün klişə hazırlamaq lazımlıdı. Hələ bir çox başqa çətinliklər də vardi. Həsənbəy texniki səbəblərə görə qəzətin pis çıxacağından qorxurdu. Lakin bu kiçik qəzet təmiz çıxanda Həsən bəyin gözleri sevincdən yaşarmışdı. O, əlində qəzet çox həyecanlı halda eve gəlmişdi. Onun həyatının ən xoşbəxt bir günü idi.

Qəzet bütün Rusiya müsəlmanlarını hərəkətə getirdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminə yayıldı. Yatmış müsəlman aləmini hərəkətə getirmək üçün heç nə – məktəb və teatr da bu cür təsir edə bilməzdi. Qəzətə hər yerdə – Omskdan, Orenburqdan, Ufadən, Volqaboyundan və Krimdan təbriklər və abunələr gəlməyə başladı. Qafqaz müsəlmanları isə qəzətə tənqid nəzərlə yanaşındılar. "Qəzət nə üçün bu cür sadə, ədəbi olmayan dilda yazar, nə üçün qəzətdə dini məsələlərdən az yazılır" deyə tənqid edirdilər. Həsən bəy məqalələrdən daha çox öz ünvanına məktublar alırdı. Bu məktubların sahibləri Həsən bəylə mübahisəyə girişib onun hərəkətlərinə etiraz edirdilər. Bəzən açıq təh-qirlər və söyüslər də gəldi. Həsən bəy də elə bunu gözleyirdi. Oxucuların sükut etməsi onun üçün ölümə bərabər olardı.

Qəzet cəmiyyəti hərəkətə gətirmişdi. Həsən bəy hər bir məqalə üçün oxuculardan aldığı söyüş məktublarını sevinclə yoldaşlarına və ailəsinə oxuyur və bu barədə danışındı. O, yeni başlayan müxbirlərə və qəzətin əməkdaşlarına olduqca həssas yanaşındı. Cox vaxt aldığı zəif məqalələri ehtiyatla sahibinə qaytarıb onun nöqsanlarını başa salırdı.

Həsən bəy krımlılardan, Volqaboyu tatarlarından və sibirli-lərdən ərəb dilində məqalələr alırdı. Həsən bəy ərəbcəni yaxşı bilən bir Qazan mollası tapıb bu məktubları tərcümə etdirib nümunə kimi məqalə müəlliflərinə qaytarır, ana dillərində yazma-larını xahiş edirdi. Bu müxbirlər sonra öz dillərində yazmağa başladılar. Həsən bəy onlara öz ana dillərində yazmayı öyrəmeklə fəxr edirdi. Həsən bəy öz əməkdaşlarından və müxbirlərdən ana dilindəki mahniları, nağılları, misalları, atalar sözlərini toplamağı xahiş edir və onlara yazırı ki, bunları bərk-bərk qoruyun: "Sizin bir zaman qəzet və jurnallarınız olacaqdır".

Həsən bəy ömrünün axırına qədər saf türkçə tərəfdarı olmuşdur. Türk dilinə ərəb və fars kəlmələrinin qatılmasının əleyhinə idi. O, bu barədə çox yazımsıdır. Onun "Əkinçi"sinin dili bütün Qafqaz müsəlmanları arasında aydın anlaşıldı.

Həsən bəy qəzet üçün Rusiyada hürufat tapmadığından onu İstanbuldan gətməyə məcbur olmuşdu. O, birinci nömrəni çıxarırkən çəkdiyi eziyyətləri "Həyat" qəzətində (№129, 28 de-

kabr 1905-ci il və №3, 4 yanvar 1906-ci il – T.A.) təsvir etmişdir. Bu barədə danişmağı artıq bilirik.

Həsən bəy əhalini oxumağa alışdırmaq məqsədi ilə həmişə qəzeti satış miqdərindən çox çıxarıb pulsuz paylayırdı. Lakin əhali bu pulsuz qəzeti də oxumaq istəmirdi. Bəzisi qəzet oxumağı günah hesab edir, bəzisi isə buna şeytan əməli kimi baxırırdı. Avamlar qəzeti əllərinə almaqdan qorxurdular. Onlar deyirdilər: “Qəzətdə allah, peyğəmbər barəsində heç bir şey yoxdur. Adam qəzeti əlinə alanda bir təhər olur”.

Çar hökumətinin bəzi sadiq məmurları qəzetə yazılmış haqqında düşünmək belə istəmirdilər. Onlar bunun hökumətə zidd bir hərəkət olmasından qorxurdular. Gürcüstanı ram edən məşhur qəhrəmanın atası, qvardiya polkovniki Əlibəy Əlixanov Həsən bəyin ona göndərdiyi qəzeti oğlu ile özünə qaytarıb nifretlə belə yazmışdı: “Təəccübənirəm, redaktor çarın sadiq xidmətçilərinin hökumət tərəfindən nəşr edilməyən qəzeti oxuyacağını necə olur ki, anlamır”. Təəssüf ki, müsəlmanlar içərisində də çardan qorxaraq, qəzet oxumayanlar çox idi. Bunların sayı hətta allahın qorxusundan qəzet oxumayanların sayından daha artıq idi.

Həsən bəy çarın sadiq nökərlərinin oxuculara təsir edəcəyindən ehtiyatlanaraq inam təlqin etmək üçün növbəti dəfə qəzeti idarələr vasitəsilə göndərməli oldu. Qəzət hətta kağız və rəng pulunu ödəyə bilmirdi. Lakin bunlar Həsən bəyi ruhdan salmırıldı. O, deyirdi: “Mən adamları qəzət oxumağa öyrədəcəyəm, alışandan sonra özleri qəzetsiz darixacaqlar”. Həsən bəy qəzətin müntəzəm çıxmamasına var qüvvəsi ilə çalışırdı. Bütün maaşı qəzətin ehtiyacına sərf olunurdu. Onun bir dəqiqə boş vaxtı yox idi, gimnaziyadakı boş vaxtlarını da qəzətə həsr edirdi. Qəzətin çıxması üçün hər şeydən əl çəkməyə hazır idi. Birinci il qəzət iki həftədə bir dəfə çıxırdı. O, sonralar qəzətin həftədə bir dəfə nəşr olunmasına icaza ala bildi. Lakin maddi və texniki səbəblərə görə bu arzusunu həyata keçirə bilmədi. Bu, çox çətin iş idi. Qəzətin öz mürəttibləri yox idi. Həsən bəy qubernator mətbəəsinə gedib mürəttiblərə yalvarmağa məcbur olurdu. Çox vaxt Həsən bəy özü mürəttiblərə kömək edirdi.

Bir dəfə fransız qəzətinin bir müxbiri Bakıya gəlib çıxmışdı. O, Rusiyada, xüsusilə, Bakıda qəzət işini öyrənirdi, bütün

Rusiyada türk dilində çıxan yeganə qəzetlə maraqlanıb Həsən bəyin yanına gelmişdi. Qəzətin üç il müddətində yalnız 300 abunəcisi olduğunu bilinca müxbir təəccübə Həsən bəyə baxıb hərarətlə demişdi: “Siz qəhəremansınız, bizim Fransada bu cür imkansız qəzətlərdə işləyən tapılmaz. Sizin gücünüzə heyran qalmışam. Görünür, siz öz xalqınızı çox sevirsiniz”.

Qəzət yavaş-yavaş öz işini görürdü. Əvvəller qəzeti ancaq tanışlar, şagirdlərin valideynləri və hökumət idarələrində oxuyurdular. İndi isə artıq ucqarlardan, Rusyanın daxili quberniyalarından: Penzadan, Tambovdan, Ryazandan, Xəzərin yeni məskunlaşmış o tayından abunələr gəlirdi. Qəzətə öz hekayələrini, şərlərini və tənqidini məqalələrini göndərən müəlliflərin də sayı artırdı. Təəssüf ki, oxucuları ayıldan bu ilk ədəbi nümunələri el gəzdirib çap etməyə heç bir imkan yox idi. Qəzətin növbəti nömrəsini vaxtında yiğib və buraxmaq üçün mürettib çatmadı. Qəzətin tirajını artırmaq üçün vəsait yox idi.

1879-cu ildə Krim dilində birinci qəzət buraxan İsmayııl bəy Qaskirinski Həsən bəyə məktub yazıb qəzət buraxmaq üçün ona xeyir-dua verməsini və qəzətin idarə olunmasına rəhbərlik etməsini xahiş etmişdi. Bu məktub Həsən bəy üçün böyük bir bayram idi. O: “Bizim başqa bir qəzətimiz də olur. Gələcəkdə isə üçüncü, dördüncü və daha çox qəzətlərimiz olacaqdır” deyərək, uşaq kimi sevinir, “Tərcüman”ı və onun uğurlarını məhəbbətlə izləyirdi. O, İsmayııl bəy Qasprinskiyə məsləhət görürdü ki, ərəb və fars sözlərindən qaçın və təkidlə bildirirdi ki, yalnız Krimda başa düşülen spesifik sözlərdən də uzaq olsun. Qasirinski həmişə Həsən bəyin məsləhətlərinə qulaq asır, bunları nəzarə alırdı. Son illərdə qəzət qafqazlıların yaxşı başa düşdüyü bir türkçədə çıxır və buna görə də həvəsle oxunurdu.

1877-ci ildə Rusiya ilə Türkiye arasında müharibə başlandı və o yavaş-yavaş möhkəmlənməkdə olan “Əkinçi” qəzətinə çox ziyan vurdu. Qəzətə iki senzor nəzarət etməyə başladı. Əvvəlcə dövlət senzoru, sonra isə qubernator özü oxuyur, hər bir kəlməyə etiraz edirdi. Oxucular qəzətdə müharibədən xəber tutmaq isteyirdilər. Başlangıçda isə rus ordusu məğlub olurdu. Qəzət də ancaq müvəffəqiyyətlər haqqında yazmalı idi. Müharibə məsələ-

ləri barədə susmaq lazımlı gəlirdi. Rus qəzətlərindən alınmış, Moskvada bərk çovğun olması və quşların göydə donması kimi xəberləri də çıxarırdılar. Həsən bəyə deyirdilər: "Siz bunu yazmaqla allahın bu soyuğu ruslara bəla göndərdiyini müsəlmanlara göstərmək istəyirsiniz". Xalq isə getdikcə daha çox qəzətə məraqlanır və onun mənfəətini anlayırırdı.

Qəzətin bağlanmasından qorxaraq Həsən bəy çox ehtiyatla hərəkət edir, rus ordusunun ilk vaxtlardakı uğursuzluqları, onun siyasi və maliyyə məsələləri barədə ən kiçik məlumatdan belə uzaq qəçırdı. Qəzətdə kənd təsərrüfatı xəberləri, gigiyenaya dair və s. məqalələr dərc olunurdu. Ona görə də qəzətin məqsədi itmişdi, oxucu marağına cavab vermirdi. Lakin Həsən bəy, nəyin bahasına olursa-olsun, qəzeti qoruyub saxlamaq istəyirdi. O, qəzətə tamamilə kənd təsərrüfatı məzmunu verdi. Bununla belə hökumət qəzətə şübhəli və təhlükəli bir nəşr kimi baxırdı.

Nehayət, qəzət bağlandı. Həsən bəy qəzətin bağlanması münasibətiə oxuculardan və dostlarından təəssüf dolu məktublar alındı. Onlar Həsənbəyə ikinci bir qəzət çıxarmağı məsləhət görürdülər. Ancaq bu, artıq mümkün deyildi, hökumət Həsən bəyi təqib edirdi.

Həsən bəyin Bakıda qalması təhlükəli sayıldıqından hökumət 1879-cu ildə onu "nəzakətə" sürət etmək qərarına gəlmışdı. Ona Kuban vilayətinin şəhərlərindən birinə və ya Qəribi Gür-cüstanə köçməyi təklif etmişdilər. Həsənbəy özü könüllü olaraq başqa vilayətə getməkdən boyun qəçırdı. Hökumət bir il Həsənbəylə necə rəftar edəcəyini bilmədi. Onu Bakıda, müsəlmanların mərkəzində saxlamaq təhlükəli idi, məktəbdən çıxarmaq isə mümkün deyildi. Çünkü o, yaxşı müəllim idi, xalq onu bir müəllim, məhv olmuş ilk və yeganə türk qəzətinin redaktoru kimi tənivirdi. Başlıcası, Zaqqafqaziyanın hər guşəsində onu sevirdilər.

Hökumət Həsən bəyin direktör K.K.Çermaka çox hörmət etdiyini bildiyindən Çermaka müraciət edib onu birtəhər Yekaterinodara (indiki Krasnodara), Qafqaz Stavropoluna və ya Kutaisə getməyə razı salmağı tapşırılmışdı. Həsən bəyə bu yerlərdə müfəttişlik, hətta hər hansı məktəbin direktorluğu vəzifəsini təklif edirdilər, hər nə cür olsa onu Bakıdan çıxarmaq lazımdı.

1877-78-ci illər Çeçenistan və Dağıstan üçün dəhşətli oldu. Gah orda, gah burda üsyənlər baş qaldırırdı. Hökumət, Qafqazda ümumi üsyəndən qorxurdu. Buna görə də Həsən bəy həmişə arzuolunmaz element kimi uçotda olduğundan onu müsəlman əhalisinin mərkəzində saxlamaq ağılsızlıq idı.

Çermak düz bir il hökumət idarələri ilə yaşışaraq Həsən bəyi öz vətənindən getməyə razi salmağın mümkün olmadığını bildirmişdi. Nehayət, 1879-cu ildə Həsən bəy Çermakanın xatirinə vəzifədən azad olunması üçün ərizə verdi. Çermaka dəxli olmasa da, Həsən bəyin gözlədiyi kimi, hökumət onu ona görə işdən azad etdi ki, bu insan müsəlman idi və qaranlıqda olan öz müsəlman qardaşlarını maarifləndirmək istəyirdi. Onun ərizəsi qəbul edildi, lakin həyatı xirdalıqlarına qədər nəzarətə alındı. Realni məktəbin direktoru (milliyətçə cəx) Çermak da işdən çıxmamı oldu.

Hökumət həmişə Həsən bəyden çəkinirdi. Yaşlı quberniya müşavirələrindən biri Həsən bəyə demişdi: "Biz istəyirdik başınızdan neft töküb sizi diri-diri yandıraq. Siz olmasaydınız bizim dilsiz-ağızsız qoyun sürüsü ilə işimiz asan olardı". Hökumətə, həqiqətən, sakit qoyun sürüsü lazım idi.

1878-79-cu illərdə Zaqqafqaziyada acliq baş vermişdi. Xalq bu bələdan qurtarmaq üçün yenə də öz dostu, köhnə müəllim Həsən bəyə müraciət edirdi. Həsən bəy acliq çəkən kəndlilərin dərdinə üzəkdən acıyr, bu barədə qəzətlərə yazır, dayanmadan hökumət idarəsine müraciət edir, kəndə yardım edilməsini tələb edirdi. O, məsləhət görürdü ki, taxıl çatmırsa, Rusiyadan yazib getirmək mümkün deyilsə, əhalini İran döyüüsü ilə temin etmək olar. O, qəzətlərdə döyüdən necə çörək bişirmək haqqında məsləhətlər verirdi.

Şəhər və kəndaclarının Həsən bəyə müraciət etməsi jandarmalının ona qarşı şübhəsini daha da artırırdı. Həsən bəyin yaşadığı mənzil üzərində nəzarət daha da gücləndi.

1877-ci ildən başlayaraq jandarmalar hər gün Həsən bəyin mənzilində qaravul dururdular. Onlar özlərini ev qulluqçusunun qardaşı, qohumu kimi qələmə verərək vaxtlarını gecə-gündüz mətbəxdə keçirir, onun yanına kimlərin gəlməsinə və nə danışmalarına göz yetirirdilər.

1878-ci ildə Həsən bəyin arvadının qohumlarından iki zabit, yenice işgal olunmuş Türküstana gedərkən bir neçə günlüyüə Bakıda dayanmaq qərarına gəlib öz qohumlarının evinə gəlmİŞdilər. Onların hər ikisi çerkəzi paltar geyinmiş, bellərinə xəncər və tapança bağlamışdı. Hər ikisi hündürboylu idi və vüqarlı görünürdü.

Bu zabitlər gelərkən Həsən bəyin mətbəxindəki təşvişə tamasha etmək çox maraqlı idi. Xörək bişirən qadın, dayə və onların qohum-qardaşı – jandarmalar ağlaya-ağlaya Həsən bəyin arvadını mətbəxə çağırıb yalvarmışdilar ki, onları öldürməsinler, onların təqsiri yoxdur, buraya öz arzuları ilə gəlməmişlər.

Mətbəxdə çox çətinliklə sakitlik yaratmaq mümkün olmuşdu. Ancaq bundan sonra Həsən bəyin üzərində nəzarət daha da güclənmiş və artıq onun özü və ailəsi bu şəraitdə yaşaya bilməmişdi.

Həsən bəy Bakı quberniyasının Göyçay qəzasındakı doğma Zərdab kəndinə köçməyi qərara aldı. Bu köçmə o vaxt Həsən bəy üçün həddindən artıq arzuolunmaz bir hal idi. Bakıda yaranmış yeni qaydalarla əlaqədar onun şəhərdə həll edəcəyi işlər var idi. Şəhər təsərrüfatı yerli hökumətin caynağından çıxarıilib daxili idarəciliyə verilmək mərhələsində idi. Əhaliyə Şəhər Dumasına üzvlər seçmək hüququ verilmişdi. Lakin əhalisinin 75 faizi müsəlmanlar olan bu şəhərdə müsəlman hüququ, sadəcə, ayaqlar altında idi. Müsəlmanlardan deputatların yalnız beşdə biri seçilə bilərdi. Müsəlmanlar – şəhərin yerli sakinləri onlara rəva görülən bu hüququn gülünlüyünü, şəhərin doğma sahibləri kimi onun sərəncamçısı olduqlarını anlamırdılar.

Şəhər idarəciliyi qaydalarında dəyişiklik tələb etmək barədə mülkiyyətçi müsəlmanların teklifi, allah göstərməsin, hamida dəhşətli ikrəh doğurdu. "Nazirlərin qərarından şikayətlənməkmi olar?" Lakin Həsən bəy belə ədalətsizliklə barışa bilmirdi. Onun özünün Bakıda heç vaxt heç bir mülkiyyəti olmamışdı. Lakin ədalet naminə aydınlaşdırmaq istəyirdi ki, müsəlmanlar nə üçün öz hüquqlarından məhrum ediliblər. Təkbəsına qubernatorun yanına gedərək, məsələnin mahiyyətini anladıb bildirmişdi: "Xəbərdarlıq edirəm ki, Bakı şəhərinin müsəlmanları ədalətsizlikdən

hiddətləniliblər. Axı onlar şəhərin 75 faizini təşkil edirlər, əgər siz tədbir görməsəniz, onların görüşünə getməsəniz, Şəhər İdarəsini dağıdacaqlar".

Qubernator bu bəyanata çox ciddi yanaşaraq, şəxsən Tiflisə gedib canişin vasitəsilə nazirin yeni əmrini almışdı. Bundan sonra deputatların üçdə biri müsəlmanlardan, üçdə biri ruslardan, üçdə biri isə ermənilərdən ibarət olmalı idi. 1880-ci ildə Həsən bəy Zərdab kəndinə getməmiş Şəhər Dumasında işlər belə gedirdi. Həsən bəy gedəndən sonra elə birinci deputat seçkisində erməni deputatlar məsələ qaldırdılar ki, deputatların üçdə birinin müsəlmanlar olması barədə nazirin əmri qanuni deyil – əsas qanuna görə, müsəlmanlar beşdə bir qədər olmalıdır. Əsas qanuna görə, Şəhər Dumasına seçilən deputatların beşdə biri müsəlmanlar oldu. Beləliklə, əhalisinin 75 faizi müsəlmanlar olan bir şəhərin Dumasında cəmi 5–6 nəfər müsəlman deputat əyloşdi. Onların, demək olar ki, hamısı iclasların aparıldığı rus dilini bilmirdi.

1895-ci ildə deputatlardan biri – Hacı Q.A. Zərdaba geldi və müsəlmanların Şəhər İdarəsində necə kölə vəziyyətinə salındığını göz yaşları içərisində söylədi. O, Həsən bəydən xahiş etdi ki, belə kədərli vəziyyətdən çıxmada onlara nəsə bir kömək göstərsin. Həsən bəy vəziyyətle tanış olmaq üçün Bakıya gedib Şəhər Dumasının bir iclasında olmuşdu. 5 müsəlman deputatdan 3-ü ayaqlarını altına qısib sakitcə yatıbmış. Həsən bəy qəzəblə Dumadan çıxbı və həmin axşam şəhər rəhbərliyinə müraciət etmişdi. O bildirmişdi ki, müsəlman deputatların yalnız öz maraqlarını güdməsindən xəcalət çekir. Dumaya layiqsız, qızıl torbalanı dolu olanlar təyin edilir. Qanundan şikayət vermək lazımdır ki, müsəlman şəhərinin deputatlarının yalnız beşdə biri özlərindəndir və s.

Rəhbərlər – varlılar Həsən bəyin qanundan şikayət vermək barədə təklifini dəhşətə rədd etdilər. Həm də, yəqin, Dumada varlıların hökmranlığının əldən getməsindən qorxaraq, kütənin isə sakitcə onları idarə edənlərə tabe olacağını düşünürek etiraz barədə düşünməkdən belə çəkindilər. Belə olanda Həsən bəy müsəlman hüquqları barədə ədalətsizliyi əsaslı, inandırıcı şəkil-

də sübuta yetirərək, nazirə şikayət məktubu yazdı. Bu xahişlə o, bütün imkanlı müsəlmanların yanına getdi və hər yerde onu dəhşətlə qarşıladılar – çar qanunundan şikayətlənməkmi olar? Heç kəs Həsən bəyin bu ərizəsinə imza atmadi. O, məktubun altına şərti «Pirəli Pirbudaq oğlu» imzası qoyaraq nazirə göndərdi.

İş elə gətirir ki, Pirəli Pirbudaq oğlunun (yazan Həsən bəy idi) savadlı yazılmış məktubu nazirin diqqətini cəlb edir, ərizəni qubernatora qaytarır (o vaxt Roqe idi), bu xahişin araşdırılmasını tələb edir. Roqe H.Z.Tağıyevi çağırıb soruşur: "Burada yazılımlar doğrudurmu, mən müsəlmanlara kömək edə bilərəmmi?" Bu yerde Tağıyev və digər varlılar etibarsız təbəələr cərgəsinə düşməkdən qorxmamış, hamida görünməmiş cəsaret yaranmış və məlum xahişə qoşulmuşdular. Keçmiş şəhər başçısı Pretskiyə kömək etmişdilər ki, Pirəlinin – həqiqətdə Həsən bəyin söylədiklərini təsdiqləsin. Qanun dəyişdirilir və deputatların yarısının müsəlmanlardan, yarısının isə xristianlardan seçilməsinə icazə verilir.

Bundan sonra müsəlman deputatlar başlarını qaldırıb bir balaca gün gördülər. Bu qayda 1906-cı ilədək davam etdi. Ermenilər və ruslar rehberliklə birlikdə Dumanın belə tərkibindən şikayət etdilər. Nazirlik yenidən deputatların üçdə birinin ermənilərdən seçilməsinə qərar verdi. Bu vaxt artıq Həsən bəy xəstə idi və enerji ilə işləyə bilmirdi.

Şəhərdə görülesi işlər çox, gənc qüvvələr isə az idi. Hər halda əl-ələ verib işləmək olardı. Lakin 1879-cu ildə Çeçenistan və Dağıstan үşyanlarının sədasi hələ unudulmamışdı. Həsən bəy belə bir vaxtda inzibati idarələrdən və təqibdən qorxaraq kəndə çəkilmək qərarına gəldi. O, 1880-cı ildə ailəsi ilə bərabər Zərdab kəndine köcdü.

Zərdabda işləmək üçün geniş meydan vardı. O, birinci növbədə burada maarifin yayılmasına çalışırdı. Zərdab kəndi Göyçay, Şamaxı, Ərəş qəzalarının başqa kəndləri kimi şeyxlərin nüfuzu altında idi. Şeyx Əlibaba Göyçay və Ərəş qəzalarında, Şeyx Hacı Süleyman isə Şamaxı qəzasında şahlıq edirdi. Şeyxlərin nüfuzu hətta Allahın nüfuzundan da böyük idi. Avam kəndlili-

lər çətinliyə düşəndə Allahi deyil, şeyxi çağrırdılar. Şeyxlər bir adama özünü suya at desəydi, həmin adam düşünmədən özünü suya atardı.

Kəndlilər hər şey üçün: uşaqları, özləri azarladıqda, arvad doğmayanda, düşməndən qorunmaq istədikdə, əkinin quraqlıqdan qorumaq istəyəndə, xülasə hər bir çətinliyə düşəndə şeyxə müraciət edib, bütün var-yoxlarını ona "hədiyyə" verirdilər. Şeyx öz müridləri ilə istədiyi kimi rəftar edirdi. Onların yalnız mal-dövlətini deyil, hətta qızlarını və arvadlarını da əllərindən alırlı. Başları dumanlanmış avam kəndlilər öz qızlarını və arvadlarını şeyxə verməklə savab iş gördüklerini zənn edirdilər. Həsən bəy birinci növbədə ən acgöz şeyx Əlibaba və onun üç qardaşından yapışdı. Həsən bəy var qüvvəsilə şeyxin bütün murdar işlərini avam camaata göstərmək və onların gözlərini açmaq istəyirdi.

Həsən bəyin arvadı kəndli uşaqlarına dərs verir, tez-tez qadınları başına yiğib onlara ruscadan hekayələr tərcümə edib oxuyur, əl işləri, barama qurdubecərmək və sairə öyrədirdi. Şeyxlərin təsiri getdikcə azalırdı. Həsən bəy Zərdabda məktəb açmaq üçün uzun müddət çalışdı. O, məktəb tikdirmək üçün on iki min manat pul əldə edə bilmədi, lakin şeyx yatmamışdı. O, məktəb açılmasına razılıq verənlərə lənətlər yağıdıracağını elan etdi. Məktəbi tikmək vaxtı çatanda hər cür kömək etməyə söz vermiş kənd camaati toplaşış onlara məktəb lazım olmadığını söylədi və lazım olan şeyləri verməyi öhdəsinindən atdı.

Bu vaxt Həsən bəy Bakıya gedib şeyxlərin yalnız maarifə əngəl törətdiklərini deyil, ümumiyyətlə, qorxulu bir fanatizm qüvvəsi olduqlarını sübut etdi. Qubernatorun qərarına görə, Şeyx Əlibaba iki qardaşı ilə bərabər Qafqazdan Rusiyaya sürgün edildi. Şeyxin tərəfdarları dəhşətlə cəza verilməsini gözleyirdilər, lakin ya Allah, ya da öz ağılı Həsən bəyi hifz etdi. Xalq şeyxin gücsüzlüyünü gördü. 1896-cı ildə Həsən bəy yenidən Bakıya köçəndə isə şeyxi yalnız fanatik qocalar xatırlayırdılar.

Kəndlilərin ikinci düşməni qolçomaqlar və polis idi. Bunlarla mübarizə etmək nisbətən asan idi. Vergi yiğilarkən qolçomaqlar ağırlığı yoxsul kəndlilərin üzərinə saldıqda Həsən bəy onlara

açıqdan-açıga vergini verməməyə çağırıldı. Həsən bəy qolçomaqların gözünün qarşısında vergi qanunlarını kəndlilərə başa salır və verdikləri pullara qəbz almalarını onlara öyrədirdi. Kəndlilər koxaların və ağısaqqalların onlardan nə qədər artıq aldiğini görəndə özləri onları söyürdülər. Həsən bəy çox sevinirdi, "Məşədi bir də keçəl Vəliyə kəlek gələ bilməz" deyirdi.

Polislər Həsən bəydən çox qorxduqlarından və onu sevmədiklərindən Zərdab kəndinə az-az gəlirdilər. Kəndlilər deyirdilər ki, "Pristav və naçalnik kəndə gələndə elə sıxlıllar ki, üfürülmüş köpük kimi partlayırlar". Həsən bəy onların "işləri" barəsində Bakı və Tiflis qəzetlərinə yazırırdı, onlar isə aldıqları rüşvətə cavab verməli olur, cəzalanırdılar.

Kəndli-müsəlmanların üçüncü bədbəxtliyi onda idi ki, torpaq sarıdan onları hər yandan incidirdilər. Kiçik bəylər hər halda kəndlilərlə sakit davranırdılar. Varlı bəylər isə rüşvətlə və pulla aldıqları sənədlərlə kəndliləri yaxşı torpaqlardan vurub çıxarırdılar. Lakin onlar üçün ən böyük bəla xəzinə idi. Ən yaxşı torpaqlara xəzinə iddia qaldırıldı. Kəndlinin olan-qalan qəpik-quruşu öz pay torpağını xəzinə torpağı olmaqdan qoruyub saxlamağa gedirdi. O özü də xəzinəyə məxsus idi, lakin o, sanki, xəzinə torpağı üstündə iyin üstündə oturmuş kimi idi. Kənddə Həsən bəy kəndlilərin istifadəsində olan ata-baba torpaqlarından heç vaxt faydalnamamışdı. Əgər onun torpaq mübahisəsi olmuşdusa, bu həmin torpağın xəzinəyə məxsus olmaması və buna görə də kəndlidən alınmaması, ondan həmişə kəndlinin istifadə etməsi və köçürünlənlərə verilməməsi ilə bağlı idi. Bu zaman hökumət Qafqazı var gücü ilə köçürünlərlə məskunlaşdırmaq isteyirdi.

Həsən bəy Zərdabda yaşayarkən kəndlilərin ehtiyacları: yollar, suvarma işləri, bataqlıqlar və təbii sərvətlər haqqında qəzetlərə bir sıra məqalələr yazırırdı. Onun məqalələrinin çoxu hökumət qəzeti olan "Zemledelceskaya qazeta"da çap olunurdu. O, bu qəzətdə işləmək üçün Petroqrada getmək təklifi almışdı. Onu çox yaxşı maaşla bu qəzetiin Qafqaz şöbəsi müdirliliyinə təyin etmək isteyirdilər. Lakin Həsən bəy vətənindən ayrılmak istəmədi. O deyirdi: "Mənim məqalələrim yaxşıdır, çünkü bunları azad adam yazır. Dövlət qulluğuna getsəm dilim bağlanar".

Həsən bəy kənddə qəzətə olan ehtiyacı bir daha açıqca görərək yenidən qəzet çıxarmağa təşəbbüs etdi. Onun məktəb açmasından narazı olan kənd qolçomaqları və polis məmurları bu təşəbbüsündən daha da qorxaraq hökumətə Həsən bəyin Türkiyə sultanının agenti olması və Qafqazı Rusiyadan ayırmağa çalışması haqqında donos verdilər. Bu donosu yoxlamaq üçün qubernator özü Zərdab kəndinə gəldi. Bu may ayında – ağcaqanadların divar kimi adəmin qabağını kəsdiyi, onların əlindən nəfəs almaq mümkün olmayan bir vaxtda baş vermişdi. Yaziq qoca qubernator ağcaqanadlardan, istidən əziyyət çəkərək Həsən bəyə atılmış böhtanın ağ yalan olduğunu görüb onu yanına dəvət etdi və 1878-ci ildə fransız müxbirin söyləmiş olduğu kimi dedi: "Görünür, siz bu zavallı xalqı çox sevirsiniz ki, həm iqlimdən, həm də ləyaqətsiz adamlardan gələn bu qədər bəlalara dözsürünüz və bütün hallarda kəndi tərk etmirsiniz".

Vicdansız kənd sakinlərinin böhtanı aydınlaşsa da, hakimiyətin gizli şübhəsi və inamsızlığı qalmaqdır idi. Əgər Həsən bəy "Əkinçi"ni nəşr etməyə 7 il əlləşib-vuruşmuşdusa, bu diyarda yeni qəzet yaratmağa daha çox vaxt tələb olunurdu. Nəşrini davam etdirmək üçün bu qəzet zəruri olaraq hökumətin tələbləri ilə hesablaşmağa məcbur olacaqdı. Həsən bəy isə bunu bacarmır və istəmirdi.

Həsən bəy Zərdabdan Bakıya onun şagirdi Kuzminin nəşr və redakte etdiyi "Kaspi" qəzeti bir çox məqalələr göndərirdi. O, eyni zamanda Tiflis qəzetlərinə də yazırırdı. Qəzet redaktorları Həsən bəyi çox sevir və onun yazılarını çox vaxt baş məqalə yerində dərc edirdilər.

Həsən bəy kəndə "Tərcüman" qəzeti gətirdirdi. O, bu qəzeti çox sevir və "Əkinçi"nin yetişdirməsi hesab edirdi. O, bu qəzeti özündən daha artıq Zərdab mollaları üçün gətirdirdi. Həsən bəy qəzeti mollaya verib deyirdi: "Al bu qəzeti minberdə oxu, burda yazılınlar sənin nağıllarından daha faydalıdır".

Həsən bəy yaxşı vəkil olduğundan kəndlilər çox vaxt yardım üçün ona müraciət edirdilər. Kəndlilər yazdığı ərizə üçün zəhmət haqqı olaraq Həsən bəyə 3-4 manat vermək istədikdə Həsən bəy onlara deyirdi: "Bax, "Tərcüman" qəzeti üç manat tutur,

sən bu pulu qəzetə ver, ya özün oxu, ya da ver mollanız məsciddə oxusun".

1896-ci ildə Həsən bəy ailəsi ilə bərabər Bakıya köçüb gimnaziyada xidmətə başladı.

Həsən bəyin Zərdabda yaşadığı 16 il müddətində Bakıda bir çox ictimai xadimlər yetişmişdi. Vaxtilə Həsən bəyin oxumağa düzəltdiyi dəmirçi oğlu indi bütün ölkədə tanınan doktor olmuşdu. Artıq onlarca gimnaziya şagirdinə və tələbəyə rast gəlmək olardı. Bütün bunlar Həsən bəyi çox sevindirirdi. Həsən bəy bu gəncləri çox sevir və onlara qayğı ilə yanaşırıdı. Şöhrət üçün deyil, xalq üçün işləyən gənclər həmişə Həsən bəyə bir mənəvî ata kimi baxır və onun yolu ilə gedirdilər. Həsən bəy bu gənclərin hər bir təşəbbüsünə səs verib sözlə və işlə onlara kömək edirdi.

90-ci illərdə ictimai işlərdə çalışmaq üçün dərnəklər, xeyriyyə cəmiyyətləri düzəltməyə başladılar. 70-ci illərdə Həsən bəy belə işlərə çox çətinliklə başlamışdı. Həsən bəy ilk xeyriyyə cəmiyyəti yaranmasını "Həyat" qəzetiinin 28 dekabr 1905-ci il tarixli 129-cu nömrəsində təsvir etmişdi (Həmin məqalə «Həyat» qəzetiinin 25 noyabr (№107) və 8 dekabr (№115) 1905-ci il nömrələrində dərc olunmuşdur – T.A.). Qiraətxanalar, kitabxanalar və nümunəvi məktəblər açıldı.

Müəllimlərin ilk qurultayı da keçirildi. Qurultayda kədərləndirici münaqişə baş verdi (1906-ci ildə keçirilən həmin qurultayda H.Zərdabi və N.Nərimanov arasında yaranan fikir ayrılığı nəzərdə tutulur – T.A.). 1906-ci ildə keçirilən həmin qurultayda H.Zərdabi Görkəmli adamlardan biri teklif etdi ki, hökumətdən bizim qərarın təsdiqlənməsi "tələb olunsun". Həsən bəy buna belə cavab verdi: "Biz hələ "tələb etmək" həddinə çatmamışq, biz hələlik yalnız "xahiş" edə bilerik. Səs-küy salmaq və özünü gözə soxmaq istəyən adamlar Həsən bəyin bu sözünü hökumətə qulluq göstərmək kimi qələmə verirdilər. Həsən bəy qulluq göstərmək üçün yaranmamışdı. O, heç bir hay-küysüz və ədasız, "tələb etmək"lə qorxutmadan hökumətdən nəyi bacarırdısa almışdı.

1897-ci ildə Həsən bəyin kürəkəni Ə.M.Topçubaşovun H.Z.Tağıyevdən icarəyə götürdüyü "Kaspi" qəzetiində Həsən bə-

yin işi çox olurdu. Həsən bəyin türk dilində qəzet yaratmaq arzusu ondan asılı olmayan səbəblərdən baş tutmadı. Həsən bəy və Topçubaşov "Kaspi" qəzetiində senzuranın imkanı verdiyi dərəcədə müsəlmanların maraqlarına xidmət göstərməyə cəhd edirdilər. Həsən bəyin yazılarının çoxu baş məqalə olurdu. Elmi, çox populyar məqalələrdən başqa, Həsən bəy ömrü boyu xalq həyatının və arzularının hər hansı bir cəhətinisə işıqlandırmanın birincisi sətir də yazmamışdı.

Həsən bəy Bakını müsəlmanların maariflənməsi üçün mərkəz kimi götürürdü. Bakının mənafeyi Həsən bəyə çox yaxın idi. Dumanın gələcək deputati kimi öz adəti üzrə şəhərin qayğılarına çox həvəslə yanaşırıdı. Şəhərin keçmiş başçısı Rayevski Həsən bəyin dəfnində demişdi: "Dumanın iclaslarında Həsən bəyin nitq və qeydləri olmasayı, mən Bakının özünüidarəsi işlərini yoluna qoya bilməzdim".

Həsən bəy Şəhər İdarəsində həmişə məktəb komissiyasının üzvü olurdu. İbtidai şəhər məktəblərinin hamisi Həsən bəyin əli ilə açılmışdı. O, bu məktəblər üçün lazım olan şeyləri tələb edirdi. Tiflisdə və Bakıda ali məktəb açmaq məsələsi ortaya çıxarkən politexnikum üçün böyük məbləğ buraxılması təklif olunmuşdu. Həsən bəy Duma iclasında belə demişdi: "Qoy şəhərimizdə kasıblar üçün daha çox ibtidai, peşə, kənd təsərrüfatı məktəbləri açılsın. Tiflis üçün lazım olan yüz minləri şəhərin neft sənayesi sahibləri: Qukasovlar, Montaşovlar, Xatisovlar və başqları verməlidirlər. Çünkü politexnikumda çəkic vuran İvanın və ya dartayıçı Abdulun uşaqları deyil, onların uşaqları oxuyacaqlar".

Şəhərə su kəməri çəkilməsi ilə bağlı məsələ müzakirə olundan sonra Həsən bəy çoxlu xoşagelməzliliklə üzləşmişdi. Ambarsum Məlikov və dəmtutanları Zuğulbada ona məxsus ərazidəki məbədən içməyə yaramayan suyu şəhərə getirmək istəyirdilər. Həsən bəy kimi yüksək təhsilli deputata hansısa Məşədi-Kərbəlayılər 8 min manat pul getirmişdilər ki, o, Zuğulba su kəməri barədə "yalnız süssün" – nə hə desin, nə də yox. Bu təklif Həsən bəyi gözündən yaş gəlinçəyədək təhqir etmiş və cənab deputatları qovmuşdu. Həsən bəy bütün qüvvəsi ilə Zuğulda su kəməriన ətiraz etsə də, hansı yollarla bu xətt çəkildi.

Şəhər torpaqlarından keçən neft kəməri borularından vergi tutulmu? – Bu məsələnin müzakirəsində Həsən bəy belə sözər eşitmeli olmuşdu: "Səfilin heç nəyi yoxdur və bizim cibimizə giri – mərhəmət göstərib deputat seçirlər, 125 havayı gedir (Həsən bəy Şəhər Dumasında təmənnasız işləyirdi), o isə bizim eksimizə gedir!" Duma deputatlarının çox hissəsi boru sahibləri idi.

Daha böyük biabırçılıq tramvay məsələsi zamanı olmuşdu. Şəhərdə işləyən konka məşhur varlıların elində idi. (Çoxusu Sovet hakimiyyətinin çəkdiyi tramvayı gördü). Varlılar konkadan yaxşıca qazanc götürürdülər və onu əldən vermək istəmirdilər. Hər dəfə konkanın tramvayla əvəz olunması barədə qərar müzakirə olunarkən bu və ya digər mülahizələrlə deputatlar ya işi pozur, ya da təxirə salırlılar. Həsən bəy yaxşı bilirdi ki, varlı konka sahiblərinin tamahkarlığından başqa, istək olarsa, bütün digər maneələrdən qaçmaq olar. O, konka icarədarlarının daşınıdaş üstündə qoymur, onları utandırır, biabır edirdi. Lakin meydanda tək döyüşmək olmur - Həsən bəyə, sadəcə, söz vermindilər və şəhər varlıları ariq atalarla yol getməkdə davam edirdilər.

Həsən bəy qəzetdə və Şəhər Dumasında işləməklə bərabər, müsəlmanların fəaliyyətinin ən kiçik təzahürləri ilə də maraqlanırdı. 1905-ci ildən sonra sayı çoxalmış qəzetlərin işçiləri və naşırları, müəllimlər, yeni başlayan yazıçılar, mətbuat işçiləri Həsən bəyle həmişə görüşür və onunla məsləhətləşirdilər. Həsən bəy onları ruhlandırır, onların müvəffəqiyyətlərile maraqlanırdı.

Birinci xalq mahnları kitabını nəşr etdikdən sonra (onun yiğidi atalar sözü nəşr edilməmiş qaldı) Həsən bəy ədəbiyyatçı gəncləri xalq yaradıcılığı ilə məşgul olmağa çağırırdı. O, gənclərə seylə mahnları, nağılları, atalar sözlərini yiğmağı məsləhət görürdü.

Həsən bəy bütün ömrünü xalq üçün işləmiş və bir dəfə də olsa öz xalqından küsməmişdi. O, heç vaxt bəziləri kimi demirdi: "Müsəlmanlar onlar üçün çalışmağa layiq deyillər, edilənləri qiymətləndirməyi bacarmırlar." Həsən bəy deyirdi: "Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan". Həsən bəy bütün ömrü boyu onun xidmətlərini necə qiymətləndirdiklərinə nəzər salmadan çalışmışdı.

Həsən bəy onun ardınca gedən gəncləri öz uşaqlarından artıq sevirdi. Müsəlmanların həyatından bəhs edən ilk zəif tamaşa onu hədsiz sevindirmişdi. O, nə qədər ki, gəzə bilirdi, genç türk truppasının səhnəyə qoynuğu tamaşaların birini də buraxmırı. Bizim birinci bəstekarımız Üzeyir bəy Hacıbəyov Həsən bəyin "Kasıp" redaksiyasında ona dediyi sözəri unutmamışdır. Həsən bəy ona: "Sən elə bir teatr yaz ki, iştirak edənlər oxusunlar" demişdi. Həsən bəy skleroz olmasına baxmayaraq, onu teatra buraxmaq olmazdı, birinci Azərbaycan operasına qulaq asmağı çox arzulayırdı. (Opera Həsən bəy ölündən sonra tamaşaya qoyulub – T.A.).

1905-ci ildə ermənilərlə müsəlmanlar arasında düşməşçilik gedən kədərli qara günlərdə Həsən bəy bu iki qardış millət arasına səpilmis ədavət toxumunun aradan qaldırılması üçün var qüvvəsi ilə çalışırdı. O, bu işin hökumət fitnəkarlığı olduğunu açıqdan-açıqça deyir və sübut edirdi. O, 1905-ci ilin fevralında nümayişkarcasına bir surətdə Balabəy Lalayevin cənazəsinin dəfnində iştirak edərək ona son ehtiramını göstərdi.

Həsən bəy məktəbin ən yaxşı birləşdirici vasitə olduğunu bildiyindən türklər və ermənilər üçün qarşıq məktəblər açmağa çağırırdı. 1905-ci ildən 1907-ci ilə qədər Həsən bəy öz əmək qabiliyyətini itirdi. Lakin buna baxmayaraq o, sonadək redaksiyada işləməkdən əl çəkməmişdi. Şəhər Dumasına son seçki keçirilərkən Həsən bəy sklerozdan əziyyət çəkirdi. Bir kimse ona "seçkidə iştirak etme" demədi. Səsvermə qutusu qoyuldu və ona səs verdilər. Bunu ondan gizlətsələr də, o elə hey təkrarlayırdı ki, "Dumanın iclasına getmək lazım id". Onu evdə böyük çətinliklə saxlamaq olurdu.

Həsən bəy 1907-ci il noyabrın 28-də, çərşənbə axşamı günü vəfat etdi. Ölümündən əvvəl o, evdə ailə üzvlərinin dilə tutmasına baxmayaraq, yenə redasiyaya getmişdi...

Oxucu səriştəsiz hazırlanmış bu bioqrafiya ilə tanış olaraq, onun mahiyyətini anlayaraq, razılaşır ki, bu vaxtadək azərbaycan türkləri arasında bele bir xadim olmamışdır. Öz xalqını belə fədakarlıqla sevən başqası ne vaxtsa olacağımı – kim bilir?

M. F. AXUNDOVUN H. ZƏRDABİYƏ I MƏKTUBU

Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy, sən hər qəzində bir müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib bizə hey təklif edirsən: elm öyrənin, elm öyrənin... Çox yaxşı, sözün baməna və nəsihətin müfid və xeyirxahlığın sabit. İndi biz hazırlıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı, hansı istitəət ilə?

Bərəfər ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində elm bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin. Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər, kəndlərdə də məktəbxanalar açaq və müəllimlər gətirdək ya yox? Əgər deyirsən açaq, insaf elə, hansı istitəət ilə və hansı qüdrət ilə?

Dövləti-qəvviyyeyi-Rusiya bu istitəət və qüdrət ilə, hələ kəndlərdə məktəbxanalar bina etməyi idir, biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz, bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kaffeyinas, Prus xalqı kimi və Yeni dünya xalqı kimi, ünasən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan, buna ancaq şakir ol ki, dövləti-Rusiyانın təhti-himayətində keçən zəmanələrin qoşunkeşliyindən, çapqının azad olub, asayış tapmışq və zindəganlıqdan razılaşq. Elm öyrənməyə istitəət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvələn, istitəətimiz yoxdur, səbəbiniz izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səfhəsində sakın olan müsəlmanların yarısı şiadır, yarısı sünñü.

Şiələrin sünñulərdən zəhləsi gedir, sünñulərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz. İttifaq haradan olsun?

Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki və farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımcıq savad kəsb etməye qadirik. Əgər müttəsil oxusaq, aya bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs olar niyə elmsizdirlər? Külli Ərəbistan bisavaddır, ərəblər ya diləncilik, ya çapavulçuluq edirlər. Külli Anatoliya bisavaddır, külli İran bisavaddır. Ancaq İstanbulda və Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır. Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir.

Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabi. Kim alsın? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakeza, qəzeti alıb neyləsinlər? Cırsınlar, tullasınlar? Külli İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Qalan yerlərdə ki, bir paraları filcümlə oxumaq, yazmaq bilirlər, alıb-lar, dəxi nə istəyirsən? Sənin muradin o vaxtda kamilən bitə ki, bizim hətta çobanlarımız da Prus çobanları kimi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə. Təvəqqə edirəm ki, mənim bu kağızımı biduni-ziyad və nöqsan onun cavabı ilə öz qəzetində basasan.

Yazıldı Qafqaz səfhəsində sakın olan milləti-islamın təqdirən Vəkili-naməlumu tərefindən.

Əvvəli-yanvar, sənə 1877.

“Əkinçi” qəzeti, №2, 18 yanvar 1877-ci il

H. ZƏRDABİNİN M. F. AXUNDOVA İ CAVABI

Daxiliyyə

Ey mənim dostum Milləti-islamın təqdirən vekili-naməlumu (məktubat fəslində çap olunan kağıza cavabdır). Sizin kağıza cabəca cavab yazmaq sonraya qalsın, indi lazımlı bilib ərz edirəm ki, o kağız qışın çillesində olan çovğun kimi onu diqqət ilə oxuyanın bədəninə qorxu lərzesi salır. Əlhəqq bizim zəmanədə elmsiz qalan millət mürur ilə puç olmayı məlum və aşkarıdır və əger elm təhsil etmək üçün istitəət, ittifaq, vəsilə gərək imiş və ola bilməz imiş, pəs belədə sizin kağız bəzi elm təhsil edənlərin sözünü təsdiq edir ki, deyirlər gələcəkdə müsəlman milləti dəxi ziyanın çoxuna belə təsir edə bilər, ona binaən bu əvvəlinci cavabında ərz edirəm ki, iş həqiqət belə deyil. Elm təhsil etmək biz Qafqaz müsəlmanları üçün elə düşvar deyil ki, siz buyurursunuz. Bu halda bizim vilayətdə ildə 100 manat verməyə tavannası çatan 500 adam tapılar və əger onlardan 200-cən adam işdən xəbərdar olub, öz millətini bisəmərə olmaqdan mühafizət etmək istəyə, onlar hər ildə 20 min manat cəm edə bilər.

Ey mənim dostum, heç bilirsinizmi ki, bu məbləğ ilə nə qayırmak olar? Əvvələn, on ilə bir çapxana açmaq olar ki, orada qəzet və elm kitabları çap olunub müftə və ya bir cüzi qiymətə xalqa paylansın. Saniyən, Tiflis və ya qeyri şəhərdə bir məktəbxana açmaq olar ki, hər 3 yüz ev o məktəbxanada öz xərci ilə bir uşaq oxutsun. Orada onlara türk, fars, ərəb dillərini öyrədib elm kitabları ilə təlim etməyi öyrədəndən sonra hər uşağı göndərən icma onu aparıb öz şəhərlərində və ya kəndlərində ildə evə bir manat vermək ilə bir məktəbxana aça bilər. Belədə tamam Qafqazın şəhərlərində və kəndlərində məktəbxana açdırıa bilərik ki, orada öz dilimizdə uşaqlarımız təlim olunsun və yəqin ki, ol vaxtda indikindən yaxşı müsəlman oluruq.

Bilirəm, mənim dostum, bu sözü eşidib güləcəksiniz ki, bu xəyaldır. Doğru deyirsiniz, həqiqət, bu xəyaldır. Amma onun xəyal olmasına səbəb biz özümüzük. Bizə ki, göydən kömək

gəlməyəcək, əger bisəmərə olmaqdan özümüzü mühafizət etmek isteyirik, qəflətdə olmaq nə lazımdır. Yəqin deyəcəksiniz ki, ittifaqımız yoxdur, sünni, şia sözü buna mane olur. Əzizim, bizim zəmanədə və bizim vilayətimizdə sünni, şia sözü məhz anlamaz ağzında qalıb. Pəs, mənim dostum, halva demək ilə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çıxmalaryib meydana daxil olun ki, bəlkə zikr olan xəyal əmələ gəlsin, yoxsa doğpu deyirsiniz ki, bir gül ilə bahar olmaz.

"Əkinçi" qəzeti, №2, 18 yanvar 1877-ci il

H. ZƏRDABİNİN M. F. AXUNDOVA II CAVABI

Ey milləti-islamin təqdirən vəkili-naməlumu (keçən nömrədə çap olunan kağıza cavabdır), cənabınız biz müsəlman tayfası üçün elm öyrənmək dişvar olduğunu bu dəlil ilə həm sübut edirsiniz ki, müsəlman dillərində yazüb-oxumaq çətindir. Doğru bu-yurursunuž, bizim dillərdə yazüb-oxumaq çətindir və buna səbəb bizim hürufatdır ki, onların bəzi yazılımasına (zir, zəbər, puş), onu bir-birinə düzəmk çətin olduğunu və bəzisinin sədasi bir olduguna_ onlara bir-birindən təfavüt vermək çətindir. Amma hə-qıqt heyət deyil ki, siz buyurubsunuz. Bu halda bizim məktəbxanalarda heç bir qayda olmadığına onlar çox yaman gündədir və buna səbəb uşaqlarımızı təlim edənlərdir ki, elmi-təlimdən əsla bixəbər olduğunu əvvəlinci gündən onların zəhləsini qaçırdıb, onların oxumaqdan rəğbətini kəsirlər. Amma buni-lə belə bizlərdən Quran oxumağı bilməyən çox azdır. Çünkü Quran oxumaq da oxumaqdır, ona binaən bizim, yasin mollası çox və əslı molla az olmasına səbəb məhz yazüb oxumaq çətin olmayı deyil, onun bir qeyr ümdə səbəbi həm var. Adam yazüb-oxumağı bir tək məktəbxanada öyrənməz. Məktəbxana işin ibtidası üçündür. Gərək məktəbxanadan çıxandan sonra həm oxumaq və bundan ötrü lazımdır ki, qəzetlər, jurnallar, kitablar olsun ki, onları oxumaq ilə elm və savad kəsb olunsun. Pəs bizim yasin mollası çox olmağa səbəb olur ki, yasin ona lazım olduğunu məktəbxanadan çıxandan sonra onu oxuyub, əlbəttə, bir qeyr uğumlu şey olseydi, onu da oxuyub yasindən başqa şeyi də oxumağı bilirdi.

Çünki qəzeti yasin mollası da oxuya bilir və qəzet ümdə belə kəsler üçündür, ona binaən cavabınız müştəri az olmaqdan şikayət elədiyimizə bizə tənə vurmaq bicadır və bunu sübut etməkdən ötrü müştərimizin siyahısını çap edirik ki, siz insaf ilə ona mülahizə edəsiniz: Badkubədən 12 (3 rus), Qubadan 3, Şirvandan 3, Göyçaydan 3, Səlyandan 2, Qarabağdan 9, Şəkidən 7, Gəncədən 1 (erməni), İrəvan quberniyasından 11, Tiflis quberniyasından 13 (2 molla), Dərbənddən və Dağıstanın qeyr yerlərin-

dən 35 (1 molla), Rusyanın qeyr yerlərindən 20. Cəmiən 119, əzcümlə 3 molla.

Pəs, mənim dostum, Qafqazda üçcə molla var imiş.

"Əkinçi" qəzeti, №3, 3 fevral 1877-ci il.

M. F. AXUNDOVUN H. ZƏRDABIYƏ II MƏKTUBU

Firudin bəy KÖÇƏRLİ

Həsən bəy, fevralın üçüncü günündə və üçüncü nömrədə yazılın cavabı oxudum və küll ilqa olunan sözlərə kamilən etiqad etdim. Gəl bir tədbir edək. Əgər səlah görürsən, əvvələn, sən Bakı şəhərində ətfali-zükurə üçün kompaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türki dilində bir müxtəsərcə proyek, yəni tərhəndazlıq yaz. Saniyən, vilayətin mütəməvvillərindən və xalqın məzaciından təsərrüfü olan əşxasdan on iki nəfər çay içməyə öz mənzilinə dəvət et. Axund Molla Cavad sədri-məclisi-ruhani dəxi bu on iki nəfərin birisi olsun. Salisən, proyekti olara oxu və ağlin kəsən dəlailindən məktəbxana açmağın yücdunu olara təlqin elə və təklif et ki, hümmət göstərsinlər, bir kompaniya tərtib etsinlər, necə ki, ərməni camaatı tərtib edibdir və kampaniyanın əvvəlinci üzvləri bu on iki nəfər olsun. Sonra olar başqa kəslərdən öz təvəssütlərilə bu krmpaniyaya üzvlər daxil etsinlər. Rabiən, gəl sən hər şəxsden yüz manat təmənna etmə, əlli təmənna et ki, kompaniyaya versinlər və küll Bakı quberniyasından yüz nəfərin əvəzinə iki yüz nəfər siyahı et. Hər birisi əlli manat versə, guya, yüz nəfərin hər biri yüz manat vərən kimidir. Sonra bu tədbirin nəticəsi hər nə olsa, qəzetində yaz elan et ki, mən dəxi oxuyum. Əgər Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmağını və kompaniyalar tərtib olunmağını, yəqin bil, mən zəmin.

*Vəkili-naməlumi-millət
"Əkinçi" qəzeti, №5, 3 mart 1877-ci il*

AZƏRBAYCAN DÖVRİ MƏTBUATININ QISA İCMALI

Otuz il bundan əvvəl Bakıda türk dilinin Azərbaycan ləhcəsində nəşr olunmağa başlayan "Əkinçi" birinci müsəlman qəzeti idi. Bu qəzeti banisi keçmiş müsəlman pedaqqoqu və hazırda məşhur ictimai xadim olan Həsən bəy Məlikov idi. Qayğısız və heç şeyin fikrini çəkməyən, "xoş keçmişin" ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqqayqaziyada yaşıyan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq, əlbəttə, "Əkinçi" qəzeti böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən, qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılındı. Cəmiyyətin bəzi təbəqələri isə qəzete güclü düşmən müqaviməti göstərdi.

Redaktorun işgüzar və məzmunlu məqalələri, istedadlı şair Hacı Seyid Əzim Şirvaninin müsəlmanları fəal və mənali həyatə səsləyən gözəl şərləri ucsuz-bucaksız səhrada yüksələn fəryadı xatırladırı, cavabsız qalan bir çağırış idi. Bundan əlavə, cənab Məlikov ehtiyatsızlıq edərək öz qəzetində vaxtsız olaraq dini şəbehələr (şaxsey-vaxsey) məsələsinə toxundu və bununla da şəhərədarlıının qızığın hiddətinə səbəb oldu. Hər tərəfdən redaktorun üstünə məzəmmət və biabırçı həcvlər yanan başqa şairləri bu cəhətdən xeyli geridə qoydular.

Hadiyül-Müzəllin adlı birisi Qarabağdan redaksiyaya redaktorun adına biabırçı söyüslər göndərdi. Cənab Məlikov bir qədər ixtisarla bu həcvi "Əkinçi"də dərc etdirərək ona diqqəti cəlb edən aşağıdakı qeydi verir: "Cənab Hadiyül-Müzəllin Qarabağının aşağıda zikr olunan həcvini onların xahişinə müvafiq tamam çap elətməyə izn olmadı... Amma o cənab və onu fitləyən əşxaslar məyus olmasınlar ki, belə kamallı söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdırıram ki, gələcəkdə bizim evladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islami qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlırla rast gəlmışəm."

Üç il ərzində qəzətdə dərc edilmiş mühüm materiallardan görünür ki, onun əsas məqsədi faydalı kənd təsərrüfatı bilikləri ni həm nəzəri, həm də əməli cəhətdən ölkənin əhalisi arasında yaymaqdan ibarət olmuşdur. Aqronomiya sahəsində yaxşı müte-xəssis olan və sadə xalqın dilini bilən Həsən bəy Məlikov qəze-tin hər nüsxəsində kənd təsərrüfatının müxtəlif sahələrinə dair çox maraqlı və faydalı məqalələr dərc etdirirdi. O, eyni zamanda, elmi məlumatları asan bir şəkildə, sadə və anlaşıqlı bir dildə oxuculara çatdırmaqdə yüksək məharət göstərirdi. Bizim fikrimizə görə, bu məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Əgər onlar müəyyən bir sistem halına salınıb, Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, kəndlilərə fayda verə bilər.

Lakin "Əkinçi" öz oxularını bu cür gözəl materiallarla təmin etməsinə və ümumiyyətlə, ayıq və mənalı istiqamətinə baxmayaraq o, uzun müddət davam edə bilmədi və əhatə olunduğu nadan, qaranlıq mühitlə ağır mübarizədə öz fealiyyətini dayandırdı.

"Zakavkazye" qəzeti, №2, 21 dekabr 1906-ci il

HƏSƏN BƏY MƏLİKOV

Bu fani dünyani, onun əzab və əziyyətlərini həmişəlik tərk edib aramızdan getmiş Həsən bəy Melikov müsəlmanlar arasındakı məşhur ictimai xadimlərdən biri idi.

Biz Həsən bəylə 1906-cı ilin avqustunda Bakıda müsəlman müəllimlərinin qurultayında tanış olmuşduq. Həsən bəy həmin qurultaya sədr seçilmişdi. Yaşının çox olduğuna baxmayaraq pedaqoji xarakter daşıyan hər hansı bir məsələnin həllində o canlı zəkaya, xeyli təcrübə və biliyə malik olduğunu bürüzə verirdi və müsəlmanlar arasında ikisinifli ibtidai məktəblərin nəzdində kənd təsərrüfatının müxtəlif sahələri üzrə şöbələr açılması üçün təhsil üzrə ölkənin ali rəisliyi qarşısında vəsatətdə bulunmaq fikrini də ilk dəfə o ortalığa atmışdır. Büyük həyatı təcrübəyə və fitri zəkaya malik olan Həsən bəy hər şeydən da-ha çox bizim məktəblərin təbii ehtiyaclarına və tələbələrinə diqqət yetirirdi: o, boş və gurultulu ibarələri sevmirdi və həyatala az tanış olan bəzi gənc pedaqoqların söylədiyi nitqlər, görünür, onu dilxor edib əhvalını pozurdu; bütün bunlarla birlikdə, onda böyük səbr var idi və başqalarının mülahizəsinə lazımı bir hörmətlə yanaşırıdı.

Həsən bəyin əsas xidmətlərindən biri bundan ibarətdir ki, o öz həmməzəhbələrinin oyanmasına ilk təkan vermişdir. Biz hələ keçən ilin dekabrında "Zakafqazye"də Həsən bəyin "Əkinçi" qəzeti haqqında rəy vermişik. ("Azərbaycan dövri mətbuatının qısa icməli", "Zakafqazye", 1906, №2-T.A.) "Əkinçi"nin məqsədi müsəlmanların mədəniyyətsiz kütlələri arasında faydalı kənd təsərrüfatı biliklərini yaymaq idi.

Qəzet bu məqsədi izləyərək, öz səhifələrində kənd təsərrüfatının müxtəlif sahələrinə dair sadə xalq dilində xeyli müxtəlif məlumat verir, torpağı gübrələməyin ən yeni qaydalarını göstərir, bu və ya digər təkmilləşdirilmiş kənd təsərrüfat alətlərinin tətbiqi haqqında yazırıdı.

Bundan əlavə, qəzet öz oxucularına təbabətə, hifz-səhhəyə, fiziologiyaya və sairəyə dair bir çox faydalı məsləhətlər verirdi. "Əkinçi" qəzetiində "Müsəlmanların geridə qalmasının səbəbləri", "İslam tərəqqiyə mane olurmu?" və bu kimi vacib məsələlərə toxunan çox ciddi məqalələr də dərc olunurdu.

Bu və başqa məsələlərə dair "Əkinçi" qəzetiinin əsas əməkdaşları – Əhsənül Qəvaid, Heydəri, sabiq şeyxülislam Hüseynzadə, Əsgərağa Gorani, Nəcəf bəy Vəzirov tərəfindən yazılmış faydalı məqalələr indi də öz əhəmiyyətini itirməmişdir.

Lakin, təəssüf ki, bu qabaqcıl adamların bilik və elm ziyasını müsəlmanların cahil kütłələri arasında yaymaq cidd-cəhdləri və onları daha yaxşı və şüurlu bir həyata çağırışçıları təsəlliverici bir nəticəyə gətirib çıxarmadı və müsəlmanlar əvvəlki kimi yənə də elm və maarif məsələlərinə laqeyd qaldılar. Hələ bu azdır, onların bəziləri Həsən bəydən xahiş etmişdir ki, onları rahat büraxsin və elm haqqında bu "səmərəsiz" hədyanlarla onları əziyyətə salmasın.

"Əkinçi"nin 1876-ci il 7-ci nömrəsində Həsən bəyin dostlarından bir nəfər "S" imzası ilə yazdığı məktubunda ondan sorusur ki, bu "elmi-əbdan" ("Elmi-əbdan" ifadəsi altında şəriət dərslərindən başqa bütün elmlər nəzərdə tutulur -T.A.) haqqında yazmaqdan nə vaxt əl çəkəcəkdir. Öz şübhəsini ifadə edərək bildirir ki, Həsən bəy bu "elmi-əbdan" məsələsi ilə işi o yerə gətirib çıxaraçaqdır ki, qəzeti bağlanacaqdır. Həsən bəy öz dostu "S"-ə cavab verib deyr ki, peygəmbərin dünyəvi elmlərin həyat üçün əhəmiyyəti və zəruriyyəti haqqındaki sözlərini müsəlmanlar çoxdan unudublar və o, həmin sözlərin əhəmiyyət və mənasını bərpa etməyi özü üsün müqəddəs vəzifə sayır. Buna görə də azərbaycanlıların yeganə qəzeti olmaq etibarilə, "Əkinçi" dərvişlik edib, öz oxucularına "1001 gecə" nağılları danışa bilməz; bu qəzet öz qüvvəsi daxilində cəhalət zülmətindən allahın işıqlı dünyasına çıxmada öz həmməzhəblərinə kömək etməyə borcludur.

"Zaqafqazye" qəzeti, №256, 6 dekabr 1907-ci il

Əlimardan bəy TOPÇUBAŞOV

AZƏRBAYCANIN MAYAKI

"Əkinçi"nin 50 illiyi münasibətilə qəzetiin banisi Həsən bəy Məlikov Zərdabinin xatirəsinə

...Həsən bəy xalqın tərəfində olmaqla özünü həmişəlik şəxsi-maddi qazanc və maraqlardan məhrum etmişdi -- bu onun sadə, rahat, ciddi təbiətinə tamamilə uyğun idi. O ali təhsil almış ilk Qafqaz müsəlmanlarından biri idi, yaxşı xidməti mövqə qazana bilərdi. Lakin Həsən bəy ömrünün sonunadək fədakar bir himayədar kimi boyununa düşən yükü təmənnasız olaraq daşıdı, öz xalqının maariflənməsi, onun həyatı mənafeyinin qorunması yolunda mübariz, pioner, mayak oldu, ailəsinin hər hansı bir qazancı üçün heç nə etmədi. O öz programını həyata keçirmək üçün harada imkan gördüsə, tapdisa oraya getdi. Həsən bəy 1865-ci ildən ömrünün sonu olan 1907-ci ilədək davam edən fəal mübarizəsində belə hərəkət etdi...

...Çox keçmədi ki, Həsən bəyin adı məşhurlaşdı: onu keçmiş Bakı Quberniyasından uzaqlarda da tanıdlar. Onun barəsində təkcə Zaqqafqaziyanın deyil, Şimali Qafqazın da bir çox mərkəzlərində danışmağa başladılar. O vaxtkı həyat şəraitinə şüurlu münasibəti olanların hamısı onun tərəfində və onunla idi. Lakin həddindən artıq cəhalət vardi, özbaşına və satqın hakimiyətin yol yoldaşı olan yarışavadlı mollaların, qolçomaqların və bütün qara qüvvələrin kütləyə təsiri də kifayət qədər böyük idi. Hər hansı bir işqandan və həqiqətdən uzaq bütün bu ünsurlər, təbii ki, həyatı şüurlu surətdə qurmaq və möhkəmləndirməkdə yeganə güclü vasitə olan xalq özünüdərkini oyatlaşığı qarşısına məqsəd qoymuş qorxmaz pioner-novatora qarşı idi...

...Həsən bəyin həyatında bir vacib hadisə ona hücumları da ha da gücləndirdi: bu onun evlənməsi idi. Tale gənc təhsilli dağlı qız Hənifə xanım Abayevanı həyat yolunda onunla rastlaşdırdı. Hənifə xanımın əslı balkar idi. Balkarlar (bulqar, balkar) Elbrus dağlarının ətəklərində yaşayan türk mənşəli kiçik xalq

idi. Məşhur kabardin, çerkəz və osetin familiyaları ilə qohumluğu olan Abayevlər familiyası balkarların içərisində saylarının çoxluğu ilə seçilirdi. 8-9 yaşlarında olanda qızı Tiflisdəki müqəddəs Nina məktəbinin pansionuna qoymuşdular və o buranı elə qiymətlərlə bitirmişdi.

Həsən bəyin qurduğu işlək Xanım Abayevaya bu məktəbin divisorlarını tərk etməyə imkan vermədi. Bütün adətlərin əksinə olaraq Həsən bəy özü elçi düşdü, məktəbə molla gətirdi və burada kəbin kəsildi. Beləliklə, gənc Hənifə xanım Məlikova-Zərdabi sevimli Balkariyası və onun möcüzəli dağlarının yerinə Xəzər dənizi sahillərinə gəlib düşdü. Burada onu tale yoldaşı ilə birgə iş və şan-şöhrət gözləyirdi.

Artıq bu cür görünməmiş izdivac müsəlmanlar arasında sözsöhbət doğurmuşdu. Həsən bəy öz cavan zövcəsini çadrasız gəzməyə çıxaranda bakılılar uşaqlarının müəlliminə heyrət və qeyzə baxırdılar. Unutmaq lazıim deyil ki, Bakı o vaxt Zaqafqaziyannın bütün müsəlman mərkəzləri içərisində ata-baba ənənələrinə daha çox sadiq idi. Küçədə müsəlman qadınlarla bağlı belə hallar, hətta çadraya bürünsə belə, təkcə onların yaxınlarına deyil, bütün həmməzəhbəllerine qarşı biabırçılıq və təhqir sayılırdı. Şəriət qaydalarının cahil şərhçiləri, guya, dinin tələblərinin açıq-ışkar pozulduğunu bildirirdilər. Həsən bəyin "əleyhdarları" qəddar hücumları artırır, ünvanına ən keşkin sözlər söyleməkdən çəkimmir, hətta onu və arvadını daşa basırdılar.

Lakin Həsən bəy bilirdi ki, bu işi kim törədir. O bilirdi ki, bugünkü düşmənleri sabah inananda ki, qadını qadağalar altında və alçaldılmış vəziyyətdə saxlamaq olmaz, qadın kişinin ən yaxşı dostudur -- ərinin yükünü yüngülləşdirməyə isə tam imkanı olmalıdır, onda Həsən bəyin dostlarına çeviriləcəklər. Buna görə də Həsən bəy heç nəyə mehəl qoymadan, tutduğu yoldan dönmədən irəliləyir, özünün ən yaxşı nümunəsi ilə müsəlman qadınların vəziyyətinin yüngülləşməsinə və yaxşılaşmasına çalışır. Qadının rolu barədə belə baxışların ən yaxşı tərəfdarını və timsalını o, xoşbəxtlikdən, özünün təhsilli və güclü xanımında tapmışdı. Həsən bəyin sağlığında Hənifə xanım Məlikova bu işin öhdəsindən gerçəkdən və ləyaqətlə gəlmışdır.

Artıq Həsən bəy tek deyildi: Hənifə xanımın şəxsində o, kədərini də, sevincini də bölüşən həqiqi dost, güclü köməkçi, dəyərli əməkdaş qazanmışdı. Bu gənc ər-arvadın əməkdaşlığı tam həyati gücü və uğurların cazibəli mənzərəsi ilə xalq naminə birgə səyin nəticəsi olaraq ümumi məqsədlər uğrunda nailiyyətlər qazanmaqdə yeni perspektivlər və təzə üsullar yaradırdı.

..."Əkinçi"!..

Bu sözü qəlbən titrəmədən və həyəcansız söylemək olmur: onda hər bir azərbaycanlı üçün nə qədər müqəddəslik var. "Əkinçi" müstəqil Azərbaycanın, onun dilinin, xalq mahnlarının, poeziyasının, ədəbiyyatının, tarixinin möcüzəli emblemidir. Bu bütün azərbaycan xalqının ifadəsi və nişanıdır, onun gücünün, azad əməyə sevgisinin, ideya və ideallarının aşkara çıxmasıdır. "Əkinçi" və Həsən bəy Məlikov-Zərdabi, Həsən bəy Məlikov-Zərdabi və "Əkinçi" tarixdə və xalq yaddaşında elə qaynayıb-qovuşmuşdur ki, onlar bir-birində ayrılmazdır. Onlar birlikdədir və ayrılmazdır. Azərbaycan barədə danışanda, Həsən bəyi xatırlayanda, haqlı olaraq, onun Azərbaycanın və bütün Qafqazın mədəniyyət və maarif, siyasi və iqtisadi inkişaf tarixində ən şərflə yerlərdən birini tutduğu görünür.

"Əkinçi"nin yaradılması Həsən bəyin öz xalqına pioner xidmətin ən uca zirvəsi oldu. Bununla o nişanverici və xilasedici bir mayak yaratdı. Bu mayakın parlaq işığı ötən yarımdən ələziməmişdir. Belə faydalı və ruhlandırıcı işq mənbəyini ehtiramla yad etmək bütün Azərbaycanın, her bir azərbaycanının əxlaqi, vətənpərvəplik borcudur.

Əgər bu günün özündə bütünlükdə xalqın mənafeyinə, onun hüquqlarının qorunmasına sədəqətlə xidmət edən, ciddi, obyektiv, həqiqətpərəst mətbuat orqanı nəşr etmək asan vəzifə deyilsə, deməli, "Əkinçi"nin işq üzü gördüyü vaxtda bu, mübaliğəsiz desək, rəşadət, qəhrəmanlıq idi...

1925

"Literaturniy Azerbaycan" jurnalı №4, 2002-ci il

VƏTƏNDAŞLIQ RƏŞADƏTİ

50 il əvvəl, 1907-ci ilin tutqun bir payız günü idi. Neft Bakı-sının mərkəzində möhtəşəm bir izdiham toplanmışdı. Heç bir vaxt misli görünməmiş bu izdiham matəm izdihamı idi. Şəhərin müəssisələri, məktəbləri, dükənləri bağlanmış, yalnız azərbaycanlılar deyil, ruslar, ermənilər, yəhudilər və başqa millətləndən ibarət olan bu izdiham üzəri əbədi olaraq dayanmış nadir bir insani, həqiqi bir xalq müəlliminini, bütün ömrünü öz xalqının səadəti, mədəni inkişafı uğrunda çətin və gərgin mübarizəyə sərf edən Həsən bəy Məlikov Zərdabi ilə vidalaşmaq üçün toplaşmışdı.

Mərhumun evinin qarşısında, "Kaspi" qəzeti redaksiyasının və Şəhər Dumasının qabağında mitinqlər keçirildi, onun həyat və fəaliyyəti, xalq yolunda, Vətən yolunda göstərdiyi xidmətlər haqqında alovlu nitqlər söyləndi. Sonra dənizə bənzər insan axını Bibiheybət qəbiristanlığına doğru yönəldi. Cənazənin öündə saysız-hesabsız əklillər, lap qabaqda isə "Əkinçi" qəzetinin çıçəklərlə çərçivəyə alınmış birinci nömrəsi aparılırdı.

Bakı qəzetlərinin matəm nömrələri əllərdə gəzirdi. Qəzetlərdə Rusyanın müxtəlif şəhərlərdən alınmış başsağlığı teleqramları, mərhumu həsr edilmiş şerlər və məqalələr çap olunmuşdu. Həmin məqalələrdə biz "Yetim qalmış millətin yası", "H.Zərdabi millətin mənəvi atası idi", "Yetim qalmış millət öz böyük atası ilə vidalaşır" kimi ifadələrə rast gəlirik.

Xalqın H.Zərdabını belə yüksək ehtiramla dəfn etməsi, onun dəfn mərasiminin ümumxalq matəminə çevriləməsi tamamilə təbii bir hadisə idi. H.Zərdabının "millətin mənəvi atası" adlandırılmasının anı bir hissəyət, matəm əhvali-ruhiyyəsi nəticəsində deyilmiş sözlər deyildi. H.Zərdabi tam 40 il, həqiqətən, Azərbaycan xalqının mədəni inkişafına atalıq etmişdi. O, ictimai həyat sahəsinə qədəm atdığı ilk günlərdən ömrünün sonuna kimi xalqın kədərili kədərlənmış, sevincilə sevinmiş, onun səadəti yolunda yorulmadan çalışmışdı.

İctimai fikir inkişafı tariximizin yarım əsrə yaxın bir dövrü H.Zərdabının adı ilə bağlıdır. Bu dövrdə onun tərcüməyi-halı, həyat və fəaliyyəti xalqın tarixi ilə elə qaynayıb qarışmışdır ki, onları bir-birindən ayırmak mümkün deyildir. 19-cu əsrin 60-cı illərindən başlayıb, 20-ci əsrin ilk illərinədək davam edən dövrdə ictimai-mədəni inkişaf tariximsizdə baş verən elə bir böyük və kiçik hadisə göstərmək mümkün deyildir ki, Zərdabının orada iştirakı olmasın.

H.Zərdabi Azərbaycan xalqının tarixinə milli teatrımızın banisi, mətbuatımızın yaradıcısı, ilk qız məktəbinin müəssisi, birinci müəllimlər qurultayının təşkilatçısı və sədri, materialist təbiyyat alimi, görkəmli ictimai xadim və fədakar bir müəllim kimi daxil olmuşdur. H.Zərdabının bu zəngin fəaliyyətinin ən mühüm sahəsi, obrazlı dildə desək, tacı və çələngi onun nəşr etdiyi "Əkinçi" qəzetidir.

Cəhalətin tünd-qaranlığına qərq olmuş feodal Azərbaycanında işiqqli bir ulduz kimi parlayıb ağıllara, zəkalara nüfuz edən "Əkinçi" elə bir həqiqət kitabıdır ki, onun bir səhifəsi belə, öz hikmətini və təravətini itirməmiş və heç bir vaxt itirməyəcəkdir. Zərdabi "Əkinçi" qəzetini nəşr etməklə nəinki milli mətbuatımızın, professional mühərrirlik sənətimizin əsasını qoydu, həm də ictimai-mədəni inkişafımızda parlaq bir dövr açıdı. Yeni, demokratik ziyalıların, mühərrirlərin bütöv bir nəslini tərbiyə edib yeqindirdi.

"Əkinçi"nin nəşrə başladığı illər Azərbaycan üçün çox ağır bir dövr idi. Bir tərəfdən əsrlər boyu hökm sürən cəhalət, mövhumat, puç Şərq zehniyyəti; digər tərəfdən yerli feodalların zülmü, istismarı və çarizmin milli müstəmləkə siyasəti ölkədə dözülməz bir ictimai-iqtisadi şərait yaratmış, zəhmətkeş xalqı müti bir vəziyyətə salmışdı.

H.Zərdabi sonralar çap etdirdiyi bir məqalədə həmin bu dövri ürək ağrısı ilə xatırlayaraq deyirdi: "Nə etməli? Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdən başqa, bir qeyri elac yoxdur. Olmaz ki, mənim sözlərimi eşidənlərdən heç bir qanan olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş

qoysaq, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus, doğru söz mürur ilə cahilin başını deşib, onun beyninə əsər edər. Gördüm, qəzet çıxarmaqdan qeyri əlac yoxdur ki, kağızın üstə yazılış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər il on qəzet oxuyandan biri oxuduğunu qansa, onların sayı ilbəil artar, axırda o bənd ki, suyun qabağını kəsmişdir və suyu axmağa qoymur, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliliyi, dostun dostluğunu və dost göstərən doğru yolun doğru olmayı aşkar olar".

H.Zərdabi "Əkinçi"ni nəşr etməkdə qarşısına belə bir məqsəd qoymuşdu. Lakin o zaman qəzet çıxarmaq asan iş deyildi. Yerli xalqın ana dilində qəzet nəşr etmək üçün hökumət orqanlarından icazə almaq son dərəcə çətin bir məsələ idi. Çünkü bu təşəbbüs ərizənin müstəmləkəçilik siyasetinə zidd idi. Buna görə H.Zərdabinin Azərbaycan dilində "Əkinçi" adlı qəzet nəşr etmək haqqında 1873-cü ildə hökumətə etdiyi müraciət uzun müddət süründüründü. Lakin o, inadından dönmədi, aylarla, illərlə hökumət idarələrinə ardi-arası kəsilmədən məktublar, ərizələr göndərməkdə davam etdi. Nəhayət, iki il sonra "Əkinçi"nin nəşrinə icazə ala bildi və qəzeti birinci nömrəsi 1875-ci ilin sentyabr ayına kimi davam etdi, bu müddət ərzində onun 56 nömrəsi çıxdı.

"Əkinçi"nin nəşri feodal patriarxal Azərbaycanın ictimai-siyasi həyatında çox böyük bir tarixi hadisə oldu. Mütərəqqi ziyanlılar, xūsusən, Rusyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr "Əkinçi"ni ruh yüksəkliyi ilə qarşıladılar. Tez bir zamanda qəzetiň ətrafında mütərəqqi mühərrirlər qrupu yarandı. H.Zərdabinin başçılıq etdiyi bu qrupa N.Vəzirov, S.Ə.Şirvani, Əhsənül-Qəvaid, Əsgər bəy Adigözəlov Gorani, Heydəri və başqları daxil idi.

H.Zərdabi və onun "Əkinçi" qəzeti səhifələrində tərbiyələndirib yetişdirdiyi başqa mühərrirlər demokratik ideyalar uğrunda mübarizə edən Azərbaycan maarifçiləri idilər...

...H.Zərdabi publisist fəaliyyətində sabit siyasi-ictimai məramnamə ilə çıxış edirdi. O öz məqalələrində hər seydən əvvəl feudal zülmünə qarşı çıxır, ölkədə hökm sürən hərc-mərcliyi, zülm və istismarı açıqdan-açıqça tənqid edib yazırkı ki, "hazırda rəiyyət padşaha, arvad kişiyyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyilmə? Bəli, biz hamımız quluq". H.Zərdabi bir qədər də irəli gedərək göstərirki, zülm və istismar dünyanın sahibi olan insanı heyvandan pis vəziyyətə salmışdır. Müəllif deyirdi: "Heyvan haraya getsə gedir, hər tərəfə istəsə baxır, hər nə istəsə eləyir, nə vaxt kefi istəsə mələyir, əinəma insan nəinki öz istədiyini edə bilmir, hətta ürəyi istədiyi kimi danişa da bilmir. İnsanın maliki-dünyalıq ixtiyarı paymal olub, ağılı məhz tavalar (varlılar) üçün işləyir".

İnsanın "ağılı məhz varlılar üçün işləyir" qeydindən açıq görünü ki, müəllif insanın heyvandan pis vəziyyətə düşdüyünü dedikdə, zəhmətkeş xalq kütlələrinin məruz qaldığı qeyri-insanı vəziyyəti nəzərdə tuturdu. Başqa bir məqalədə Həsən bəy istismarçıları insanın qarınında yaşayan qurdular bənzədir və deyirdi ki, bu qurdalar insanın qanını sorub yaşıyırlar.

Beləliklə, Zərdabi zülm, zorakılıq, ədalətsizlik və istismar üzərində qurulmuş feudalizm cəmiyyətinə meydan oxuyur, ona nifret yağıdır, bu cəmiyyətin əsaslarını baltalayıb və bütün bunnularla zəhmətkeş* kütləni ayılıb, öz insani hüquqlarını başa düşməyə çağırırı. O, oxuculara izah edirdi ki, "azadlıq olmayan yerdə inkişaf ola bilməz";

H.Zərdabi "Əkinçi" adını öz qəzetiň təsadüfi olaraq qoymaşdı. Bununla o, birinci, bunu demək istəyirdi ki, qəzet ən çox əkinçilərin, daha doğrusu, yoxsul kəndlilərin vəziyyəti haqqında yazacaq, onların arzu və istəklərinin yerinə yetirilməsinə, ağır iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına kömək edəcəkdir ki, bu da qəzetiň demokratik cəbhe tutduğunu göstərirdi.

Bu adla H.Zərdabi bir də onu demək istəyirdi ki, qəzet hər seydən əvvəl Azərbaycanın geridə qalmış kənd təsərrüfatının inkişafı məsələləri ilə məşğul olacaqdır.

"Əkinçi"nin səhifələrində buraxılan materialların böyük əksəriyyətini bu iki məsələyə həsr olunan məqalələr təşkil edirdi.

H.Zərdabını ən çox düşündürən məsələ Azərbaycan kəndində dərin kök salan feodal münasibətlər ilə mübarizə və kənd təsərrüfatında mədəni üsulların tətbiqi idi.

H.Zərdabi, demək olar ki, hər nömrədə "Əkin və ziraət" ümumi başlığı altında çap etdiriyi məqalələrində əkinlərin aqraronomiya qaydaları ilə bacərilməsi, məhsulun artırılması, maldarlığın yaxşılaşdırılması, əməyin, yüngülləşdirilməsi haqqında kəndlilərə faydalı məsləhətlər verirdi. O, kəndlilərə müraciətlə yazırıdı: "Yağın yağmaya nda Allaha yalvarmaqdən bir şey çıxmaz, zəhmət çəkib, kanallar qazib su çıxarmaq, yerləri suvarmaq, kənd təsərrüfatını maşınlaşdırmaq lazımdır".

Maarifçi mühərrir insanların həyatında və münasibətindəki bütün mənfi cəhətlərin səbəbini cəhalətdə və elmsizlikdə görür, maarif və mədəniyyətin inkişaf etdirilməsi yolu ilə xalqın həyatında ümumi rifah yaranacağına inanırı. Buna görə o öz tənqidinin əsas zərbəsini cəhalətə endirir, şəhər və kəndlərdə məktəblər açılması, zəhmətkeş kütlələrin mədəniyyətə qovuşmağı uğrunda yorulmadan mübarizə edirdi. Bu məqsədlə o, "Əkinçi"nin səhifələrində elmi-əbdan (dünyəvi elmlər) və elmi-əbdan (dini elmlər) məsəlesi ətrafında geniş mübahisələr açır, ruhanişlərin və başqa mürtəce ünsürlərin hücumlarına baxmayaraq, üstünlüyü elmi-əbdan verirdi: "Elm iki qism olur: elmi-əbdan, elmi-ədyan və onların hər ikisi bir qeyri aləmdir. Bizlərdə indiyəcən zikr olan elmlərə təfavüt qoymayıb, onların hər ikisini bir məktəbxanada, bir ustaddan, bir qayda ilə öyrənirlər. Amma bu qayda qədim zaman qaydasıdır. Bizim zəmanəmizdə təcərrübət artıb, elmlərin hər birisini oxutmaq üçün qeyri məktəbxana və qeyri müəllim lazımdır. Biz ərz elədiyimiz məktəbxana bizim məktəbxana deyildir ki, orada başımıza qapaz vurub, ayağımızı falaqqaya salıb, qüsü və qeyrə öyrədirlər; elmi-əbdan məktəbxanasıdır ki, onları təzədən bina etmək gərək".

Məlumdur ki, "Əkinçi"nin nəşr olunduğu dövrədə molla məktəblərində və mədrəsələrdə yalnız ərəb və fars dilləri keçirilirdi, azərbaycanlı uşaqlar ana dilində oxumurdular. H.Zərdabi çox kəskin bir şəkildə buna qarşı çıxb, üsuli-cədid məktəbləri açmağı və məktəblərdə təlim-tərbiyəni xalqın öz ana dilində apar-

mağı tələb edirdi. O yazırıdı: "İstəyirsinizsə Azərbaycan milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, ona dil verin, azərbaycanlılar öz dillərini itiriblər. Sizin sözlerinizi onlar anla-mırlar. Onların dilini tapın, verin, onlar yazsın, qabağa getsin, məktəblər bina edib, öz dillərində elm təhsil etsin".

H.Zərdabi məqalələrində mövhumi adətlərin üzərinə kəskin hücuma keçirdi. Qəzətində məhərrəmlik mərasimi əleyhinə açıldığı kampaniya buna misal göstərile bilər. Bu kampaniya ilə o, məhərrəmliyi, xüsusən, baş yarmağı vəhşilik kimi qiymətləndirib, bu iy-rənc adəti xalqın arasından çıxarmağa çalışır, dini əldə silah edib, xalqın qanını soran ruhaniləri ölümcül tənqid atışına tuturdu...

...Nəcib ideyalar carçası olan humanist ədib hər cür millətçi-lik əhvali-ruhiyyəsinə düşmən idi. O, Qafqaz xalqlarının arasına milli ədavət salmaq istəyənləri töhmətləndirərək yazırıdı ki, əsrlər boyu qonşu olan Qafqaz xalqları dost və qardaş kimi ya-şamışlar və daim belə yaşayacaqlar, çünkü "insanlıq şərtlərindən biri də sülh rəftərindir".

H.Zərdabi geniş dünyagörüşünə, zəngin nəzəri biliyə malik olan bir mühərrir idi. O öz məqalələrılə ictimai-mədəni həyatın bütün sahələrini əhatə etməyə çalışırı.

H.Zərdabinin realist ədəbiyyat uğrunda apardığı mübarizə xüsusilə diqqətəlayiqdir. O, "Əkinçi"nin səhifələrində bədii ədəbiyyat məsələlərinə dair buraxdığı məqalələrlə ədəbi tənqidiminin tarixində yeni bir səhifə açmışdır. H.Zərdabi və onun ətrafinə toplaşan başqa mütərəqqi mühərrirlər dahi M.F.Axundovun realist ədəbiyyat uğrunda apardığı mübarizənin bayrağını yüksək tutaraq, xəlqiliyi, ideyalılığı, həyatılılığı ədəbi yaradıcılığın qarşı-sında birinci dərəcəli vəzifə kimi qoyurdular. Onlar ədəbiyyatı xalqın güzgüsi kimi qiymətləndirir, şairləri xalqa "pişrov olma-ğ'a, təqazayı-zəmanəyə müvafiq xalqın gözünü açmağa" kömək edən əsərlər yazmağa çağırırdı.

"Əkinçi" mənasız mədhiyyə, qəside, həcv yanan şairləri tənqid edir, onları yanlış yoldan çəkindirmək üçün yazırıdı: "Siz çə-kən zəhmət nahaq zəhmətdir. Ondan nə bizə, nə bizim övladla-rımıza nəf yoxdur". Başqa bir məqalədə qəzet mədhiyyə və həcv qəhrəmanlarına zərbə endirərək deyirdi: "Yaxşı olardi, bu

əşar əvəzinə... pinəduzluq öyrənib, bir qardaşın başlığı yırtılarda pinə edəydilər".

H.Zərdabi "Əkinçi" qəzetini çox ağır şəraitdə nəşr edirdi. Ruhani'lər minbərlərdə Zərdabını kafir elan edir, mürtəce ünsürlər ona böhtanlar atır, hər tərəfdən onun üstünə hücuma keçirdilər. H.Zərdabi qəzeti səhifələrində açdığı mübahisələrdə yalnız öz həmfikirlərinin deyil, əleyhdarlarının da məqalələrinə yer verirdi. Mürtəcelər bundan istifadə edərək, elmi mübahisə əvəzinə, Həsən bəyin üzərinə söyüş və təkziblər yağıdırırdılar. Onların hücumları Həsən bəyi qorxutmurdu. O yazırdı: "Qəzetiň ümdə muradı mübahisədir ki, aqil kəslər biri-birilə mübahisə edib, işləri xəlqə bəyan etsinlər... Bu cahil adamlar söyə-söyə haqqın harada olduğunu düşünəcəklər".

H.Zərdabi öz mübarizəsinin doğruluğuna və xalqın onun tərəfində durduğunu əmin olduğu üçün mürtəcelərin redaksiyaya göndərdiyi kobud məqalələri və həcvləri olduğu kimi buraxırdı. Qəzetiň 1877-ci ildə çıxan 8-ci nömrəsində Hadi Qarabağı adlı cahil bir qafiyəpərdəzin Zərdabiya qarşı yazdığını nalayıq həcvi çap edilmişdir. Həmin həcvdə deyiliirdi:

*Qəzeta hər nə danışsa, hamı hədyan danışır,
Özgələr adına hər nə desə, böhtan danışır;
Ağköynək sözünü gör necə heyvan danışır;
Əqlili yox, məğzi çürük, qumriyi-dövran Həsən.
Nə yaraşır sənə gimnaziyada dad edəsən,
Tifli-məsumələri nahəqqə irşad edəsən,
Etiqadi-bəd ilən aləmi bərbad edəsən.
Şərri ki, eyləyirsən dəhrə nümayan, Həsən!*

Az-çox ortalığa çıxmışı rəva görülən bəndlərini misal gətirdiyimiz həcvi Zərdabi aşağıdakı qeydlə buraxmışdır: "Fikrim budur ki, bizim Zərdab kəndi ilə Qarabağın sərhədində bir daş qoydurub, onun üstə zikr olunan həcvi tamam qazdırıram ki, gələcəkdə bizim övladlar o yadigara baxıb bilsinqlər: mən bu zəhmət ilə milləti qəflətdən aylıtmaq istəyen vaxtda necə nadanlara rast gəlmisəm".

H.Zərdabi özünə və "Əkinçi"nin başqa mühərrirlərinə qarşı redaksiyaya göndərilən kobud məqalələri, həcvləri olduğu kimi

buraxmaqla mürtəce müəlliflərin mənəvi puçluğununu açıb göstərir, onların öz dillərilə özlərini rüsvay edirdi. Bəzən həcvlər son dərəcə nalayıq olduğu üçün, onları dərc etmək mümkün olmurdı. Belə hallarda isə Zərdabi həmin həcvlərin müəlliflərinə qısa, lakin kəskin cavablar verirdi.

Məsələn, "Əkinçi"nin 1876-ci ildə çıxan 25 iyul tarixli 14-cü nömrəsində oxuyuruz: "Quba şəhərində Hacı Nəcəfqulu və Məşədi Məmməd adından Əhsənül-Qəvaidə yazılıb, bizim adımız gəndərilən həcvi yazana bəyan edirəm ki, cənab Əhsənül-Qəvaid İrana səfərə gedib. Çünkü cənab molla bizi Əhsənül-Qəvaid hesab edib, ona binaən biz Əhsənül-Qəvaidin əvəzinə ol cənaba ərz edirik ki:

Gər nəbinəd beruz şəbpərə çeşm.

Çeşmeyi-fitabra ce günah...

(Yəni gündüz yarasının gözü görmürsə, buna güneşin işığı günahkar deyildir).

Ardı-arası kəsilməyən həcvlər, təkziblər, təkbirlər, təqiblər Zərdabını ruhdan salmırırdı. O, bütün bunlara cəsur bir vətəndaş kimi sinə gərir, öz silahdaşlarına təsəlli verərək deyirdi: "Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, avamlar daşa bassın. Siz millət üçün zəhmət çəkirsiniz və bişək, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuya-caq".

H.Zərdabi çap senzurası tərəfindən daha kəskin təqib olundu. Zərdabinin arvadı Hənifə xanım yazır ki, "Əkinçi"ni çarın qorxusundan oxumayanların sayı Allahın qorxusundan oxumayanların sayından çox idi".

"Əkinçi"də müasir siyasi hadisələrdən yazmaq H.Zərdabiye qəti surətdə qadağan olunmuşdu. Müxtəlif bəhanələrlə qəzeti ayri-ayri nömrələri tez-tez müsadirə edilirdi. Bəzən qəzetiň çapdan çıxmış nömrəsi H.Zərdabinin xəbəri və iştirakı olmadan qubernator tərəfindən dəyişdirilib, yenidən çap edilirdi.

H.Zərdabi 1905-ci ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci müsəlman qəzetəsi" adlı məqaləsində "Əkinçi"nin təqib olunmasına dair belə bir qəribə hadisə nağlı edir: "Jandarma polkovnikinə hər gün məndən və "Əkinçi"dən adsız donoslar

göndərildilər. Jandarma tərəfindən mənim üstümə qarovalçular qoyulmuşdu. Onların birisi mənim rus qulluqçumun qardaşı adına gecələr mənzilimdə yatırıdı. Birisi də küçə qapısında durub, hər tərəf gedəndə məni aparıb gətirərdi. O vaxt mən hər gecə bir-iki saat klubə gedib, bilyard oynayırdım və bəzən jandarma polkovniki də mənimlə oynayırıdı. Onunla belə, həftədə bir neçə dəfə o polkovnik məni aparıb, məndən cavab isteyirdi ki, doğrudurmu, filan günü axşam, filankəslərin yanına gedib, filan sözü demisən? Mən ona cavab verirdim ki, filan saatda səninlə bilyard oynayırdım. Deyirdi ki, mən özüm də yaxşı bilirəm. Amma nə eləyim, zakon belədir, gərək xəbər alım. Belə donoslari bircə jandarmaya versəydi, genə dərd yarı idi. Amma onları vəzirlərə, sərdara və qeyrilərinə də göndərildiler".

1877-ci ilin sonlarında "Əkinçi"nin senzura tərəfindən təqibi o dərəcəyə çatdı ki, H.Zərdabi həmin ilin sentyabrında qəzeti bağlamağa məcbur oldu.

Çar orqanları "Əkinçi" qəzetini bağlatmaqla rahat olmadılar. H.Zərdabinin Azərbaycandakı ictimai fəaliyyətini dayandırmaq üçün onu Bakı gimnaziyasından Yekaterinodar (indiki Krasnodar) gimnaziyasına dəyişdirmək haqqında əmr verdilər. Bu əmr, əslində, H.Zərdabini Azərbaycandan "nəzakətli" tərzdə sürgün etmək demək idi.

Aydındır ki, qırılmaz tellərlə öz xalqı ilə bağlı olan H.Zərdabi ondan ayrı yaşaya bilməzdi. Odur ki, müəllimlikdən istefə verdi. Onun istefə verməsi gimnaziyanın müəllimlərinə, xüsusən şagirdlərinə son dərəcə təsir etdi. Çünkü azərbaycanlılardan ilk gimnaziya müəllimi olan H.Zərdabi müəllimlər ve şagirdlər arasında böyük hörmət qazanmışdı. Zərdabinin keçmiş şagirdləri həmişə onu öz sənətinə ürkədən sevən qayğıkeş bir müəllim kimi xatırlayırlar. Sosialist Əməyi Qəhrəmanı akademik M.A.Pavlovun "Mutallurqun xatirələri" kitabında oxuduğumuz aşağıdakı sözlər buna misal göstərilə bilər:

"Təbiyyat tarixi müəllimi azərbaycanlı Həsən bəy idi. Həsənbəy bizə bildirdi ki, onun fənnindən yaxşı dərslik olmadığını görə, öz dərslərini yazdıracaqdır. Beləliklə, o gəlib dərslərini yazdırır, sonra isə çağrırib soruşurdu.

O, nə yazdırırdı? Ancaq bir neçə ildən sonra mən başa düşdüm ki, o bizə Darwinin növlərin mənşəyi nəzəriyyəsini yazdırırmış.

Altıncı sinfə kimi Həsən bəy bizimlə məşğul oldu. Yedinci sinfə keçidkə xəbər tutduq ki, Həsənbəy məktəbi tərk etməyə məcbur olmuşdur. O bizim sevimli müəllimlərimizdən biri idi. Onun məktəbdən çıxmasını eșitdikdə, biz maraqlı dərsləri üçün təşəkkür etmək və dövlət qulluğundan xaric edilməsi münasibətiə mütəəssir olduğumuzu bildirmək üçün onun yanına getdik. O bizi qəbul edərkən Azərbaycan milli paltarı – arxalıq və pa-paq geymişdi".

Müəllimlikdən istefa verdikdən sonra H.Zərdabini Bakıda heç yerde işə götürmədilər. O, Bakıdan köçüb, 16 il doğma kəndi Zərdabda sakın oldu. Zərdabda yaşadığı illərdə Həsən bəy arvadı Hənifə xanım ilə birlikdə böyük çətinliklə balaca bir məktəb açıb, kənd uşaqlarına savad öyrədirdi.

Azərbaycanın mərkəzindən uzaqda, kənddə yaşamasına baxmayaraq, H.Zərdabi ictimai və publisist fəaliyyətini yenə də davam etdirir, yalnız Bakı, Tiflis mətbuatında deyil, Peterburq və Moskva mətbuatında da müasir ictimai məsələlərə dair kəskin məqalələrlə çıxış edirdi.

1893-cü ildə Tiflisdə çıxan "Qafqaz imperator kənd təsərrüfat cəmiyyətinin xəbərləri"ndə H.Zərdabının bir məqaləsi çap olunmuşdur. 1950-ci ildə professor S.Sumbatzadə tərəfindən tapılıb şərh edilən bu məqalədə H.Zərdabi indiki Amerika kəpənəklərinin babalarını dərin nifrətlə damğalamışdır.

O zaman Azərbaycana soxulan iki Amerika şirkətinin soyğunçuluğunu həmin məqalədə H.Zərdabi belə ifşa edirdi: "İndi böyük yol kənarında deyil, sakit ticarət sahəsində cinayətlərin başqa növlərinin meydana çıxdığını görürük. Biyan kökünün alınmasında bir qayda olaraq kəndlilərin məhsullarını çeki zamanı az göstərməyi, haqq-hesabda onları aldatmayı, səhv etmirəm-sə, xeyirxahlığın təzahürü kimi qiymətləndirmək olmaz, bu, əhalinin zəhməti üzərində edilən qarətgirliyin bir forması və heç də vəhşi quldurun soyğunçuluğundan yaxşı deyildir... Günün güntərtə vaxtı əhalinin qarət edilməsinə son qoyulmalıdır".

Bu sözlərdən görünür ki, H.Zərdabi Vətənin təbii sərvətlərini soyub aparan Amerika imperialistlərinə sonsız kin və qəzəb hissi bəsləmişdir.

1896-ci ildə H.Zərdabi təkrar Bakıya qayıdır, şəhərin qaynar ictimai həyatına atılır. Rus və Azərbaycan dillərində çıxan qəzetlərdə fəal əməkdaşlıq edir. Həsən bəy Bakıda yaşadığı son illərdə rus-Azərbaycan məktəblərinin sayının artması, azərbaycanlı uşaqların məktəblərə cəlb olunması üçün yorulmaq bilmeyən bir qüvvətə çalışır. Şəhər Dumasına üzv seçilmək fürsətindən istifadə edib, o bu fəaliyyətini daha da genişləndirdi. Həsən bəyin Şəhər Dumasının məktəb komissiyasındaki fəaliyyəti sayəsində çox keçmədən Bakıda olan rus-Azərbaycan məktəblərinin sayı üçdən on altıya qalxdı. Lakin o bununla kifayətlənmirdi.

Həsən bəy arzu edirdi ki, ayrı-ayrı adamlar deyil, bütün xalq mədəniyyətə qovuşsun. O, 1906-ci ildə yazdığı bir məqalədə deyirdi: "Belə zamanda ki, hər tərəfdən yandıq sədasi gəlir, elm fəryadı ərşə bülənd olub, insafmidir ki, siz müəllimlər, guya, ağzınıza su almışınız, heç bir cavab vermirsiniz. Yازın, görək, nə oxuyaq, necə oxuyaq, harda oxuyaq? Oxutmaq sizin işinizdir. Bəlkə, siz elə fikir edirsiniz ki, məktəblərdə verdiyiniz dərsler bəsdir, artıq lazımlı deyil. Yox, yox, o vaxtlar keçibdir, damçıdamcı ile yaramız sağalası yara deyil. İndi sel vaxtidir. Elm gərək sel kimi axısın ki, hər istəyən ondan içib doya bilsin".

H.Zərdabi şəhərin yoxsul əhalisinin uşaqlarının oxuması üçün əlindən gələni əsirgəmirdi. Bu məqsədlə o, vaxtılı yoxsul uşaqların məktəblərə cəlb edilməsində mühüm rol oynamış cəmiyyəti-xeyriyyələrin fəaliyyətinin genişlənməsi üçün şəhərin əhalisi arasında iş aparır, məktəb komissiyasının yiğincaqlarında mübahisələr etməli olurlu. Tiflisdə politexnikum açmaq üçün Bakı şəhərindən vəsait istənilidikdə Zərdabi buna kəskin etiraz edərək demişdi: "Şəhərin pulu varsa, kasıbların məktəblərinə sərf etməlidir. Politexnikum isə varlıların balaları üçün açılır. Qoy onun üçün Kukasovlar, Mantaşevlər, Xatisovlar, Əsədullayevlər pul versinlər. Çünkü orada nə baltaçı İvanın, nə də dartayıcı Əbdüllün oğlu oxuyacaqdır. Uşaqlarını orada oxutmaq istəyən neft mədənçiləri, zavod sahibləri politexnikumun qeydində qalmalıdırular".

H.Zərdabi hələ fəaliyyətinin ilk illərində azərbaycanlı qızlar üçün məktəb açmaq arzusu ilə yaşıyır. 1875-ci ildə o, Azərbaycan qız məktəbi açmaq təşəbbüsünü meydana atmış, hətta onun nizamnaməsini də tərtib etmişdi. Lakin o vaxt bu təşəbbüs baş tutmamışdı. Həsən bəyin arzusu ancaq 1901-ci ildə yerinə yetirildi. 1901-ci ildə H.Zərdabinin təşəbbüsü ilə Bakıda açılan qız məktəbi azərbaycanlı qızların məktəblərə cəlb edilməsi probleminin hellində ilk görkəmli addım oldu. İnqilabdan əvvəl və Sovet hakimiyyətinin ilk illərində məktəblərimizdə dərs deyən müəllimlərin əksəriyyəti bu məktəbin yetişdirmələri idi.

Məktəblərdə ana dili və ədəbiyyatı tədrisinin yaxşılaşdırılması, dərsliklər yaradılması, müəllimlərin ixtisasının artırılması sahəsində tarixi rol oynayan birinci Azərbaycan müəllimlər qurultayı da H.Zərdabinin adı ilə bağdır.

1906-ci ildə Bakıda keçirilən bu qurultayın təşəbbüskarı, təskilatçısı və sədrı H.Zərdabi olmuş, qurultayın bütün işləri onun və sədr müavini N.Nərimanovun rəhbərliyi altında aparılmışdır.

H.Zərdabi möhkəm iradəyə, qaynar və tükenməz enerjiyə malik fədakar xalq xadımı idi. O, ömrünün son günündəkə fəaliyyətdən çekinməmişdir. Səhhətinin son dərəcə pozulmasına, çox çətinliklə hərəkət etməsinə baxmayaraq, vəfatından bir gün əvvəl Həsən bəy "Kaspı" qəzeti redaksiyasına gedib orada işləmişdi.

1907-ci ildə H.Zərdabi dəfn edilərkən natıqlardan biri belə demişdi: "Həsən bəy Bakıya ac gəldi, ac da getdi". İlk nəzərdə bəsit görünən bu sözlərdə böyük bir həqiqət vardır. Həsən bəy heç bir vaxt özü üçün yaşamamışdır. Xalqının səadətini hər şeydən üstün tutmuş, hemişə öz şəxsi səadətini xalqın səadətinə qurban vermişdir. Buna görə o, ölərkən öz övladlarına sadə döşənmiş kiçik bir mənzildən başqa, bir şey qoyub getməmişdi.

Lakin həmin natığın demədiyi başqa bir həqiqət də var idi. O da bundan ibarət idi ki, H.Zərdabi öz xalqının tarixində silinməz izlər buraxıb gedirdi, öz xalqının sonsuz məhəbbət və ehtiramını qazanıb gedirdi, təmiz, saf, hemişə yüksək ehtiramla qarşılanacaq bir ad qoyub gedirdi. Bu isə onun üçün ən böyük xoşbəxtlik, ən böyük bir sərvət idi.

H.Zərdabi M.F.Axundovla başlanan yeni mədəniyyətimizin yaradıcılarından biridir. Əgər biz M.F.Axundovla başlanan yeni mədəniyyətimizin tarixini əzəmətli bir dağ silsiləsinə bənzətsək, H.Zərdabi bu silsilənin yüksək zirvələrindən biridir. Əgər biz bu tarixi güllü-çiçəkli bir bağçaya bənzətsək, Həsən bəy bu bağın yerin dərinliklərinə kök salmış qollu-budaqlı, məhsuldar meyvə ağaclarından biridir. Əgər biz bu tarixi böyük bir döyüş səngərinə bənzətsək, Həsən bəy bu səngərin ön xəttində dayanmış cəsur əsgərlərdən biridir.

Həsən bəy Zərdabinin həyat yolu – vətəndaşlıq rəşadətidir. Həsən bəy Zərdabi Mirzə Fətəli və Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Mirzə Əlekber Sabir, Cəfər Cabbarlı və Səməd Vurğunla birlikdə tarixinin, bir çoxlarının keçə bilmədiyi uca dağ aşırımlarını həmişə asanlıqla keçib, irəliyə, gələcəyə doğru addimlayacaq, nəsillərin təfəkkürünə istiqamət verəcək, nəcib obrazı ilə onları doğma xalqı sevməyə, onun uğrunda hər cür fədakarlığa hazır olmağa ruhlandıracaqdır.

1957

"Əmal dostları" kitabı, "Yazıcı", 1979

HƏSƏN BƏY MƏLİKOV ZƏRDABI

Azərbaycan xalqının mədəniyyəti tarixində görkəmli maarif-pərvər və təbiətşunas alim Həsən bəy Zərdabi fəxri yer tutur. O, 40 ildən artıq bir dövr ərzində Azərbaycan xalqının səadəti və tərəqqisi uğrunda yorulmaq bilmədən əzmlə mübarizə aparmışdır. Öz həyatının mənasını xalqın səadəti uğrunda mübarizədə görən Zərdabi, zəngin və çoxcəhətli həyat yolu keçmişdir. Xalqımızın maddi və mənəvi həyatının elə bir sahəsi olmamışdır ki, bu böyük mübarizi düşündürməsin. O öz qarşısına Azərbaycan xalqını yoxsulluqdan, cəhalət və avamlıqdan xilas etmək kimi nəcib bir məqsəd qoymuşdu və bunun üçün maarifi əsas vasitə seçmişdi. Mövhumat və orta əsr geriliyinin hökm sürdüyü, xalqımızın cəhalət və zülmət içərisində boğulduğu bir dövrde Zərdabi maarif məşəlini yandırıandan biri olmuş və ömrünün sonuna dək bu məşəli əlindən yerə qoymamışdır. "Maarif-dən, elmdən məhrum bir xalq işqidan məhrumdur" – deyən Zərdabinin bütün həyatı xalqın maariflənməsi işi ilə bağlı olmuşdur. O, haqlı olaraq Azərbaycanda ana dilində təhsilin, qadın təhsilinin, Azərbaycan teatrı və mətbuatının banisi hesab edilir.

XIX əsrin ikinci yarısında Azərbaycanda ictimai, fəlsəfi və elmi fikrin görkəmli nümayəndələrindən biri olan Zərdabi Azərbaycan ziyalılarının bütöv bir nəslini yetişdirmişdir. Təsadüfi deyildir ki, müasirləri onu "Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası" adlandırmışdır.

Həsən bəy Məlikov 1842-ci ildə (iyulda – T.A.) keçmiş Şamaxı quberniyasının Göyçay qəzasının Zərdab kəndində yoxsullaşmış bəy ailəsində anadan olmuşdur. Əldə olan məlumatə görə onun babası Rəhim bəy və atası Səlim bəy öz dövrünün maarif-pərvər adamlarından olmuş, Göyçay qəzasında mesenatlıqla məşğul olaraq elmə, maarifə, incəsənətə himayəlik etmişlər.

Səlim bəy öz evində düzəltdiyi məclislərdə o dövrün bəzi şairləri, tarixçiləri, musiqiçiləri, müəllim və həkimləri toplasılmışdır. Hələ uşaqlılığında ikən Həsən bəy atasının məclislə-

rində iştirak etmiş və bu məclislərdəki söhbətlərə, mübahisələrə, oxunan kitablara böyük həvəslə qulaq asmışdır. Atası əvvəllər kiçik Həsənin təhsili ilə bilavasitə özü məşgül olmuş, sonra onu Zərdab kəndindəki mədrəsəyə vermişdir. Lakin mədrəsədə onun dini təhsilə əsla maraq göstərmədiyini yəqin etdikdən sonra, atası Həsən bəyi 1852-ci ildə Şamaxı şəhərində yenice açılmış məktəbə qəbul etdirmişdir. Həsən bəy Şamaxı məktəbinin buraxılış imtahanlarını heyranedici bir müvəffəqiyyətlə verdiyinə görə həmin imtahanlarda iştirak edən "Qafqaz təhsil dairəsinin müdürü baron Nikolay bu istedadına görə onu dövlət hesabına 1-ci Tiflis gimnaziyasına göndərməyi məsləhət görür. Bu zaman Həsən bəyin atası vəfat etmişdi. O, böyük qardaşlarının himayəsində idi. Əvvəlcə böyük qardaşları onun Tiflisə getməsinə razı olmamışlarsa da, az sonra atalarının dayısı, o zaman Tiflisdə yaşıyan general Fərəc bəy Ağayev bundan xəbər tutmuş və onun təkidi ilə qardaşları Həsən bəyin Tiflis gimnaziyasına oxumağa getməsinə razı olmuşlar. Həsən bəy 1858-ci ildə 1-ci Tiflis gimnaziyasına müvəffəqiyyətlə imtahan verərək onun V sinfinə daxil olmuşdur.

1860-ci ildə Həsən bəy Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirib 1861-ci ilin avqust ayında Moskva Universitetinin fizikariyaziyyat fakültəsinin təbiətşünaslıq şöbəsinə imtahansız qəbul edilmişdir. Həsən bəy 1865-ci ildə Moskva Universitetini də əla qiymətlə qurtarmışdır. 1865-ci il iyun ayının 10-da Moskva Universitetinin Elmi Soveti nümunəvi əxlaqına və əla müvəffəqiyyətlərinə görə ona namizədlik dərəcəsi vermişdir.

Moskva Universitetindəki tələbəlik illeri Həsən bəy Zərdabının dünyagörüşünün formallaşmasına mühüm rol oynamışdır. Bu illərdə o, qabaqcıl rus ziyalıları ilə tanış olmuş, mütərəqqi rus təbiətşünaslarından dərs almış, inqilabi əhvali-ruhiyyəli tələbələrlə daim təmasda olmuşdur.

Həsən bəyin Moskva Universitetindəki tələbəlik illeri Rusiya ictimai həyatının çox mühüm dövrünə təsadüf edir. XIX əsrin 60-ci illeri Rusiyada "böyük islahatlar" və "inqilabi partlayışın tamamilə mümkün" olduğu dövr idir. Bu dövrde Rusiyada inqilabi situasiyanın bilavasitə təsiri altında ictimai həyatda canlanma

prosesi başlamışdı. Elmə, biliyə tükənməz həvəs, alınan biliklərin bilavasitə həyata tətbiq edilməsi və illərdən bəri pozulub boğucu hala gəlmış ictimai mühiti təmizləmək uğrunda qətiyyətli mübarizə XIX əsrin 60-ci illərinin mütərəqqi xadimlərinin xarakter xüsusiyyətləri idi. Müasirləri haqlı olaraq Həsən bəy Zərdabının də "60-ci illerin şanlı xadimləri nəslinə mənsub" olduğunu qeyd etmişlər.

Moskva Universitetini bitirdikdən sonra ona Moskvada qalmaq təklif edilirse də, Həsən bəy böyük ideallar və amallarla doğma vətəni Azərbaycana qayıdır və bütün şüurlu ömrünü xalqını gerilikdən və zülmdən xilas etmək uğrunda mübarizəyə sərf edir. Həsən bəy Zərdabının qələm yoldaşlarından bri olan məşhur publisist N.Bayzdrenko Zərdabının fəaliyyətdən danışarkən onu Çernișevskinin qəhrəmanlarına bənzətmış və yazmışdı ki, "Çernișevskinin qəhrəmanları necə hərəkət etmişsə, Həsən bəy də o cür hərəkət etmişdi. Həsən bəy "Nə etməli?"nin resepti üzrə fəaliyyət göstərirdi".

Zərdabi təhsildən qayıtdıqdan sonra Azərbaycanda coşqun maarifçilik fəaliyyətinə başlayır. O, əvvəller Tiflis "Mejevo ya palata" idarəsinin 8-ci mejevoy komissiyasında xidmət edir, sonra Qubada məhkəmə katibi vəzifəsində işleyir. Bu vəzifələrdə çalışarkən Zərdabi yerli mülkədarların, bəylərin, çar çinovniklərinin özbaşınalığının, kəndlərdə hökm sürən hüquqsuzluğun, qanunsuzluğun, rüşvətxorluğun bilavasitə şahidi olmuş və hüquqları hər addımباşı tapdalanın, var-yoxdan çıxmış yoxsul kəndlilərin qızığın müdafiəcisi kimi çıxış etmişdir. O, kəndlilərin hüquqlarını onlara başa salmaqla bərabər mülkədarlar və çar məmurları ilə açıq mübarizəyə girişir. Təbiəti etibarı ilə cəsur və qorxmaz olan Zərdabi dövlət xidmətinə olarkən öz iradəsinin əksinə hərəkət etməyə və özündən yüksək məmurların əmrlərini sözsüz yerinə yetirməyə məcbur olduğundan bu vəzifələrdə çox qala bilmir.

1868-ci ilin 4 oktyabrında Zərdabını məzuniyyətdən sonra işə başlamadığına görə işdən çıxardırlar. Təxminən on dörd ay işsiz qaldıqdan sonra Zərdabi 1869-cu il noyabrın 18-də Qafqaz məktəb dairəsinin müdirinin əmri ilə Bakı realni gimnaziyasına təbiətiyyat tarixi müəllimi vəzifəsinə təyin edilir. Coşqun enerjiyə

və böyük istedada malik olan gənc müəllim bütün bacarığını və var qüvvəsini xalqa xidmət işinə sərf etməyə başlayır.

Zərdabi bu illərdə yalnız dərs demək kifayətlənməyib, həm də azərbaycanlıları məktəbə gelb etmək, onlara kömək etmək üçün "cəmiyyəti-xeyriyyə" düzəltmək və sair işlərlə də məşğul olur. 1872-ci ildə Zərdabi yoxsul tələbələrə maddi kömək etmək və bəzi mədəni tədbirləri həyata keçirmək üçün "cəmiyyəti-xeyriyyə" düzəldir və bu məqsədlə Şamaxıdan başlamış Gəncəyə və Qarabağa qədər, demək olar ki, Azərbaycanın bütün iri şəhər və kəndlərini görür.

1873-cü ildə o öz tələbəsi Nəcəf bəy Vəzirovla birlikdə Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasını tamaşaşa qoyur ki, bununla da Azərbaycan teatrının binası qoyulur. Zərdabi özü bu barədə yazırıdı: "Bakı gimnaziyasında Bakı əhlindən oxuyan uşaqlar artırmış isə də, kənardan gələnlər artırdı. Əlbəttə, onların içində yoxsulları da var idi və onlara kömək etmək lazımlı olurdu. Belədə nə qayırmalı? "Cəmiyyəti-xeyriyyə" bina tutmadı. Kənardan bir qəpik verən yox, bir tərəfdən də oxuyan uşaqlar artır, kimisinin paltarı, kimisinin mənzili, kimisinin yeməyə xörəyi və kimisinin gimnaziyaya verməyə oxumaq pulu yox və köməksiz də keçinmək mümkün deyil.

Mən Tiflisdə qulluq edən vaxtda mərhum M.F.Axundov öz komediya kitabının bir cildini mənə vermişdi. Gimnaziyada 50-yə qədər müsəlman şagirdləri var idi. Onların 30-u pansiyonda (məktəbin leyli və nehari şöbəsində) padşahlıq xərci ilə oxuyurdular. Onlardan 10-15-i axırıncı klaslarda idilər. Bir neçə gün onları yığıb Mirzə Fətəlinin komediyalarını onlara oxuyub təvəqqə eylədim ki, onların birisini seçib oynasınlar. "Hacı Qara"nı seçdilər. Sonra rolları paylayıb, bayram günləri onları yığıb öyrədəndən sonra eləmnəmələr yazıp payladıq ki, filan günü, filan yerdə müsəlmanlar teatr çıxardacaq... Oynayanlar çox yaxşı oynadı. Ələlxüsus Əsgər bəy Adıgözəlov Hacı Qaranı. 40-50 manata qədər vüsul oldu. Oynayan uşaqlara vüsul olan məbləği verib tapşırıdım ki, öz füqərələrinə paylaşınlar".

Bakıda Azərbaycan dilində teatr çıxarılması o zaman fövqələdə bir hadisə idi. Azərbaycanda teatr sənətinin əsasının qoyulma-

sının dahi Azərbaycan mütəfəkkiri və dramaturqu M.F.Axundova nə qədər böyük təsir bağışladığını qeyd edərək Zərdabi yazır:

"Biz Bakıda müsəlman teatrı çıxarmağımızı Tiflis qəzetlərinə yazmışılar. Mərhum Mirzə Fətəli onu oxuyub mənə bir uzun kağız yazmışdı və çox razılıq eləmişdi ki, öz sağlığında onun komediyasını müsəlmanlar öz türk dilində çıxartdılara və çox heyfsilənmişdi ki, mən ona piş əz vaxt yazmamışam ki, özü də onu gəlib öz gözləri ilə görərdi və bir də yazmışdı ki, onun özünə "Hacı Qara" qeyri komediyalarından artıq xoş gəlir və təvəqqə eləmişdi ki, Tiflisə gələndə ona bir-bir deyim ki, hər kəs öz rolunu necə oynadı?"

Həsən bəy Zərdabi Bakı realni məktəbində işlərkən Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatını dərinlənən öyrənir və belə bir əqidəyə gəlir ki, uzun illər ərzində xalqın yadelli işgalçlarının hücumuna məruz qalması, habelə çarizmin başqa ucqarlar kimi burada da müstəmləkə siyaseti yeritməsi nəticəsində çoxəsrlik bir mədəniyyətə malik olan Azərbaycanda əhalinin əksəriyyəti "cəhalət və zülmət dumanı" içərisində boğulmaqdır id. XIX əsrin 60-70-ci illərindən başlayaraq Bakıda və Azərbaycanın başqa rayonlarında kapitalist münasibətlərinin yaranmasına və inkişaf etməsinə baxmayaraq, bütövlükdə Azərbaycan kənd təsərrüfat ölkəsi olaraq qalmaqdır id. XIX əsrin axırında Yelizavetpol quberniyasında bütün əhalinin 89,4 faizi, Bakı quberniyasında isə 79,6 faizi kənddə yaşayırdı. Bu dövrə Azərbaycan hələ əsasən başdan-başa savadsızlar ölkəsi idi. Çar hökumətinin yerli idarə orqanları və habelə yerli foedallar zəhmətkeşlərin şüurlu olduqda ağır əzab və iztirablara səbrə və itaətkarlıqla dözməyəcəyindən qorxaraq, hər vasitə ilə zəhmətkeş kültlələri cəhalət və zülmətdə saxlamağa cəhd edirdilər.

1897-ci il Rusiya imperiyası əhalisinin birinci siyahıyalma nəticələrinə görə Azərbaycanın Bakı və Yelizavetpol quberniyalarında kənd əhalisindən savadlılar yalnız 4,6 faiz təşkil edirdi. Çar hökumətinin rəsmi nümayəndələri Azərbaycan əhalisinin savadlılıq faizinin son dərəcə aşağı olmasını etiraf edərək onun əsl səbəbini qəsdən gizlədib iddia edirdilər ki, guya, "müsəlmanlar təhsil almağa laqeyddirlər".

Ümumiyyətlə, Zərdabinin fəaliyyətə başladığı dövrdə Azərbaycanın şəhər və kəndlərində hələ də feodal-patriarxal münasibətləri, mövhumat və cəhalət hökm sürməkdə idi. Buna görə də Zərdabi dərk edirdi ki, yalnız bir-iki mədəni tədbiri həyata keçirməklə iş bitmir. Zərdabi özünün dediyi kimi "yuxulu qardaşlarını qəflət yuxusundan oyatmaq" və bütün xalqın "qəlbini daxil olmaq" üçün daha kəsərli vasitə axtarır. O belə bir vəsitəni xalqın mənəvi inkişafında, elmin və maarifin geniş yayılmasında misilsiz əhəmiyyəti olan, xalqın öz anā dilində qəzetiinin çıxmışında görürdü. Zərdabi bu barədə yazmışdı:

"Bizim sabiq "cəmiyyəti-xeyriyyə" bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayıacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil..."

Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərişən görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları hərəkətə raylayıb çağırmaqdən, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mirur ilə əriyib deşilir, habelə söz də, əlxüsus doğru söz, mirur ilə qanmazın başını deşib onun beyninə əsər edər... Belədə qəzet çıxartmaqdən savay bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılımış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını keşmişdi və suyu axmağa qoymurdu rəxnə tapar və su mirur ilə bəndi uçurub aparar".

1872-ci ilin əvvəllərində Zərdabi öz arzusunu həyata keçirmək – doğma Azərbaycan dilində qəzet buraxmaq üçün bilavasitə əməli fəaliyyətə başlayır. O, bu yolda ciddi çətinliklərə rast gelir. Nəhayət, 1875-ci il iyul ayının 22-də Rusiyada Azərbaycan dilində ilk qəzet olan "Əkinçi"ni nəşr etməyə müvəffəq olur.

"Əkinçi" qəzetiinin nəşri xalqımızın həyatınla, mədəniyyət tariximizdə son dərəcə böyük, mütərəqqi bir hadisə idi. Bununla

Azərbaycan dilində dövri mətbuatın əsası qoyulmuşdur. "Əkinçi" qəzeti xalqımızın mədəni tərəqqisində, həqiqətən, misilsiz bir rol oynamışdır. "Əkinçi"nin xalqımızın həyatında oynadığı rol, XIX əsrin 50–60-cı illərində "Kolokol" qəzeti və "Sovremennik" məcmuəsinin rus ictimai həyatında oynadığı mütərəqqi rolla müqayisə etmək olar. Az bir vaxtda "Əkinçi" qəzeti Azərbaycanda qabaqcıl ideyaların mərkəzinə çevrilmişdi. Rusiyanın hər tərəfindən mütərəqqi müsəlman ziyanları "Əkinçi"nin nəşri ilə hədsiz dərəcədə ruhlanaraq bunu yalnız Azərbaycan üçün deyil, bütün Qafqaz müsəlmanları üçün son dərəcə böyük əhəmiyyətə malik olan bir hal hesab edirdilər.

"Əkinçi" qəzeti ətrafında toplanmış maarifpərvər şair Seyid Əzim Şirvani, dramaturq və yazıçı Nəcəf bəy Vəzirov, Əhsənül Qəvaid, Əsgər bəy Adıgözəlov Gorani, Əlizadə Şirvani və baş-qaları o zamanın qabaqcıl Azərbaycan ziyanlarının öz cərgəsini təşkil edərək mürtece qüvvələrə qarşı, cəhalət və zülmətə qarşı, avamlıq, gerilik və mühafizəkarlığa qarşı kəskin mübarizə aparmışlar.

H.Zərdabi özü "Əkinçi" qəzetiinin əsas məqsədini və vəzifələrini şərh edərək qəzeti ilk nömrələrində birində yazmışdı: "Hər bir vilayətin qəzeti gerek o vilayətin aynası olsun. Yeni o vilayətin sakinləri elədiyi işlər, onlara lazımlı olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzətə baxan, xalqı aynada görən kimi görsün".

Başqa bir məqalədə o bu fikri bir daha tekrar edib göstərirdi ki, "qəzeti muradı xalqın gözünü açmaqdır... qəzet dərviş kimi nağıl deyə bilməz. Onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikü bədindən xəbərdar olub, onun əlacının dalınca olsun".

"Əkinçi" qəzeti öz nəşri illərində (1875–1877) məhz bu vəzifələri layiqincə yerinə yetirmişdir. Xalqın səadəti uğrunda, xalqın gözünü açmaq üçün onu elmə, mədəniyyətə qovuşqdurmaq uğrunda mübarizə "Əkinçi" qəzetiinin əsas məzmununu təşkil etmişdir.

Buna görə də təsadüfi deyildir ki, Rusiyada yaşayan xalqların bir sıra mütərəqqi nümayəndələri "Əkinçi"nin nəşrini alqışla-

yib, onun fəaliyyətinə yüksək qiymət verdikləri halda, Azərbaycandakı irticaçı qüvvələr, birinci növbədə imtiyazlı feodal silklərinin nümayəndələri: mülkədarlar, bəylər, ruhanilər, çar çınovnikləri, bir sözlə, xalqın avamlıq və cəhalətindən öz məqsədləri üçün istifadə edənlərin hamisi qəzətə düşməncilik münasibəti bəsləmişlər. "Əkinçi"nin maarifçilik fəaliyyəti onların hamısının eyni dərəcədə qəzəb və nifrətinə səbəb olmuşdur. Zərdabiye və "Əkinçi"yə qarşı böhtan və hədələrin ardi-arası kəsilməmişdir.

Lakin bu böhtanlar, hədələr və açıq hücumlar xalq işi uğrunda həqiqi mübariz olan Zərdabinin mətin iradesini qira bilməmişdir. O, gələcəyə dərin bir inamla baxırdı, onda xalqın cəhalət və qəflet yuxusundan oyanacağına qəti bir inam hasil olmuşdu. Qarabağdan aldığı kobud və təhqirəcici bir həcvə o, belə cavab vermişdi: "Fikrim budur ki, bizim Zərdab kəndində Qarabağın sərhəddində bir daş qoydurub onun üstündə zikr olan həcvi tamam qazdırıım ki, gələcəkdə bizim övladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmışəm!".

H.Zərdabi öz həmfikirləri və məslek dostları – maarifpərvər şair Seyid Əzim Şirvani, dramaturq Nəcəf bəy Vəzirov, Əhsənül Qəvaид, Əsgər Gorani, Əlizadə Şirvani və başqaları ilə birlikdə irticaçılara qarşı kəskin ideya mübarizəsi aparmışdır.

S.Ə.Şirvaninin "Əkinçi" qəzetiñin səhifələrinde dərc edilmiş "Həsən bəydən iltimas", "Qafqaz müsəlmanlarına xitab", "Əkinçi" qəzetiñe yardım üçün", "Qəzet" nədir?", "Həsən bəy Məlikov Zərdabiye", "Həsən bəyin hüzuruna", "Hadiyə cavab", "Həsən Qara-Hadi təxəllüsə" adlı mənzum məktubları və satirik şələri irticaçılara qarşı mübarizədə mühüm rol oynamışdır.

Lakin "Əkinçi"nin maarifçilik fəaliyyətindən yalnız Azərbaycanın imtiyazlı feodal silklərinin nümayəndələri deyil, həm də çar hökuməti narahat olmağa başladı. Qəzet üzərində Bakı qubernatoru tərəfindən son dərəcə ciddi senzor nəzarəti qoyuldu. Zərdabi özü "siyasi cəhətcə tehlükəli və etibarsız" elan edilərək gizli və aşkar təqiblərə məruz qaldı. Nəhayət, 1877-ci ilin ortalarında qubernatorun göstərişi ilə Bakıda Azərbaycan dilində hürufati olan yeganə mətbəə "Əkinçi"ni nəşr etməkdən imtina

etdi. H.Zərdabinin qarşısında ya çıxb getmək, ya da dövlət qulluğundan el çəkmək təklifi qoyuldu. Zərdabi öz xalqından ayrı həyatı mənasız hesab edirdi, ona görə də Azərbaycandan çıxb getməkdənsə, dövlət xidmətindən el çəkməyi üstün tutmuşdur. 1878-ci ildə Zərdabi Bakı realnı məktəbində müəllimlik vəzifəsində azad edilərək iki ilə yaxın işsiz qalmışdır. 1880-ci ildə o öz ailəsi ilə birlikdə doğma kəndi Zərdaba köçmüv və 16 il orada yaşamışdır.

Lakin alovlu vətənpərvər əsla ruhdan düşməmiş və coşqun maarifçilik fəaliyyətini ilk günlərdən doğma kənddə də əzmlə davam etdirmişdir. Öz həyatının 16 ilini Zərdabi bilavasitə kəndlilərin arasında keçirmişdir. O bu müddət ərzində kəndlilərin acınacaqlı həyat tərzini, onların ağır əməyini böyük bir həssaslıqla müşahidə etmiş, kəndlilərin psixologiyasını, onların adət və ənənələrini dərindən öyrənmiş, özünün dediyi kimi, kəndlilərin "şadlığı ilə şadlanmış, kədəri ilə qüssələnmişdir".

Demək olar ki, ömrünün axırına qədər Zərdabi hər yerdə və hər cür şəraitdə yoxsul kəndlilərin mənafeyinin qorxmaz müdafiəcisi kimi çıxış etmişdir. O, Tiflisdə çıxan "Kavkaz", "Novoe obozrenie", "Ziya" ("Ziyavi-Qafqaz"), Bakıda çıxan "Kaspi" və başqa qəzetlərə müntəzəm surətdə məqalelər yazaraq, bir tərəfdən kəndliləri "zəli kimi soran" qolçomaqları, kəndxudaları, kəndlilərin avamlığından istifadə edib onları aldadən və amansız surətdə istismar edən mollaları, müridizm seyxlərini, rüşvətxor çar məmurlarını və başqa cəhəltpərəstləri özünə məxsus bir cəsaretlə ifşa etmiş, digər tərəfdən kəndliləri öz hüquqlarını başa düşməyə, hər cür zülmə müti qul kimi dözməməyə, istismarçılar qarşı müqavimət göstərməyə çağrılmışdır.

H.Zərdabinin kənddəki fəaliyyəti də, Bakıda olduğu kimi, eyni dərəcədə kəndli əməyini istismar edən mülkədarları, kənd qolçomaqlarını, mollaları, seyxləri, kəndlərdə özbaşınlıq edən çar məmurlarını narahat etmişdir.

Bunu demək kifayətdir ki, kənddə olduğu dövrde Zərdabi kəndlilərin mənafeyini müdafiə etdiyi üçün müxtəlif behanələrlə beş dəfə məhkəmə məsuliyyətinə cəlb olunmuşdur. Zərdabi bu məhkəmə proseslərimndən kəndlilərin hüquqsuz vəziyyətini

göstərmək və çar məmurlarının özbaşinalığını ifşa etmək üçün istifadə etmişdir.

"Kaspi" qəzeti "Zərdabdan xəbər" adlı imzasız məqaləsində Həsən bəyin həyatının bu dövründən bəhs edərək onun haqqında əleyhdarlarının göndərdikləri böhtançı məktubları yoxlamaq üçün Bakı qubernatorunun Zərdaba getməsini xəbər verib yazırıdı: "Zərdabda Həsən bəy Məlikov adlı bir şəxs yaşıyır. O, universitet qurtarmış, uzun müddət xalq maarifi nazirliyi sistemi üzrə işləmiş və axır vaxtlar nəyə görə isə qulluğu buraxıb təsərrüfatla məşğul olur. Ziyalı, həssas bir şəxs olan Həsən bəy Məlikov yerli əhalinin qolçomaqlardan ağır iqtisadi asılılığını dərk edərək, hər yerdə və hər cür əlverişli şəraitdə kəndlilərin hüquq və vəzifələrini təkidlə və səbrlə onlara başa salır ki, bu da kənd müftəxorlarının və ümumiyyətlə, bulanlıq suda balıq tutmağı sevənlərin hamisinin xoşuna gelmir. Həsən bəydən nərəzi olan bu adamlar onu Zərdabdan çıxarıb qovmaq üçün dəridən-qabıqdan çıxırlar və bunun üçün hər cür alçaq vasitələrdən istifadə etməkdən çəkinmirlər. Bu çirkin vasitələr içərisində ən başlıcası, onların ən çox sevdiyi böhtanlardır, danoslardır ki, bunlar Həsən bəy haqqında demək olar ki, hər bir poçta ilə Bakıya dolu kimi yağır". ("Kaspi", N 125, 1887-ci il)

Sonra, məqalədə xəbər verilir ki, qubernator Zərdabdan qayıtdıqdan sonra "həmin gecə qolçomaqlar və başqa müftəxorlar Həsən bəyin "Dalan-baba adlı yerdə biçilib pəncəyə vurulmuş, lakin hələ daşınmamış taxıl zəmisinə od vurmuşlar. Xoşbəxtlikdən Həsən bəyə dərin ehtiram bəsləyən qonşu Müskürü və Pervanlı kəndlərinin əhalisi yanğını söndürmüslər.

H.Zərdabi 1896-ci ildə Bakıya qayıtmış və ömrünün axırında "Kaspi" qəzetində əməkdaşlıq etmişdir. O bu müddət ərzində yalnız sadəcə olaraq, bir jurnalist olub qalmamış və qızığın ictimai fəaliyyət göstərmişdir. Yeddi il ərzində Bakı Şəhər Dövlət Dumasının üzvü olmuş və zəhmətkeşlərin mənafeyi uğrunda cəsarətlə mübarizə aparmışdır.

1896-ci il yanvarın 19-da Zərdabi Bakı qubernatoruna ərizə ilə müraciət edib Bakıda azərbaycanlı qızlar üçün birsinifli məktəb açmağa icazə verilməsini xahiş etmişdir. Qubernator Zərdab-

binin bu təşəbbüsündən hiddətlənərək onun dövlətə "siyasi cəhətcə etibarlı" olmasını yoxlamaq üçün quberniya jandarm idarəsinə göstəriş vermişdir. Göyçay qəza polis reisi Bakı general-qubernatoruna göndərdiyi 29 fevral 1896-cı il tarixli xüsusi məxfi məktubunda Zərdabiyə şiddətli hückum edərək, onun "öz məqalələri və şifahi çıxışları ilə müntəzəm surətdə kəndliləri həyəcana gətirdiyini və bütün maddələr üzrə siyasi cəhətdən etibarsız və dövlət üçün təhlükəli" olduğunu qeyd etmişdir. Bundan sonra Bakı general-qubernatoru heç bir səbəb göstərmədən H.Zərdabının xahişini rədd etmişdir.

Lakin Zərdabi bundan sonra da ruhdan düşməmişdir; əksinə o, şəhər dumasında bir sıra mədəni-maarif komissiyalarının üzvü olaraq, xalq işi uğrunda yorulmadan mübarizə aparmış və özünün dediyi kimi "xalqın qanını sorub harınlaşanları" ifşa etmək üçün duma tribunasından istifadə etmişdir.

"Kaspi" qəzetində "Köhnə yoldaşın xatıresi" adlı bir məqalədə Zərdabinin əvvəllər və 1896-ci ildən sonra Bakıdakı fəaliyyətindən bəhs edilərək deyilir: "Həsən bəy Məlikov Bakıya elə bir vaxtda gəlmİŞdi ki, o vaxt Bakı şəhərdən çox kənde bənzeyirdi, onda gələcək yeralı milyonlar barəsində arzu etmək belə mümkün deyildi. Əgər Həsən bəy öz qüvvə və bacarığını çoxlanı kimi şəxsi var-dövlət yığmağa sərf etsəydi, indi biz onun cənəzəsini bu kasib daxmacıqdan deyil, dəbdəbəli saraylardan götürərdik. Lakin onu dəfn etməyə çox adam gəlsə də, biz onların arasında yüzlərcə gözləri yaşlı bu məsum uşaqları görməzdik. Həsən bəy milyonlar yığmaq üçün deyil, bax bu uşaqların səadəti üçün yaşamış və yaratmışdır; onun xalqdan, vətəndən ayrı həyatı olmamışdır. Uzun illər ərzində o özünə məxsus bir dəyanət və cəsarətlə şəhər dumasında özbaşinalığa qarşı, şəhərin dağıdılmasına qarşı, duma maşını arxasında öz vicdanları ilə alver edənlərə qarşı teklikdə, mərdanəliklə vuruşmuş, onun ifşadıcı səsini heç vasitə ilə boğa bilməmişlər. Bununla da o, zəiflərin şüarı olan "tək adam döyüş meydanında əsgər ola bilməz" misalını rədd etmişdir". ("Kaspi" N 266, 1907-ci il)

H.Zərdabi ömrünün sonuna qədər vətoni və xalqı alovu sənməyən qızığın bir məhəbbətlə sevmışdır. O, ölüm yatağında ya-

tarkən demişdir: "Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bələlər çəkmiş xalqım üçün daha faydalı olar".

H.Zərdabi 1907-ci il noyabr ayının 28-də Bakıda iflic xəstəliyindən vəfat etmişdir. Onun vəfati Bakıda ümumxalq matəminə, dəfn mərasimi isə xalqlar dostluğunun parlaq nümayişinə çevrilmişdir. Bakının azərbaycanlılardan, ruslardan, ermənilərdən, gürcülərdən, yəhudilərdən və başqa xalqlardan ibarət zəhmətkeşləri Zərdabını təntənəli surətdə dəfn etmişlər. O dövrdə Bakıda çıxan qəzetlərin demek olar ki, hamısı H.Zərdabi haqqında nekroloq və s. materiallar dərc etmişlər. H.Zərdabinin mütərəqqi müasirləri onun fəaliyyətinə yüksək qiymət vermiş və onun vəfatinin xalqımız üçün böyük itki olduğunu dönə-dönə qeyd etmişlər. Zərdabının müasiri müəllim və publisist Haşim bəy Vəzirov onun vəfati münasibətile yazdığı məqalədə qeyd etmişdir ki, "Bizi Həsən bəyin ölməyi bir o qədər düşündürmür. Bir belə zəhmət və bələlərə səbr edən adam axırı gərək bir gün ölüydi. Bizi düşündürən, bizi ağlaşan milletimiz içərisində bu növ ürəyi, dili, əfali, məsləki bir, qorxusuz, ürküsüz, sözünü açıq-açığına deyən millət mücahidinin qayıb olmasıdır. Çoxdur mu belə iş görənlərimiz? Çoxdur mu belə saf, sadiq, biqərəz iş dalınca gedənlərimiz?"

«Həsən bəy Zərdabi, seçilmiş əsərləri» kitabı,
«Azərnəş». 1960




Həsən bəy, Hənifə xanım və qızı



Həsən bəy



Həsən bəy və Hənifə xanım




Tony J. Lowe 10832


Акционерное
общество

Милослав Барн в насту́пі та по-
важніше було наведено, що він
змінив Барна позбавленням
Барна пам'яті про світські
роботи; оскільки іншіх, які змінили
команди, він здійснив симе-
нтарії своїх членів та
засновників його об'єднання
і зміцнював їх більші
членами або, таксож, застосував
засобом іншої пам'яті братів
та сестер; висловив Барна
їх заслуги та подякував їм, навіть
Барна Томаса Константина за
місце поганіше, якою він
справлявся після смерті Барна, що.

H.Zərdabinin M.F.Axundova məktubu



H.Zərdabının təhsilini aldığı Moskva Universitetinin binası



H.Zərdabı ilə vidalaşma mərasimi



H.Z.Tağıyev qızlar gimnaziyasının kollektivi ilə birlikdə

BİRİNCİ AZƏRBAYCAN QƏZETİ

...Soruşula bilər ki, hələ 1828--1832-ci illərdə A.Bakıxanov "Tiflisskiye vedomostı"nın farsca buraxılışının redaktoru və müəlliflərindən biri olduğu, 1838-1845-ci illərdə isə "Zakavkazki vestnik"ın azərbaycanca da bir neçə nömrəsi çıxdığı halda, bizdə dövri mətbuatın tarixini "Əkinçi" ilə başlamaq ənənəsi nəyə əsaslanır?

Bu suala cavab verməzdən əvvəl qeyd etməliyik ki, şübhəsiz, məşhur Azərbaycan yazıçısı və alimi A.Bakıxanovun göstərilən qəzetdəki fəaliyyəti haqqında ehtimal elmi-tarixi cəhətdən böyük əhəmiyyətə malik olub, xüsusi tədqiqata möhtacdır, layıqdir. Bu qəzetiň hətta A.Bakıxanov tərəfindən çıxarılmış bir-iki nömrəsi də əldə edilərsə, ondan Azərbaycan milli mətbuatının ilk bünövrə daşı kimi danışmaq mümkün olardı. Hələlik isə bu mətbuat orqanı haqqında yalnız arxiv sənədləri və bəzi başqa məxəzələr məlumdur. O ki qaldı "Zakavkazki vestnik"ın azərbaycanca buraxılışı ("Qafqazın bu tərəfinin əxbarı") – o da əsasən rəsmi sənədlərin tərcüməsindən ibarətdir; bu qəzet çox az tirajla çap olunmuş və uzun ömürlü sürməmişdir. Daha ciddi məsələ budur ki, "Qafqazın bu tərəfinin əxbarı"nın nə məzmunu, nə poliqrafik bazası, nə onun materiallarını tərcümə və çap edən şəxs -- heç biri Azərbaycan varlığı ilə bağlı olmadığından onu milli mətbuatımızın sələfi hesab etməyə əsas yoxdur.

Təkcə banisi, redaktoru, müəllifləri deyil, məzmunu, ideya istiqaməti, dili, poliqrafik bazası, oxucuları da nəşr olunduğu torpaqla bağlı olan, onun mənəvi və maddi həyatına əsaslanan, ilk növbədə, doğma həmvətənlərə xidmət edən birinci qəzet "Əkinçi"dir ki, Azərbaycan milli mətbuatının tarixi də, çox təbii, bu qəzetlə başlanır.

"Əkinçi"nin tarixi əhəmiyyətini layiqincə qiymətləndirmək üçün belə bir həqiqəti də nəzərə almaq lazımdır ki, o zaman Azərbaycan dilində kitab çap eləmək "dağ çapmaq kimi" (M.F.Axundov) bir iş idi: əsər yazmış müəllif onu kitab halında

buraxdırmaq üçün pul tapanda mətbəə tapmirdi, mətbəə tapanda senzuradan icazə ala bilmirdi, icazə alıb çap etdirməyə müvəffəq olanda isə oxucu tapmaqdə çətinlik çəkirdi. Axundovun dahiyanə "Kəmalüddövlə məktubları" – nə az, nə çox – 60 il dünya işığına həsrət qalmışdı; ədib böyük əziyyətdən sonra çap etdirdiyi məşhur "Təmsilat"ını böyük əziyyətlə də satdırırdı. Seyid Əzim Şirvani bir neçə cildlik əsərlərini kitab halında görmədən vəfat eləmişdi. Kitab həsrəti o dövrün başqa sənətkar və alimlərinə də yaxşı tanış idi...

Bələ bir "mətbuat aclığı" dövründə nəşrə başlayan "Əkinçi"-nin təkcə Qafqaz, təkcə Rusiya miqyasında deyil, Avropada da böyük mədəni hadisə kimi qiymətləndirilməsi bir də bununla izah olunmalıdır...

...H.Zərdabi "Əkinçi"ni nəşr etdiyi zaman Mirzə Cəlil də daxil olmaqla Azərbaycan yazıçılarının yeni nəslinin nümayəndələri 10, 12, 15 yaşlı uşaqlar və yeniyetmələr idilər. Lakin istər səksən-doxsanıncı illerdə, istərsə də sonra bu yazıçıların çoxu "Əkinçi"nin ölməz ideyalarını müxtəlif yollarla öyrenib faydalınlırdılar. Bir də XX əsrin əvvəlində "Əkinçi", Sabir demişkən, "vəfat etmişdisə", Azərbaycan ziyalılarının çoxunun özünə "mənəvi ata" saydığı Zərdabi sağ idi; o yene yazır, mübarizədən qalmır, "Əkinçi"də gördüyü işi davam etdirirdi. N.Vəzirov yeni komediyaları və "Dərviş" imzalı publisist əsərləri ilə mullanəs-rəddinçilərle həmrəy olduğunu göstərirdi.

"Molla Nəsrəddin"in redaktoru Mirzə Cəlil uzun illər "Əkinçi" ilə maraqlanıb məşğul olan, onun bibliografik nadirəyə çevrilmiş komplektini səhifəbəsəhifə, bir məktəbli kimi oxuyub öyrənən və ədəbi-jurnalistik fəaliyyətində nəzərə alan şəxsiyyətlər arasında yaşayıb işləmiş və böyük yazıçının mətbuataya dair görüşlərinin formallaşdırılmış inkişaf etməsində bu amillərin ciddi əhəmiyyəti olmuşdur. Sovet dövründə, "Əkinçi"nin 50 illiyinə hazırlıq zamanı Mirzə Cəlil Bakıdakı Stalin klubunun kitabxanasından bu qəzeti komplektini alıb dərindən mültaliə etmişdir. Gökəmli yazıçı və jurnalistlərdən Eynəli Sultan və Ə.Haqverdiyev özlərinin yetgin dövründə belə ilk Azərbaycan qəzeti təpib oxumuş və onun bütün nömrələrinin konspektini tutmuşlar.

Dünyagörüşü "Əkinçi" ilə sıx təmasda təşəkkül tapan, Zərdabi ilə məktublaşan, "Əkinçi"nin başladığı yeni ictimai-ədəbi hərəkatla bağlı olan şəxsiyyətlər sırasına habelə M.Ə.Talibov, M.Tahir, Z.Marağeyi, Mirzə Mehdi xan kimi cənublu yazıçı və mütefəkkirlərimiz də daxildir. Akademik M.Cəfərov çox doğru olaraq, məsələn, Z.Marağeyinin "Səyahətnameyi-İbrahim bəy" və M.Ə.Talibovun "Əhmədin kitabı" əsərlərində təbliğ olunan qabaqcıl fikirlərlə M.F.Axundov və "Əkinçi" arasında möhkəm əlaqə görür.

"Əkinçi" ənənələrini yaşatmaq və inkişaf etdirmək yolunda F.Köçərli daha ardıcıl çalışmışdır. Əsərlərində Zərdabi və onun qəzeti döñə-döñə yad edən alim 1906-cı ildə belə bir doğru fikir irəli sürdü ki, "Əkinçi"nin güzel sözleri və nəfli məlumatı indi də öz əhəmiyyətini itirməmişdir", onlar "müəyyən bir sistem halına salınıb Azərbaycan dilində nəşr edilən dövri jurnalarda çap olunarsa, çox faydalı olar.

Azərbaycanın ən yaxşı oğullarının nisgil və həsrətinə səbəb olan bu arzu indi... həqiqətə çevrilir.

"Əkinçi" (tam mətni) kitabı, "Azərnəşr". 1979

"QƏZET GƏRƏK XALQIN AYNASI OLSUN"

Azərbaycan dilində ilk milli qəzet olan "Əkinçi"nin birinci nömrəsi 1875-ci il iyulun 22-də Bakıda çapdan çıxmışdır. Şübhəsiz ki, bu faktın özü xalqımızın ictimai-siyasi və mənəvi həyatında əlamətdar hadisə olmuşdur. Axı milli qəzeti yaradılması hər bir xalqın milli varlığının ən böyük göstəricisi, tərəqqi və təkamülünün vacib şərtidir. Həsən bəy Zərdabinin xidməti məhz bundan ibarətdir ki, o, çox çətin olan bu yolda ilk əməli addım atmışdır.

H.Zərdabi Azərbaycan xalqının görkəmli oğullarından biri, həqiqi vətənpərvər, dərin təhsil görmüş adam idi, təkcə Azərbaycanın deyil, həm də xarici ölkələrin tarixinə və mədəniyyəti-nə mükəmməl bələd idi. Fəal maarifçilik işi aparan, milli-mənəvi sərvətin zənginliklərini, azadlıq və tərəqqi ideyalarını geniş kütlələrə çatdırmağa çalışan H.Zərdabi dərk edirdi ki, bu mühüm vəzifənin öhdəsindən kəndlinin də, ziyalının da başa düşəcəyi dövri nəşr daha yaxşı gələ bilər. O, məqalələrinin birində bu barədə bələ yazırırdı: "Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun... yaxşı-yamanlığını aşkar eləsin", xalqın "hər bir dərdi və xahişi ol qəzətdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün".

Həsən bəy Zərdabi "Əkinçi" qəzetini yaradarkən bu prinsipi əsas götürmüdü. Qeyd etmək lazımdır ki, qəzetiñ oxucuya doğru yolu heç də qısa və asan olmamışdır. "Əkinçi"nin ilk nömrəsini dörd il ərzində neçə-neçə qapıları döyündən, yeni nəşrin əleyhdarlarına qarşı inadla mübarizə aparandan sonra buraxmaq mümkün olmuşdu. Qəzet ayda iki dəfə çıxır və böyük rəğbətlə qarşılanırırdı. Bəlkə də, çox adam bilmir ki, redaksiyanın bütün kollektivi cəmi bir nəfərdən - Həsən bəyin özündən ibarət idi. O, həm məqalələrin əksəriyyətinin müəllifi, həm redaktor, həm korrektor, həm də mətbəə fəhləsi idi. Üstəlik, qəzetiñ bütün xərcini öz maaşından ödəyirdi. Bu barəhə heç düşünürsünüz mü ki, Moskva Universitetinin məzunu, tanınmış bəy ailəsinin övla-

dı olan 30 yaşlı bu cavan oğlanı o zaman belə bir fədakarlığa sövq edən nə idi?

Bu sualın cavabını H.Zərdabinin öz məqalələrində tapmaq olar. O, ürək ağrısı ilə yazırıdı: "Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmir. Axır gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur". Həsən bəy bu əlacı qəzet buraxmaqdə görüdü.

Zərdabi elmin, təhsilin, elmi-texniki tərəqqinin Azərbaycan xalqının müqəddərəti üçün əhəmiyyətini başa düşərək, "Əkinçi"nin səhifələrində bu problemlərin işıqlandırılmasına xüsusi diqqət yetirirdi. O, Azərbaycan ziyahlarının gənc nəslinə müraciət edərək yazırıdı: "Ey elm təhsil edən cavanlarım! Doğrudur, bizim vətən qardaşlarımı ilə üns tutmaq çətindir... Doğrudur, qeyri millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız... Öz qardaşlarınızı əməli-xeyrə vadar edin, qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun... Siz millət üçün zəhmət çəkirsiniz və bishəkk gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq".

H.Zərdabi qəzetiñ mühüm vəzifələrindən birini də oğlan və qızları öz Vətəninin həqiqi vətəndaşları, öz xalqını sədaqətlə sevən alovlu vətənpərvər kimi yetişdirməkdə görürdü. Qəzet gənc oxuculara dəfələrlə xatırladırdı ki, əcdadlarımız sizə gözəl, bərəketli, zəngin bir dövlət - Vətən torpağı qoyub, "Yer və göydə olan şeyləri sizin ixtiyarınıza verib", lakin bu misilsiz xəzinədən indi başqaları istifadə edirlər. Bu vəziyyətdən çıxmaq, öz yurdunun əsl sahibi olmaq üçün yalnız elmin nailiyyətlərinə əsaslanmaq, kütlələri maarifləndirmək lazımdır.

Həsən bəy Zərdabi Azərbaycan xalqının başına gələn bir çox bələlərin səbəblərini maarifin, elmin yoxluğunda, təhsilin məhdudluğunda göpürdü. O, "Əkinçi"də dərc olunmuş məqalələrinin birində yazırı ki, bələlərimizdən və çətinliklərimizdən danışarkən ümumi savadsızlığın heç adını çəkmirik, halbuki bu başlıca səbəbdir.

Bizim mətbuat dilimiz-üslubumuz "Əkinçi" ilə yaranmışdır. İndi həmin qəzeti nömrələrini oxuyarkən H.Zərdabinin və onun məsləkdaşlarının dilinə heyran olmaya bilmirsən: onlar xalqın geniş təbəqələrinin başa düşə bildiyi sadə, aydın, təmiz ana dilində yazıb-yaradırdılar. Açığını deyim ki, indiki qələm əhlinin bir çoxu Həsən bəyin ana dilinə qayğıkeş münasibətindən, onun saflığını və zənginliyini qorumaq uğrunda əzmlə və ardıcıl mübarizə aparmasından çox şey öyrənə bilər.

Bir daha qeyd etmək istəyirəm ki, "Əkinçi" qəzetinin ənənələrini təkcə qələm ustaları deyil, hamımız yenidən öyrənməliyik. O, əsl xalq demokratik mətbuatının nümunəsi kimi bu gün də, heç şübhəsiz, sabah da yeni biliklər və yeni təcrübə mənbəyi olaraq qalacaqdır.

İlk dövri mətbuat orqanımız olan "Əkinçi" qəzetinin işq üzü gördüyü gün – iyulun 22-si artıq respublikamızda Azərbaycan jurnalistikası günü kimi qeyd edilir. Milli dəyərlərə, ənənələrə qayıtmak, onları sağlam və müasir tələblər zəminində davam və inkişaf etdirmək yolunda daha bir addım atılmışdır. Kökə qayıtmak müsteqil yol seçmək deməkdir. Bu isə öz növbəsində çox böyük məsuliyyət, uzaqgörlenlik, düşünüb-daşınmaq tələb edir. Bu gün adicə, keçici bir tədbir günü olmasın gərək.

Respublikanın jurnalist ordusu, hər bir redaksiya kollektivi, hər bir qələm sahibi jurnalistikamızın "Əkinçi" ilə başlayan tarixi keçmişinə, qüdrətli jurnalist və publisistlərimizin yaradıcılığına, bir sözlə, keçdiyimiz yola varislik hissi ilə nəzər salmalı, bu günün və gələcəyin yolunu, vəzifələrini müəyyənləşdirməlidir. Əlbəttə, tarixə nəzər salmaq ondan kül deyil, od götürməyi bacarmaq deməkdir. Azərbaycan jurnalistikası isə bu baxımdan çox zəngindir.

1991
«Müstəqilliyyin çətin yolu... Biz hara gedirik?»
kitabı, Azərnəşr.

QARANLIQLARA İŞIQ SALAN QƏZET

Xalqımızın mənəvi həyatında əvəzsiz rol oynamış "Əkinçi"nin yaranmasını sovet dövründə rus mədəniyyətinin və mətbuatının inkişafi ilə bağlamışlar və hətta ona "proletar mədəniyyətinin təzahürü" donu da geydirmişlər. Rus mədəniyyəti və mətbuatının təsiri şübhəsizdir, eyni zamanda onu da unutmaq olmaz ki, o zamanlar Azərbaycan ziyalıları artıq Avropanın həyatı ilə tanış idilər, orada doğan demokratik ideyaları əzx edirdilər və bu ideyalar ayrı-ayrı insanların sayəsində Azərbaycana gətirilirdi. Ümumiyyətlə, "Əkinçi" qəzetinin meydana çıxmاسını demokratik ideyaların Azərbaycana sirayət etməsinin nəticəsi kimi qiymətləndirmək mümkündür.

Milli mətbuatımızın banisi olan Həsən bəy Məlikov Zərdabının həyat tarixinə qısa nəzər salaq və görək ki, onu "Əkinçi" qəzetini yaratmağa nə vadar etmişdir. Həsən bəy, ləqəbindən göründüyü kimi, zərdablıdır və şübhəsiz ki, valideynləri onu gələcəyin ziyalısı kimi görməyi arzu etmişlər və bu məqsədlə onu 1852-ci ildə Şamaxıdakı rus dilində məktəbə göndərmişlər. Sonralar H.Zərdabi Moskva universitetinin fizika-riyaziyyat fakültəsinin təbiyyat şöbəsində təhsil almış və 1865-ci ildə universiteti bitirmişdir. O zamanlar ölkədən xaricdə oxumaq, yetişmək hər insana nəsib olmazdı. Deməli, Moskvada ali təhsil almış hər bir insanın mənsəb qazanmaq üçün böyük imkanları var idi, amma Həsən bəy vəzifə dalınca getmədi. O, öz qarşısına çətin bir məqsəd qoydu – xalqı oyatmaq!

Burada heç bir xeyirdən, qazancdan, indi deyildiyi kimi, biznesden söhbat gedə bilməzdi. Məqsəd, M.Ə.Rəsulzadənin Həsən bəyin vəfatinin ildönümü münasibətə dediyi kimi, "qaranlıqlara işiq salmaq idi". Zərdabi bu vəzifəni şərəflə yerinə yetirmişdir, xalqı az da olsa, qəflət yuxusundan oyada bilmış, onun kimliyini ona başa satmışdır. Bunu ancaq bütün vücudu ilə vətənpərvər və humanist insan edə bilərdi və Zərdabi bu vəzifəni öz xalqını maarifləndirmək yolunda görürdü.

Həsən bəy M.F.Axundova göndərdiyi məktubda məqsədini belə izah edirdi: "Bəlkə, sizi belə bir şey düşündür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru "çox sağ ol" belə eşitməyə ümidiiniz olmadan bu barədə zəhmət çəkirsınız. Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir. Xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır".

Və təsadüfi deyil ki, məhz bu amal Azərbaycanın M.F.Axundov, S.Ə.Şirvani, N.B. Vəzirov və digər fikir adamların və ziyanlıların H.Zərdabinin ətrafına toplamış və onlar "Əkinçi" qəzeti-nin intişarına rəvac vermişlər.

Zərdabi öz qəzetinde hər şeydən yazırı və onun dərc etdiyi məqalələr əsasən "Daxili xəbərlər", "Əkin və ziraət xəbərləri", "Elmi xəbərlər", "Təzə xəbərlər" rubrikaları altında çıxırdı. Qəzeti bütün işlərini o, təkbaşına görürdü və redaksiya işində ona kömək ədəcək savadlı adamların olmamasından şikayətlənirdi. Buna baxmayaraq "Əkinçi" üç il çıxmada davam etdi və bu, vətənpərvərlikdən doğan əsl qəhrəmanlıq idi.

Qəzeti işlə tanış olmaq istəyən bir fransız jurnalist Həsən bəyə demişdi: "Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz. Sizin enerjinizə heyran qalmışam. Görünür, siz öz xalqınızı çox sevirsiniz".

"Gənc jurnalistlərə xitab" kitabı, Bakı – 2005

"ƏKİNÇİ" DƏN "AZƏRBAYCAN" A

Ceyhun Hacıbəyov Həsən bəy Zərdabi haqqında

Bəlliidir ki, Həsən bəy Zərdabinin maarifçilik ideyaları özünün gələcək inkişafını XX əsrin əvvəllərində Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərinin, yazıçılarının, eləcə də publisistlərinin yaradıcılığında tapmışdır. Bu baxımdan Ceyhun bəy Hacıbəyovun yaradıcılığı xüsusiələ diqqətəlayiqdir. Xatırlatmaq istərdik ki, həyatını can-dildən öz xalqına xidmətə həsr etmiş bu böyük maarifçiyə göstərdiyi məhəbbət və hörmətə Ceyhun bəy ömrü boyu sadıq qalmışdır.

Həsən bəy və onun həmfikirləri tərəfindən qırx il ərzində səpilən maarifçilik toxumları lazımi cüçərtilərini vermiş və öz nuru ilə cəhalət dünyasını işıqlandırmışdı. Məhz Həsən bəyin təşəbbüsleri ictimai-siyasi, iqtisadi və mədəni proseslərin, maarifçiliyin, teatrın və yeni tipli məktəblərin inkişafına əlverişli imkan yaradırdı. Ceyhun bəy özü şəxsən beşiyi başında Həsən bəyin dayanmış olduğu milli mətbuatın gələcək təkamülünün şahidi olmuş şəxsiyyətlərdəndir.

Odur ki, Ceyhun bəy bu yorulmaz zəhmətkəş insanın – Həsən bəy Zərdabinin xidmətlərinə xüsusi həssaslıqla yanaşındı. O özünün erkən gündəliklərindəki qeydlərində Qafqaz müsəlmlərinin mətbuatından bəhs edərək yazırı: "...Tatar dilində ilk qəzet 1877-ci ildə (qeyd edək ki, ilk nömrəsi 1875-ci ildə işiq üzü görmüşdü) rus-türk müharibəsi zamanı çapdan çıxmışdı. Qəzet "Əkinçi" adlanırdı. Onu... məşhur musəlman ictimai xadimi Həsən bəy Zərdabi nəşr və redaktə edirdi..."

28 noyabr – böyük yazıçı-publisist, ictimai xadim Həsən bəy Məlikovun vəfat etdiyi gün Ceyhun bəy üçün bir növ istinad nöqtəsi, görkəmli maarifçinin adı ilə bilavasitə bağlı olan ictimai-siyasi məsələlərin necə həyata keçirildiyinin meyari günü oldu. Həsən bəyin xatirəsinə həsr olunmuş çoxsaylı məqalələr buna parlaq sübutdur. Belə ki, 1912-ci ilin noyabrında Həsən

bəyin vəfatının beş illiyi münasibətile Ceyhun bəy geniş məqale ilə çıxış edərək öz həmvətənlərinə onun xidmətlərini xatırladaraq göstərirdi ki, ictimai özünüdərkə, ictimai ruhun oyanışına çığış kimi bu əlamətdar tarixi günü ilbəil qeyd etmək hər bir müsəlman jurnalistinin borcudur.

Həsən bəyin özünün "axar su müəyyən vaxtdan sonra nə-həng daşı dəlib keçdiyi kimi, həqiqət də tədricən insanın başını dəlib keçir, nəhayət, onun beyninə təsir göstərir" fikrini rəhbər tutaraq Ceyhun bəy bir neçə il ərzində öz yazılarında həqiqəti söyleməklə həyəcan təbili çalırdı, xalqın diqqətini ona yönəldirdi ki, ölkəmizin hər cür tərəqqisi böyük təşəbbüskarlığa və öz ideyalarının həyata keçirilməsinə kifayət qədər dözümə və mətanətə malik olan bu insanın hərtərəfli fəaliyyəti və adı ilə bağlıdır.

1913-cü ildə "insanların qəlblərini söz ilə yandıran" böyük tatar şairi Abdulla Tukayın vəfatına həsr olunmuş yazısında "aralarından getmiş olan incəsənət kahinini böyük kədər içərisində" əvəzsiz itki kimi ağlayan Volqaboyu tatarlarının səmimi canıyananlığını görən Ceyhun bəy Hacıbəyov Həsən bəy Məlikovun öz layiqli qiymətini almayan unudulmuş xidmətləri barədə ürək ağrısı ilə yazdırdı: "Həsən bəyi böyük təntənə ilə dəfn etdirilər. Təmtəraqlı dəfn mərasimi düzəldilər. Bununla da hesab etdirilər ki, mərhumun xatirəsinə münasibətdə öz borclarını yerinə yetirmişlər. Halbuki biz ürəkdən ağrımızıq. Əks halda, bizdən ötrü çox işlər görmüş mərhumu necə mükafatlandırmaq, heç olmazsa ölümündən sonra necə mükafatlandırmaq barədə nə isə düşünərdik. Heç bir əks-səda olmadı. Onun məzarı üçün adı daşı da qiymadıq..."

1907-ci il tarixli "Irşad" qəzetində dərc olunmuş yazıdan A.Zeynalovun gətirdiyi iqtibas aydın təsəvvür yaradır ki, Həsən bəyin dəfnində Bakının bütün əhalisi, Bakı məktəblərinin müsəlman şagirdləri və müəllimləri, Bakı üləmələri və onlarla bərabər digər xalqların nümayəndələri iştirak edirdilər.

Görkəmlı ictimai xadimlərin - "Irşad" və "Tərəqqi"nin adından Əhməd bəy Ağayevin və Həsən bəyin tərcüməyi-halını "milli tərəqqidə onun xidmətlərini Çavçavadzenin xidmətləri ilə

bərabər tutaraq xalq arasında mədəniyyətin banisi, ilk teatr tamaşasının yaradıcısı" kimi işıqlandıran doktor Qarabəy Qarabəyovun, "Nicat" jurnalıstları cəmiyyəti adından Məmməd Əmin Rəsulzadənin, pedaqoqlar adından Məmməd Həsən Əfəndiyevin və "mətbuat sözünün Zərdabi üçün xalq həyatı qaranlığını işıqlandıran məşələ bənzədiyini" qeyd edən "Fyuzat" jurnalının redaktoru Əli bəy Hüseynzadənin, Bakı Duması üzvləri adından İsa bəy Aşurbəyovun çıxışları da bu baxımdan diqqətəlayiqdir.

Ceyhun bəy mərhumun xatirəsinin unudulacağından ehtiyat edirdi və bunda "özünün həyatını xalqa həsr edən və əvəzində nə bu dünyada, nə də o dünyada heç bir haqq gözləməyən bir insan haqqında əfsanə qoşmağa imkan verən nə isə ülvə bir şey, sərf İncil təsadüfi" arayırdı. Ceyhun bəy milli inkişaf yolunda Həsən bəyin xidmətlərinin layiqincə qiymətləndirilməsini istəyirdi və bütün yazıları ilə böyük müəlliminin vəsiyyətlərini, ideyalarını həyata keçirməyə çalışırdı.

1914-cü ilin noyabrında Həsən bəyin vəfatının yeddi illiyi münasibətile yazdığı "Yeddi il" məqaləsində "mədəni-məisət fəaliyyəti zəminində müsəlman pioneri Həsən bəyin" ölümündən bu qədər vaxt keçəndən sonra "Bakı müsəlmanları ona nəinki abidə qoymamışlar, hətta onun məzarı üstünə adı daşdan başdaşı qoyulması üçün xanımına kömək əli belə uzatmamışlar, nəinki Həsən bəyin adını və xatirəsini əbədiləşdirməmişlər, hətta onu tamamilə unutmağa çalışmışlar... nəinki onun ailəsinə heç bir qayğı göstərməmişik, hətta kömək əvəzinə ailəni incitməyi və qəlbinə dəyməyi yol seçmişik..."

Öslində isə öz xalqını oyatmaq ideyasını rəhbər tutan Həsən bəy Məlikov yaratdığı "Əkinçm" qəzeti ilə deyil, habelə hərtərəfli pedaqoji, ictimai fəaliyyəti, "Qafqaz müsəlmanlarının ilk övladı olan" xeyriyyə təşkilatlarının yaradılması, Bakıda ilk teatr tamaşası, Bakı Dumasının üzvü kimi göstermiş olduğu xidməti və s. ilə "bütün həyatını Vətəninin və xalqının yolunda fəda etdi, çünkü onun öz xalqından ayrı həyatı yox idi..."

Xalqının mənafeyinə sadıq olan əsl vətənpərvər kimi Ceyhun bəy öz müəlliminin xidmətlərinə göz yuma bilmirdi. Elə buna görə də o, öz müəlliminin vəfatının onuncu ilinə həsr

olunmuş "Həsən bəyin on illiyi" sərlövhəli 1 dekabr 1917-ci il tarixli üçüncü məqaləsində "öz mahiyyəti ilə alman xalqını təcəssüm etdirən, onun bütün arzu və səylərinin daşıyıcısı və ilhamçısı olan..." görkəmli alman ictimai-siyasi xadimlərindən biri ilə müqayisədə Həsən bəyin simasını və fəaliyyətini daha geniş səpkidə təqdim etdi..

Belə bir fakta əsaslanan Ceyhun bəy ictimai-siyasi həyatında Həsən bəyin xidmətlərini qeyd edirdi: "Ötən yüzilliyin 70-ci illərindən başlayaraq ətrafında müsəlmanların bütün ictimai elementlərinin qruplaşdığı yol göstərən ulduz, impulsiv qüvvə, müsəlmanları namaza çağırın müəzzzin kimi öz sədası ilə qan qardaşlarını oyanışa çağırın zəngli saatın səsi idi. O bizim ictimai fikrimizin carçası olmuşdur və sonrakı nəsillərin Həsən bəy Məlikovun "müsləman ziyalisının babası kimi" hörmətə la-yiq adına ehtiramlı münasibəti tam başa düşülür..."

..."Bəlkə də, bizim günlərdə, həyatımız azadlıq nuru ilə işıqlananda, gələcək bizə bu qədər şirin və ilhamlı çalarlarda görünəndə, indiyə qədər mövcud olanlardan və mərhum Həsən bəyin fəaliyyətinin qiymətləndirilməsində belə parlaq əks olunanlardan fərqli meyarlar işlənib hazırlanacaqdır. Allah yar olsun!"

Bu, ölkədə mürəkkəb ictimai-siyasi şəraitin hökm sürdüyü mərhələ, Azərbaycanın müstəqillik qazandığı dövr idi. Ceyhun bəy öz həmfikirləri ilə birlikdə Vətənin müstəqilliyini müdafiə edənlərin sırasında idi. O, yeni həyatın ilk işaretisini görürdü. Təsadüfi deyildir ki, Ceyhun bəy Hacıbəyov tezliklə, yəni 1918-ci ildə "Azərbaycan" qəzeti -- Azərbaycan Demokratik Respublikasının ilk mətbə organının redaktoru oldu.

"Respublika" qəzeti, 12 oktyabr 2000-ci il.

H.ZƏRDABİNİN DƏFNI

HƏSƏN BƏY ZƏRDABİNİN DƏFNI

"Srağagün mətbuatımızın banisi, hissi-milliyəmizin oyanmasına ən ümdə səbəb olan, ürəfa və danişməndlərimizin sərkərəsi və pişrovu, millət mücahidisi Həsən bəy Məlikovun dəfnikeyfiyyəti Bakıda görünməmiş və eşidilməmiş bir təntənə və nəşə ilə icra olundu."

Bu vaqıq qəlbə sükunət verən, ürəyi həsrətlə doldurən və istiqbalımızı təmin etdirən iki şeyi isbata yetirdi. Əvvəlinci, cəmaətimizin oyanmasını, düz, həqiqi xadimlərinin qədrini başlayıb bilməsini, mətbuat aləmində, cəmaət işlərində sədaqət və səfa ilə işləyənləri layiqince təqdir etməsi; ikinci, ürəfa və danişməndlərin gücünü cəmaət arasında vəq və heysiyyətini cəmaətimiz nə qədər əvam, nə qədər geridə qalmış, nə qədər cahil də olsaq ürəfanın sidq və sədaqətini düşünüb də daha şeytanətlərə və vəsvəsələrə uyuyub ürəfanın dəvet və sədasını eşitməyə, onlara pişrov olmağa, onlarla bərabər iş görməyə şuru etməsi.

Bu haləti srağagün müşahide edən hər bir milletpərəst və tərəqqixah müsəlman Həsən bəy mərhumun vəfatından nə qədər məyus və mükəddər olsaydı da özüün bir dərəcəyədək təskinlik, gələcəyə ümidvarlıq hasil edə bilerdi. Görünür ki, mərhumun və mərhumə peyrəvi olanların bu 40 il müddətində səpdiyi toxumlar bisəmərə qalmamışlar. Yavaş-yavaş qılıbunnasta nəşr və nüma edib bəhərə veriyorlar.

Mərhumun cənəzəsini təşyi etmək üçün Bakıda sakın cümlə ürəfa, danişməndlər, Bakı məktəblərinin cümlə müsəlman şagirdləri, cümlə müsəlman müəllimləri Bakı əhalisindən cəmi üləma və rüesa ilə bərabər və qeyri-tayfaların ürəfa və nümayəndələri hazırlırlar.

Cənazə başdan ayağa növbənöv cəmiyyətlərdən təqdim olunmuş şallar ilə, hadisəyə münasib yazılar ilə yazılmış lentlər ilə müəyyən olmuşdu...

Namazdan sonra qabaqcə tərtib olunmuş qayda üzrə natıqlər nitq deməyə şuru etdilər.

«İrşad» qəzeti, №122, 2 dekabr 1907-ci il.

H.ZƏRDABİNİN DƏFN MƏRASİMİNDƏ ƏHMƏD BƏY AĞAYEVİN NİTQİ

Cəmaət! Biz buraya cəm olmuşuq məşhur və məruf Həsən bəy Məlikovun cənazəsini təşyi etməyə.

Baxınız! Göz qabağında nə görürsünüz? Beş gün bundan əq-dəm fail, muxtar, hərəkət, hiss, fel sahibi olan bir zatın şimdi bir cansız, hərəkətsiz, heç bir işə, heç bir şeyə qabil olmayan bədəni duruyor. Nə oldu, nə ittifaq düşdü? Bu bədənə dirilik verən, bu bədəni hərəkətə, hissə, felə qabil edən ruh dediyimiz şey ondan ayrıldı! Pəs insanın insanlığı, insanın diriliyi, insanın varlığı ibarətdir onun ruhundan. Lakin ruh özü nədir? Bu məsələni nə əqil, nə elm və nə fənn həll edəməyib. Hətta lisani-Allah olan Qurani-Şərifimizdə bu məsələ barəsində buyrulub: "Əgər səndən sual olunsa ki, ruh nə şeydir, cavab ver ki, bu bir əmrdir Allah yanında".

Fəqət, əgər ki, ruh özü bizə məlum deyilsə, onun məzheri, vücudi-zahirisi, səmərələri bizə məlumdur. Günün olduğu günün şüasından aşkar olduğu kimi, ruhun da varlığı onun səmərələrindən aşikardır. Bu səmərələr hansılardır? Haman insanı haləti-heyyəvanıyyətdən xilas edib də insanlıq halətinə yetişdirməkdən, yəni elm və fənn, tərəqqi və təaliyə, həmcinsi olan millətə və ümuminsaniyyətə xidmət etməkdən. Odur ki, yenə lisani-Allah olan Quranımız bugünə ruhi təbiyyə malik olanlara əsl insan adı qoyub, qalanlarını kələnam, yəni dördəyəqli adlandırıb.

İşdə bu nöqteyi-nəzərdən Həsən bəy mərhumun tərcüməyi-halına, ömür və güzəratına nəzər edəlim, baxalı, nə dərəcədə o mərhumun ruhu ruhi-əvalimi insaniyyəti seyr etmiş və özündən sonra nə əsərlər qoymuş.

Tam 50 il bundan əqdəm, yəni o vaxtlar ki, Qafqaz dairəsində elm və fənn nə olduğuna etina belə olunmuyordu, Həsən bəy mərhum, Moskva şəhərinə gedib orada Darülfünunda təhsil etməyə bəzl hümmət etmiş, sonra Darülfününün ülumi-riyaziyyə şöbəsini qurtarıb öz vilayəti olan Bakıya müraciət etmiş, Bakıya qayıdır da bu mərhum neyle məşğul olmuş. Yerlər qəsb etməyə? Dövlət qazanmağa? İsmi-rəsm, şöhrət və pul qazanmağa?

Xeyr! Xeyr! Müəllimlik edib öz həmcinsi və qövmi olan taifəni düçər olduğu cəhaletdən, zülmətdən xilas etməyə!

Əlan Qafqaz dairəsində iş görən bir çox ziyanlı, mərifətli elm və ürfan sahibi olan müsəlmanlar var ki, bu mərhumun şagirdləridirlər. Onlardan bəzilərinin saqqalları ağarmış, oğluşaq sahibi olan zəvat bu məclisdə hazırlırlar! Lakin mərhum bir müəllimliklə ictifa etməyib, millətinə daha böyük bir dairədə qulluq etmək niyyətiylə 1875-ci ildə haman bu Bakıda bir "Əkinçi" adında qəzetə nəşr etməyə şuru etmiş. Bu qəzetənin nəşrindən mərhumun məqsədi nə? Öz millətini uyuduğu cəhaletdən, zülmətdən və onların vəxmi qorxulu nəticələrindən xəbərdar etmək idi!

Bu gecə haman "Əkinçi"nin əvvəlimci nömrələrindən mütləq edirdim. Onların birisində mərhum yazımış: "Ey müsəlmanlar! Gərək zəmanə ilə saziş etmək! Zəmanənin təqazasına görə iş görmək! Əgər görməsək, zəmanə özü-özüne bizsiz iş görüb, fəqət bizi əzər, bizi döyər, keçər". Bu sözlər 1875-ci ildə yazılmış! Müsəlmanlar bu sözləri səmi etibara almadı. 1877-ci ildə Qafqazın bir böyük qalası əldən getdi. 1882-ci il İranın Blüçistanı ingilislərin əlinə düşdü; haman ildə firənglər, ingilislər Misirə daxil olub Misiri təsərrüf etdilər. Yenə haman illərdə Tunis əldən getdi. Xülasə, aləmi-islam öz dağıılmağında davam etdi!

Baxın, bu şəhərin özündə bizim halımız: qeyrilər tərəqqi və təali, sərvət və rəfahiyət fikrində olduqları zaman, biz bir-birimizin canına, malına, irzi-namusuna düşüb, bir-birimizi dağıtmadıyz!

Həsən bəyin sözünə baxmamaq azdır! Həsən bəy bizə haqq söz dedikdə acığımız tutub, ağızına belə döyürdük! Ən əvvəlinci tənə və sərzəniş ki, ona edirdik onun kasıblığı, onun biçizliyi idi. Ağzını açıb danışdıqda biz ona deyirdik: kəs səsüvü! Danışma! Sən kasıbsan! Sən fəqirsən! Yəni biz ona tənə edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə, bizə bir millətə qulluq etməyə sərf edirdi! Lakin bu mücahid, bu milletpərəst bizim heç bir cövri-cəfamızdan geri durmayıb öz tutduğu yolunda qəribə bir səbat ilə davam ehdib milləti ayıltmaq işi ilə, taifəsinə xidmət etmək üçün əlindən gələn cümlə-səyi bəzəl edirdi. Əlan

Bakıda 11 rus-müsəlman məktəbi var! Bu məktəblər cümləsi o biçarənin səylərinin, zəhmətlərinin nəticəsidir!.

Şimdi bu qədər böyük, bu qədər bir ali şəxsin təşyinə gəlib də, biz ona nə deyək! Nə növ onunla vida edək? Əqidəməcə biz gerek o ruhi-paka xıtab edib də deyək! "Ey ali ruh! Şimdi sən gedirsən ata-babalarımızın, əcdadımızın hüzuruna! Onlara bizdən salam yetirib də bizim bu şikayətimizi de: Ey əcdad, ey babalar! Bizə nə gün qoydunuz?! Bizə nə növ ırs qoydunuz, getdiniz?! Stanlarımız xərabə, vilayətlərimiz viranə! Cümələ millətlər arasında sərnigün, xar, zəlil, məqbur, məzəlum, əhvalımız pozğun! Günü-gündən tənəzzül edib, günü-gündən puç və zay olmaqdaky! Əlan işimiz, sənətimiz oğurluq, quldurluq, bir-birimizin canına, malına, irzi-namusuna qəsd etmək imiş! Ey kaş nə biz olaydıq, nə böylə ırs".

Şimdi üzümü cavan məktəb uşaqlarına tutud da diyoram: "İştə Həsən bəyin bu bihörmət, bihiss, natəvan qalmış bədəni sizə ibrət olsun! Dünyadan cümləmiz böyləcə gedəcəyiz! Heç bir şəyi aparmayacayız! Bizdən qalan fəqət o insanlıq, o öz millətimiz, öz taifəmizə və ümuminsaniyyətə qulluq və xidmət qalacaq ki, əlan Həsən bəyin ruhunu bir qədər əziz və möhtərəm ediyor.

Həsən bəyi özünüzə nümunə edin və ələddəvəm o ustادı-bi-həmtanın ruhuna rəhmət oxuyun.

«Irşad» qəzeti, №122, 2 dekabr 1907-ci il.

H.ZƏRDABİNİN DƏFN MƏRASİMİNDƏ M.Ə. RƏSULZADƏNİN NİTQİ

Həzarat! İndicə keçən natiq Əbülhəsən gördünüz ki, nə ürəkdən, ürəyinin ən dərin guşəsindən bugünkü hali-övzamızdan, şəhrimizin bir zülm-mücəssəm və qədr dəhşətnakə giriftar olmasından şikayət etdi.

Bu bəhayi-əzimdən qurtarmaq, bu dəhşətli zülm və qəddarlar əlindən xilas olmaq üçün o təklif ediyordu ki, rəislərimizə yalvaraq, yaxaraq, təki onlar bize rəhm edib yazılıqlansınlar, bizim halımıza yanıb əhvalımıza çarəsiz olsunlar.

Heyhat! Möhtərəm natiq səhfdədir. Bizdə rəis yoxdur. Bizim rəislərimiz cəmaətimizin başına cəlladlar olmuşlar. Biçarə cəmaət bu cəlladların əlindən qurtarmalıdır. Bu xilaslıq da cəmaətin öz əli ilə gərək olsun. Başqa bir yol yoxdur. Cəmaət özü-öz azadlığına gərək çalışın. Rəislərə yalvarmaq, onlardan mərhəmət istəməklə onun halına heç bir fayda olmaz. Cün həmişə qoynu nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də qəssab onun bu nalesinə baxmaz. Ancaq öz işlə məşğul olar, başın kəsib dərisin soymağa, ətin çəkib taraş etməyə çalışar.

İştə cəmaəti bu dərəcəyə çatdırmaq, öz həqqini alacaq mərtəbəyə yetirmək üçün onun gözlərini açmaq, həqqi və batılı ona bildirmək lazımdır. Dəyər ki, cəmaət öz haqq və ixtiyarını, öz bacarıq və gücünü bilsin, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz.

Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? – maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər.

İştə bu yolda da təşyiinə yiğişdığımız bu mərhum işləyib ömrünü keçirmişdir. İştə bu qoca ədib də haman cəmaətin hər dərdinə dərman olan ürfan toxumlarını səpmışdır ki, bu barələrdə çox danışıldı və vaxt müsaidət etmədiyindən nitqimi uzun etməyib qurtarıram.

Həmin bu maarif mücahidi olan piri-rövşənzəmirə xitabən cəmaətin maarifmənd və müterəqqi olduğunu özünə məslək tu-

tan "Nicat" maarif cəmiyyəti tərəfindən deyirəm ki, yat Allah sənə rəhmət eyləsin!!

"Irşad" qəzeti, №122, 2 dekabr 1907-ci il

H. ZƏRDABİNİN DƏFN MƏRASİMİNDƏ QARA BƏY QARABƏYOVUN NİTQİ

Ağalar! Bakı şəhərinin az qədərli müəllimlər əhli-maarifi mənim öhdəmə həvalə etmişlər ki, bu mərhumun tərcüməyi-halını bəyan edəm. Həsən bəy kimi bir mücahidin tərcüməyi-halını bəyan etmək, onun münəqqidi olmaq nəhayətdə çətin bir əmrdir. O da bu zamanda...

Həsən bəy bir zat idi ki, onu yaxından tanışanlar bilir ki, heç bir zaman öz şəxsi işinin fikrində olmamışdır.

Bu mərhum öldüyü gənə kimi belə millət və cəmaət fikrində olmuşdu. Müsəlmanların arasında olan hər bir əsas mədəniyyətə bu zat ələmdarı- əvvəlinci, ya ki, əvvəlinci müəssis olmuşdu. Götürək, nəşri-maarif işini: Həsən bəy müəllimlərdə əvvəlinci Avropaca təhsil ikmal etmiş bir müəllim idi ki, özünün mərifətli şagirdlərini saymaqla qurtarmaz. Cəmaət mərifəti yolunda ondan mücahidə fikrini əvvəlinci dəfə verən və onu felən gören Həsən bəy oldu. Həsən bəyin əli ilə bina olunan məktəblər indi çox şəhərlərdə və kəndlərdə durur. Götürün, qəzet işini. Həsən bəy 35 il bundan əqdəm "Əkinçi" adında bir qəzət çıxarırdı. Bu qəzətəni məzkrə özünün az mayası ilə aldığı müəllimlik məvacibini ilə nəşr ediyordu. Haman o qəzətənin nömrəsini budur o lövhədə diri olan "İrşad" idarəsi yadigarlıq rəsmi ilə götürmüştür.

Bu işin də əsas və binası bütün-bütünə ona mütəəlliqdır. Bu gün aramızda olan drama heyətləri də bu zatin himməti sayəsində əmələ gəlmişdir.

Həsən bəy əvvəlinci dəfə olaraq 35 il bundan qabaq Bakıda həvəskarlar yığıb teatro oyunları vermişdi. Həsən bəy biçiz, mütəəllimlərə kömək etmək üçün əvvəlinci şəxsdir ki, ianə heyətləri təşkilinə çalışmış ki, o səyin nəticəsi olaraq indi bizim Bakı şəhərində belə neçə-neçə cəmiyyəti-xeyriyyələr vardır.

Müsəlman cəmaəti işinin hər tərəfinə baxarsa, biz Həsən bəyi orada zəhmət çəkən görübüz. Həsən bəy ünas maarifinə ciddiyyəti ilə xidmət etmişdir.

İştə, Nikolayevsk küçədə o dərəcə bir cəlal ilə duran ünas məktəbi haman bu mərhumun məhsulu-fikridir ki, Hacı Zeyna-

labdin Tağıyevin pulu ilə bina edilmişdi. Həsən bəy Bakı Dumasında çox zəhmətlər çəkmışdır. 30 il tamam Dumada qlasını olub. Bir müddət fövqəladə ilə öz doğru sözünü demişdir. Hər bir şəhər əmlakına xəyanət edənlərin sözünü üzlərinə demiş və bu cəhətdən özünə bir çox düşmənlər qazanmışdır. Həsən bəy tək bircə qlasını idi ki, hamı müsəlman qlaslarının yerinə şikayət etməyərək işləyir, fəqət dövrəsində olan qlasını adını daşıyanlardan bunu rica ediyordu ki, işlərində doğruluq və həqiqət ilə əlaqə etsinlər.

Xülasə, Həsən bəy cəmaət işinin hər bir tərəfində, səmimi bir surətdə işləyərək özünün xüsusi mənafeyini bilmərrə fəramuş etmişdi. Həsən bəyin Bakıda qəzetə çıxardığı zamanlar öylə bir vaxt idi ki, onda yerin sajını üç qəpiyə almaq mümkün idi. Neft yerləri, demək olar ki, müftə paylanırdı. Həsən bəy istəsəydi indi Bakının kapitalistlərindən ola bilərdi. Lakin o bunu eləmədi. Dünya malına göz dikmədi. Ancaq cəmaət dərdinə qaldı. Axırda da quru taxta üstə vəfat edib, öz əhli-əyalına heç bir şey qoymadı. Onun "nöqsanı" bu idi. Amma bizlər üçün, onun şagirdləri və məsləkini təqib edənlər üçün bu böyük bir fəxr və mübahatıdır!

Biz Allaha heç bir şəkva etməyorum ki, o bizim qoca ədibimizi əlimizdən aldı. Çünkü onun vaxtı çatmış idi. Bizi onun fəqirlilik içinde vəfat etməsi də mükəddər etməyir. Bizi mükəddər edən o hal və o zaddır ki, bu Həsən bəyin naxosluğu cəhətinə cəmaət işinin səhnəsində düşdüyü zamanda, bizim xatirəmizdən çıxmışdı. Heç birimiz onun görüşünə belə cetməmişdik. Həmçinin bizim şəhərimizin nümayəndələri də onu saymırıldılar. Bu qızıl və dövlət adamları onun hər bir haqq sözünün müqabiliндə diyorular ki, sən danışma – pulun yoxdur! Sən danışma – kasıbsan!

Ağalar, hər kəsə ki, haqq və həqiqət xoş gəlmiyordu, onlar Həsən bəyi sıxırlılar. Hətta seçki vaxtında qutusunu oğurlamaq dərəcəsinə gəliyordular. Bu şəhərin fəsat və cinayətlərinin mühhikləri olan şəhər nümayəndələri təbii ki, Həsən bəyi xoşlamırdılar. Biz ürəfa müsəlmanlar mübahat ediyoruz ki, sən, Həsən bəy, özünə belə dostlar saxlamadın. Bix fəxr ediriz ki, sənin

düşmənlərin bu kimi adamlar oldu! Biz ancaq bundan utanırıq ki, bu adamın cənəzəsi üstündə məcbur oluruq ki, onun nə dərəcədə hümmətli bir zat olduğunu cəmaətimizə bildirek. Çünkü cəmaətimiz hələ çox cahildir ki, bunu özləri özü-özünə bilsinlər. Biz ilə bərabər bir az bundan irəli gürcü qonşularımız öz şöhrətli şairləri knyaz Çavçavadzeni dəfn etdilər.

Onların hörmətləri nə dərəcədə böyük idi! Nə dərəcədə onların hissi-milliyələri öz şairlərinə nisbətən böyükdür.

Biz müsəlmanlar Çavçavadzenin etdiyi xidmətlərini bilə bilmeyərək gürcü millətinin o dərəcədə qəmə aludə olduqlarını görüb, bu zatin yadigarını saxlamağı gördük. Bizim bu qabağımızda yatan mərhum Həsən bəyin gördüyü işlər müsəlmanlardan ötrü Çavçavadzenin gürcülərdən ötrü gördüyü işlərdən az deyildir. Yox, Həsən bəy! Siz indi bir qüvvəsiniz ki, əl çatmayanların əlində olub, onlar səni bize qaytarmaslarsa da, millətimizin cavanları sənə lazımlı olan qədr və qiyməti verərlər. Sən yoxsan da, sənin işlərin payidardır! Sənin o işlərin həmişə səni yadda saxlatdıracaqdır.

Möhtərəm Həsən bəy! Sənin məmatın, həyatın kimi bizə deyir ki, özünüzü yadınızdan çıxardin, gedin cəmaətinizi işıqlandırmağa, öz peyğəmbərimizin böyük vəsiyyətlərini əmələ gətirin ki, islamın iqtidar əzəmetindən ibarətdir.

Biz sənin qulağımıza oxuduğun nəfələri dərguş edib, sən həzirladığın yol ilə gedəcəyik!

Allah sənə rəhmət eləsin! – AMİN!

“Irşad” qəzeti, №122, 2 dekabr 1907-ci il.

H.ZƏRDABİNİN XATİRƏSİ

HƏSƏN BƏY MƏLİKOV

*Əmallahu və ənə ileyhi raciu
(Hər şey axırda Allaha qayıdacaq)*

Dünən saat on ikiyə yaxın Qafqaz qitəsində ən əvvəlinci meydani-maarif və tərəqqiyə qədəm qoyanlardan və indiki müsəlman tayfasında müşahidə olunan tərəqqi və təməddün cümbüşinin əvvəlinci silsilə cümbanlarından biri Həsən bəy Məlikov rəhmət etdi.

Həsən bəy Məlikov Bakı quberniyası Zərdab qəryəsində 1837-ci ildə təvəllüd edib, atası praporşik Səlim bəyin səyi və hümməti sayesində qabaqcə Şamaxıda şəhər məktəbin tamam edib, sonra Tiflisdə gimnaziyanı tamam etməye 1861-ci ildə müvəffəq olur. Haman il Moskva Universitetinə daxil olub, bu ali məktəbin hikməti-təbbiyyə şöbəsində ikimal təhsil edib 1865-ci ildə oranı da tamam eləyir. 1866-ci ildə Həsən bəy Məlikov Bakı realni və gimnaziyasında tarix və xülasə elmlərinin müəllimi sayazında bir neçə il xidmet edib sonra mejovoy palata tərəfindən palatanın üzvü xidmətində bir az müddət dəxi xidmet edir. Ondan sonra Qubernski Pravleniyada, sonra mirovoy sudda sekretarlıqlıda qalır, ondan sonra genə tazadan Bakı realni məktəbine hikməti-təbbiyyə müəllimi təyin olunub 1878-ci ilədək dövlət xidmətində bulunur.

Mərhum xidmət halında uşaqlar tərəfindən nə qədər hüsn təvəcöh və məhəbbət qazanıb onlara ata dərəcəsindən artıq bir dərəcə kəsb etməyindən əvvəl ömründən ta axır nəfəsinədək cəmi fikir, xəyalın, əfal və ətvarın fəqət millətinin, müsəlmanların pişrəftinə, tərəqqi və təməddinə calanmasına sərf etməgindən də hələ nəinki müsəlmanların, bəlkə, rusların belə ağılna gəlməyən bir vaxtda 1872-ci ildə oxuyan uşaqlara bir ianə cəmiyyəti təşkil etməgindən də hamisindən artıq bir xidmet mərhum Həsən bəyin tərəfindən əvvəlinci olaraq türk dilində "Əkinçi" ismində bir qəzetə vermək xidmətin hesab edirik.

Qafqaz müsəlmanlarının ən cahil, ən vəhşi bir vaxtında verilən bu qəzətənin köhnə nüsxələrin mütləq edənlər bu mərhüm o vaxtda, indi onun eks-sədəsi olan sözlərin hamisin çıçırib camaata deyirdi. Qəzətənin hər bir kəlməsindən, hər bir sətrindən bir müəllimlik, bir mürəbbilik ətri istişam olunur. 1876-cı illərdə mətbuat aləminə qədəm qoyan "Əkinçi" əz-qəza ermənilərdə də birinci olaraq meydana qoyulan "Mşaq" qəzətəsi ilə müasir düşdü. Lakin müsəlmanlarımızın o vaxtki cəhaletində naşı "Əkinçi" "Mşaq" ilə rəqabət edə bilmədi. "Mşaq"ın hər gün nəçə minlərlə nəşrleri intişaf tapıldığı halda, "Əkinçi" ancaq iki-üç yüz nömrədə çıxıb o da bir müəllimin bir il zəhmətkeşinin ağır məşəqqətləri ilə qazandığı pulu ilə veriliirdi. Beş-üç pullu müştəri tapıldığı halda qalan oxuculara qəzetə pulsuz, müftə göndərilirdi. Həsən bəyin mənzuri pul degildi. Həsən bəy əvvəldən axıradək pul adamı olmadı, pula etina etmədi. Etsəydi, Həsən bəy indi Bakının əvvəlinci milyonerlərindən biri olmayı asanlıqla mümkün idi.

Özünü öz müqəddəs təriqəti və məsləki yolunda Həsən bəy Məlikov nə qədər etirazatə, nə qədər eziyyət və azara mübtəla olduğunu yazsaq qəzətəmizdə yer qalmaz.

Ancaq bu görək lətifəni deyə billik: "Əkinçi" uğrunda Həsən bəyin zəhmətləri əvəzində o vaxtın qədir bilməzlərindən sel bəla kimi Həsən bəyin üstüne tökülen, məzxərafat və həcviyyatdan birinin müqabilindəki Qarabağdan gəlmişdi zavallı Həsən bəy bu cavabı yazdı: "Həcviniz o qədər naməlayimdir ki, onu qəzetədə dərc etmək olmaz. Lakin onu bir daşın üstə həkk edib Zərdab ilə Qarabağ arasında qoymağı təəhhüd edirəm ki, gələcək övladı-vətən görsün onun tərəqqi və təalisi yolunda nə balalla düber olmuşam".

"Əkinçi" qəzətəsi osmanlıya tərəfdardır zənnilə dövlət onun müqabilində bir para şiddəti tədbirlər binasın qoydu. Bir yandan da camaatin etdiyinə bənzər kəmetinalığı Həsən bəy kimi bir müəllimin ele özün dolandıran qəyyurun sərvət cəhətincə naçar qalması "Əkinçi"nin bağlanmasına bais oldu.

Bunlardan əlavə ömrünün bir çox hissəsini də Həsən bəy Bakı şəhərinə qulluq etməyə sərf etdi. Dumanın ən birinci qlas-

nilerindən olan Həsən bəyədən, cəmi xidmətlərinin ərz müddətində bir kəs yalan, təzvir, hiylə sözü eşidilmədi, hər nə dedisə doğru, hər nə danışdısa açıq və qorxusuz.

Müddəti-mütəmadi Həsən bəy "Kaspı" qəzetəsinin müdirlilik vəzifəsin ifa etdi, genə həmişəki məsləkinə öz təriqətində sabit qaldı.

Bizi Həsən bəyin ölümü bir o qədər düşündürmür, yetmiş sinnə çatan bir böylə zəhmət və bəlalara səbr edən kişi axırı gərək öleydi. Bizi düşündürən, bizi ağladan millətimiz içində bu noh ürəgi, dili, əfali, məsləki bir, qorxusuz, açıq-açığına deyən millət mücahidinin qaib olmasıdır.

Çoxdurmu böylə iş görenlərimiz? Çoxdurmu böylə saf, sadıq, biqərəz iş dalınca gedənlərimiz? Əfsus, həzər əfsus, çox azdır, çox bəlkə yox hesabındadır. Lakin genə "əsər təsirsiz və mütəssürsiz qalmaz" qaidəyi-külliyesinə mütəsəli olub bu mərkumə xudavənd aləmindən tələbi məqfərət edirik.

Və ümidvarıq ki, Bakı cəmaeti, xüsүçsən üləma və ürəfamız öz qədirşünaslıqların bürüzə etmək niyyətilə bu mərhumun cənazəsi də cümə günü saat 10-da hazır olub bu millət düşgini, bu millət mücahidi boyunlarına qoyduğu axırıncı borcu əda edəcəklər...

"Tazə həyat", 1907.

YADİGAR

Möhtərəm Molla Nəsrəddin əfəndi! Acizanə xahiş edirəm ki, bu neçə kəlməyə jurnalınızda yer verəsiniz

Mərhum Həsən bəyin vəfatı münasibətincə lazımdı ki, bütün Qafqazda olan şəhərlərdən biz şamaxılıların üstümüzə sər-səlaməti telegramları çəkiləydi... Çünkü o mərhum bizim öz şamaxılımız idi, o bizim öz adamımız idi; daha doğrusu, o bizim mənəvi atamız idi.

Amma Qafqaz əhli bu barədə səhv etdilər, götürüb Bakıya telegram elədilər, nə bilim "İşşad" a yazdılars...

Bainhəmə biz yenə öz vəzifəmizi ifa etməkdə qüsurluq etmədik, o mərhumu yadımızdan çıxarmadıq, demək, onun bizdə olan həqqini əda etdik.

Qərar qoymuş ki, onun ancaq möhtərəmə əyalinə bircə telegram edib sər-səlaməti verək. Hətta bu xüsusda çox danışdıq da, hələ də danışırıq, yenə də danışacaqıq; çünkü o mərhumu yadımızdan çıxara bilmərik! Şərt telegram vurmaqdə deyil: hər mələbin üstündə gərək danışq olsun, danışılar, danışılar, axırdı iş bir yerdə qərar tutar; necə ki, elə belə də oldu, yəni telegramı mövqif edib, mərhumun yadigarına şəhərimizdə olan uşqolaların birində tək bircə nəfər yetim uşaq oxutmaq fikrinə düşdük, demək ki, müsadimeyi-əfkardan bariqeyi-həqiqət parlatdıq! Afərin bize! Mərhəba bize!

O idi ki, bu xüsusda götür-qoy elədik, götürdüük qoymuş, qoymuş götürdüük, qoymuş götürdüük, götürdüük qoymuş, bircə xırda qalmışdı ki, iş lap düzəlsin, nagah vəqtsiz xoruz kimi bir şoğərib tək səbir bu yandan bannadı, səbrin səsinə diskinib yuxudan ayıldım, bir bu tərəfə, bir o tərəfə nəzər saldım, gördüm ki, hamı xorhaxornan yatıb. Tez kağız-qələmi götürüb, bu neçə kəlməni sizə yazıb, dübarə başımı atdim yasdığa və getdim yuxuya. Hərçənd ev isti, yorğan-döşək qalın, yuxu şirin, heç bir də oyan-

mağa ümidim yoxdur; amma yenə vəsiyyət yüngüllükdür, budur sənə deyirəm, aşna: əhyana, oyandım mabədini də yazaram, yox, əgər oyana bilmədim, nə bir eybi varmış: yar baqi, söhbət baqi, o dünyada görüşüb zəbani-ərz edərəm.

"Molla Nəsrəddin" jurnalı, №2, 13 yanvar 1908-ci il

Yusif Vəzir CƏMƏNZƏMINLİ

BİZƏ ÇOXDAN CİDDİ MƏTBUAT ORQANI LAZIMDIR

...Çoxlarını qəzetlərin hazırkı vəziyyəti düşündürürdü. Lakin susurdular. Deyirlər ki, bir dəfə "Əkinçi" qəzetinin redaktoru, məşhur Həsən bəy Zərdabi "Füyuzatı" nəzərdə tutaraq soruşub:

- Siz bunu kimin üçün yazırsınız?
- Adamlar üçün.

Həsən bəy gülümseyərək deyib:

- Onda onların başa düşəcəyi sadə dildə yazın. Əlbəttə, Həsən bəyin bu haqlı sözləri əbəs idi. O vaxtlar xalqın başa düşəcəyi sadə bir dildə yazmaq, guya, savadın azlığına dəlalət edirdi. Elə buna görə də yazıçı olmaq istəyən hər kəs hər şeydən əvvəl çoxlu fars və ərəb sözləri bilməli idi. Necə deyərlər, adı türk sözləri yerinə ərbəzmlər işlətmək dəb halını almışdı. Beləliklə, "Həyat" qəzeti və onun ardıcılıları oxucuları qəzətə cəlb etmək, maraqlarını artırmaq əvəzinə, onları daha da uzaq salırdılar. Qəzet öz oxucularına yad və anlaşıqsız olmuşdu. Dövlət məktəblərinin şagirdləri savadlarının azlığı ilə milli qəzetlərdən daha da uzaq düşmüştülər. "Həyat" belə bir qəzet idi.

"Açıq söz" qəzeti, №160, 15 aprel 1916-ci il

"ƏKİNÇİ" DƏN "HƏQİQƏTƏ" DƏK

(*Azərbaycan mətbuatı tarixindən*)

Qafqaz müsəlmanlarının mətbuatının vəziyyətindən danışarkən, qısa tarixi şərh də vermək lazımdır. Tatar dilində ilk qəzet 1977-ci ildə (1875 – T.A.) rus-türk müharibəsi zamanı çapdan çıxmışdı. Qəzet "Əkinçi" adlanırdı. Onu 2 il əvvəl vəfat etmiş məşhur müsəlman ictimai xadimi H.Məlikov nəşr və redakte edirdi. Bu adam Qafqaz müsəlmanları arasında mətbuat yaradmasının pioneridir. Ancaq təəssüf ki, o, öz xalqı arasında səmimi can yandıran, geri qalmış xalqının xoşbəxtliyi üçün təmənəsiz çalışan yeganə xadim idi.

Gözləniləndiyi kimi, o zamankı rus hökuməti müsəlmanın belə bir addım atmasını xüsusən belə bir vaxtda dövlət üçün "təhlükə" kimi qarşılıdı və qəzeti bağlamağa tələsdi. Öz bürokratlarının şəxsində rus hökuməti "Novaya vremya"nın rus vətənpərvərləri və missionerlərini həyəcana gətirdiyi kimi, bu müsəlman qəzətinin də öz xalqının hiss və arzularını oyadacağından qorxurdu: panislamizm olmasa da, öz türk qardaşlarına rəğbətin özü də təhlükəli idi. Qafqaz müsəlmanlarından o vaxt heç olmasa hər hansı bir millətçilik hərəkəti, hətta panislamist və separatçı hərəkat gözlənilmirdi. Onlardan minlərlə adam könüllü olaraq rus ordusuna gedir, öz din qardaşları olan türklərə qarşı döyüşürdü...

"Əkinçi" bağlandı. Və müsəlmanlarda uzun müddət milli qəzet barədə düşünmək arzusu və həvəsi duyulmadı. Düzdür, müsəlman Tağıyevin pulu ilə bir qəzet buraxılırdı, lakin o rus dilində çıxırıdı və bizim kütlə üçün deyildi...

"Azerbaydjan" qəzeti, №72, 3 iyul 1993-cü il

GÖRKƏMLİ XALQ XADİMİ

...Mənim sözlərimdən Paşa bəy yaman pozuldu. Qaşlarını çataraq xeyli danışmadı. Kərbəlayı Mirzə (A.Şaiqin qaynatası – T.A.) tez səhbətin mövzusunu dəyişdi, nə qədər çalışdı, Paşa bəyin qasqabağı açılmadı. Bir az sonra o, qalxbıb getdi və gedərkən mənim üzümə də baxmadı.

Kərbəlayı Mirzə gülə-gülə:

– Kişini yaman pərt elədin, – dedi. – Onların sözlərinin qabağında söz danışmaq olmaz. Yaxşı ki, sənə artıq-əskik cavab vermədi. Onun necə adam olduğunu bilmək istəyirsənsə, sənə bir əhvalat danışım...

Bakı Dumasına seçkilərin başlanmasına az qalırdı. Həsən bəy hər il dumaya üzv seçildiyindən, bu il də seçiləcəyinə əmin idi. Bu Paşa bəy bir gün mənə yanaşın dedi: "Kəblə Mirzə, səndən bir təvəqqem var: "Gerek Həsən bəy bu il seçilməyib qaralansın". Bu söhbət məni açmadı. Çünkü seçdiyimiz üzvlər içində ondan ağıllı, ondan bilikli, ondan çox xeyir verən üzvümüz yox idi. Odur ki, razılıq vermedim. Paşa bəy incik halda dedi: "Birinci dəfədir, səndən təvəqqə edirəm, onu da yerə salırsan? Belə dostluq olmaz! Bunu məndən dostlarımdan bir-iki nəfəri də xahiş edib, hər necə olsa bu il Həsən bəy qaralanmalıdır".

Ata-babadan Paşa bəygillə dəst idik. Sözünü yerə sala bilməyib, axırdı çarəsiz razı oldum.

O il Həsən bəyi qaraladıq. Həmin il o, Bakı Dumasına üzv seçilmədi. Bu əhvalatdan sonra Həsən bəyi küçədə görəndə üz-üzə gəlməmək üçün baş qaçırdı. Ancaq bir gün necə oldusa onun ilə qarşı-qarşıya çıxdıq. O, əhvalatı eşitmışdı. Əlini ciynimə qoyub dedi:

- Kəblə Mirzə, Hacı Aslan çox bilir, yoxsa mən?
- Əlbəttə, sən!
- Xalqımıza o çox xeyir verir, yoxsa mən?
- Sən!
- Bunlar bir yana, o, təmiz insandır, yoxsa mən?

– Sən!

– O halda məni qaralayıb onu nə üçün seçdiniz? Sonra o güle-güle əlavə etdi.

– Siz məni seçsəniz də birdir, seçməsəniz də. Mən bundan bir şey itirmirəm, xalq itirir. Mənim ürəyimi ağrıdan ancaq budur.

O biri il Həsən bəy hamidian çox səs alıb, yenə duma üzvlüyünə seçilmişdi.

* * *

Həsən bəy Zərdabi XIX əsrin son iyirmi beş ili və XX əsrin əvvəllərində öz böyük ictimai fəaliyyəti ilə qabaqcıl Azərbaycan ziyalılarının, xalqın dərin məhəbbətini qazanmışdı. O, görkəmli bir xalq xadimi idi.

Həsən bəy Moskva Universitetinin təbiyyat fakültəsini bitirdikdən sonra Bakıya gəlmiş, birinci Bakı gimnaziyasında təbiyyat müəllimi olmuş, qızlara məxsus gimnaziyani qurtaran Hənifə xanımla evlənmişdi. 1875-ci ildə "Əkinçi" qəzetini nəşr etməyə başlayaraq, kəndlilərimizə təsərrüfat işlərini öyrətməyə, Azərbaycanda qabaqcıl elmi görüşləri yayğama çalışırdı. O zaman oxucular az olduğundan, qəzeti qazancı məxaricini ödəyə bilmirdi. Həsən bəy buna baxmayaraq qəzeti qazancından çatmayan pulu özü ödəyir, qəzet ucuz başa gəlsin deyə, Hənifə xanımla birlikdə qəzeti mürəttibliyini özləri edirdilər. Bir çox kəndlilərə qəzeti Həsən bəy pulsuz göndərirdi. Bu həqiqi vətəndaş xalqını yeni mədəni səviyyəyə yüksəltmək üçün bütün qüvvətini sərf edir və heç bir fədakarlıqdan çekinmirdi. Qadını Hənifə xanımı da özü kimi açıfqırı, maarifpərvər yetişdirmişdi. 1877-ci ildə hökumət tərəfindən "Əkinçi" qəzeti bağlandıqdan sonra Həsən bəy rus dilində nəşr edilən "Kaspi" qəzetiində çalışır, təbiət elmlərinə dair müxtəlif mövzularda məqalelər yazırırdı. Bakı Dumasının üzvü olduğu üçün Həsən bəy yeni mədəni-maarif ocaqları açdırmaq işində bu mövqeyindən də istifadə edir, maarif şöbəsinin hesabına olaraq məktəblər açırdı. Azərbaycanın maarif və mədəniyyəti tarixində Həsən bəyin unudulmaz mövqeyi vardır.

Həsən bəy ağır, ciddi, zəhməti və doğruluğu sevən, sözünə sadıq, əyilmək bilməyən məğrur bir insan idi. Həm də bir az qılıqsız və sərt idi.

1906-cı ildə Azərbaycan müəlimlərinin Bakıda birinci qurultayı çağırılmış, Həsən bəy sədr, Nəriman Nərimanov da müavin seçilmişdi. O zaman N.Nərimanov Odessa Tibb İnstytutunda oxuyurdu. Yay tətili münasibəti ilə Bakıya gəlmişdi. Bu qurultayda bir çox mühüm məsələlərlə yanaşı "lal metod" adlanan tədris üsulunun nə dərəcədə əlverişli olub-olmaması müzakirə edilirdi. Bu üsul həm Azərbaycan uşaqlarına, həm də ruscanı təlim edən Azərbaycan müəllimlərinə çox çətinliklər törədirdi. Məsələn, bir müəllim uşaqlara "it hürür, pişik miyoldayır" cümlələrini rusça öyrətmək istəsəydi, bu cümləni rusça söyleməli, mənasını isə yalnız səs və hərəkəti ilə anlatmalı idi. Yəni müəllim uşaqların qarşısında it kimi hürməli, pişik kimi miyoldamalı idi. Ona görə də qurultay bir səslə bu üsulun ləğv edilməsini qərara aldı. Həsən bəy bu qərarı həyata keçirmək üçün qurultay adından Qafqaz valisinə bir telegram göndərib, tezliklə bu üsulun Azərbaycan məktəblərində ləğv olunmasına dair əmr verilməsini xahiş etməyi irəli sürdü. Nərimanov bu təklife etiraz etdi:

– Bu vaxta qədər biz çox xahiş etmişik, bütün xahişlərimiz yalnız kağız üzərində qalmışdır. Bundan sonra xahiş yox, biz tələb etməliyik! Telegramda yazmalıyıq ki, müəllimlər qurultayı bu üsulun aradan qaldırılmasını tələb edir!

İnqilab ruhu ilə aşılanmış olan qurultay Nərimanın təklifini qəbul etdi. Həsən bəy etiraz etdi:

– Sən nə ilə tələb edirsən? Topun-tüfəngin var, yoxsa ordun var? Bəlkə, bir-birinin canına daraşmış qoçulara güvenirsən?

Mübahisə uzandı. Müəllimlərin böyük əksəriyyəti yenə Nərimanın sözünü tutdu. Həsən bəy: "Siz gəncsiniz, təcrübəniz azdır, güc ilə iş aşmaz!" – dedikdə, doktor Seyidov: "Ağıl yaşıda deyil, başdadır", – deyə ağır cavab verdi.

Müəllimlərin bu hərəkəti bəzi ziyalıları və sərvatdarları yanın qorxutmuşdu.

Həsən bəy Azərbaycanda birinci olaraq təbiyyat fakültəsini qurtarmış alim və görkəmli bir jurnalist idi. Onun "Əkinçi", "Həyat", "Dəbistan" və başqa qəzet və məcmuələrdə təbiyyata dair yazmış olduğu elmi məqalələrindən ziyalılarımız, müəllimlərimiz bol-bol istifadə etmişdir. O, neft səltənəti adını almış olan Bakıda sərvət dalınca qaçmadı. Cavanlığından son nəfəsinə qədər xalq üçün çalışdı. Odur ki, Həsən bəy qabaqcıl ziyalılar, zəhmətkeş siniflər içərisində böyük hörmət qazanmışdı.

Onun ölüm mərasimi xalqın ona bəslədiyi dərin məhəbbətin bir daha canlı sübutu oldu. O vaxta qədər Bakıda heç kəsin cənazəsi o qədər böyük dəbdəbə və təntənə ilə götürülməmişdi. Onun dəfn mərasiminə bütün Bakı axışmışdı. Dükanlar bağlanmış, şagirdlər dərsdən azad edilmiş, bütün ziyahılar, Bakı duması üzvləri, "Kaspi" qəzetiñin mühərrirrləri, mürəttibləri – Həsən bəyi tanıyan hamı bu matəm mərasimində iştirak edirdi. Cənazəni Qasimbəy məscidinə gətirdilər. Bir müsəlmani tabuta qoymaq üçün lazım olan dini şərtlər yerinə yetirildikdən sonra nitqlər başlandı.

Bir çox səmimi və qeyri-səmimi nitqlər söyləndi. Sağlığında ona hörmət etməyən bəzi riyakarların Həsən bəyin cənazəsi önungə canfəşanlıq etməsi mənim ürəyimi ağridirdi. O zaman Həsən bəyin ölümüne dair bir şer yazib "Irşad" qəzetində dərc etdirdim. Bu gün bilik və mədəniyyət ocağı olan vətənimizdə etibarlı və qədirşunas cavanımız Həsən bəyin adını daha yüksəklərə qaldırmış, dövlətimiz onun xatirəsini ədəbiləşdirmək üçün müxtəlif tədbirlər görmüşdür.

1953

A.Şaiq. V cild, "Yazıçı" 1978. səh. 214 – 217

H.ZƏRDABIYƏ HƏSR OLUNMUŞ ŞERLƏR

QƏZƏL

Həzaran şükr kim, bir şəxsi-alıqədr hümmətdən,
 Qəzet bünayadına Rusiyyədə izn aldı dövlətdən.
 Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi,
 Götürdü əhli-islamı bu gün xaki-məzəllətdən.
 Zəbanı-türk ilə agah eylər əhli-Qafqazı,
 Gəhi tazə xəbərlərdən, gəh asari-hökumətdən.
 Olub sövdəgəri-xeyr ol mükərrəm əhli-islamı,
 Xəbərdar eylədi hər nəfū hər kəsbü ticarətdən.
 Nəsimi sübhətək feyzi olub bu aləmə sari,
 Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən.
 Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə,
 Ki, verdi imperaturi-cahanpərvər ədalətdən.
 Dəxi ol izn alan şəxsin bizə vacibdir ikramı,
 Ki, oldu xeyrxahi əhli-Qafqazın nəcabətdən.
 Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid,
 Dedi əhli Şəmaxi cümləsi amin sədaqətdən.
 İlahi padşahi-Rusun eylə dövlətin eftun,
 Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən.

"Əkinçi" qəzeti № 6, 5 oktyabr 1875-ci il.

MƏKTUBİ-MƏNZUMEYİ-ƏHALİYİ-ŞAMAXI

Əssəlam, ey əhaliyi-zışan!
 Ey olanlar bəla oxuna nişan.
 Nə bəla? Cəhlü dərdi-nadanlıq,
 Ey tutan cəmini pərişanlıq!
 Neçə müddətdi kim, Həsən bəyi-zar,
 Hüsnə-tədbir ilə o fəxri kibar,
 Öz qədimi lisanimizda həman
 Qəzətə çapını edib ünvan.
 Izn hasil qılıbdı dövlətdən;
 Biz gərək dəm uraq səadətdən.
 Özünə kərçi yoxdu faidəsi,
 Leyk var xəlqə feyzi-zaidəsi.
 Feyzi-əvvəl budur ki, müxtəsəri,
 Yetirir ol cənab hər xəbəri.
 Oluruq hali aləmə-vaqif,
 Bu bizə bəs deyilmi, ey arif?
 Feyzi-sani budur ki, hikmətdən,
 Şərh edir kəsbədən, ziraətdən.
 Əkibən elm toxmunu o cənab,
 Məzrəi-aləmi edir sirab.
 Ol bizə bir səhabı-rehmətdir,
 Baisi-abruyi-millətdir.
 Gərçi hər dildə var qəzetlər çox,
 Bizə ondan və leyk faidə yox.
 Bilmirik rus, ya firəngi dili,
 Hər dilin rəmzini öz əhli bili.
 Bizdə yox rus, həm firəngi səvad,
 Olmuşuq türki, farsiyə mötad.
 Onu da hiç bilmirik kamil,
 Əksəri-xəlq əvamdır, cahil.
 Pəs "Əkinçi" bizə münasibdir,
 Qiyməti yaxşı, mali-kasibdir.

Pəs "Əkinçi" cəlalımızda bizim,
Baisi-ibtihalımızdı bizim.
Səy edin, ey gürühi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.
Sonra göydən əgər yenə İsa,
Edə bilməz o mürdəni əhya.

"Əkinçi" qəzeti, №13, 23 iyun 1877-ci il.

ƏNİN

*Uçdun, ey ruhi-pürfütuhı – Həsən!
Uçuşun iztirarı-təndənmi?
Qoca bülbül, niyə sovuldun sən?
Ya səfa bulmadın çəməndənmi?*

*Ey həqiqi mücahidi-islam!
Nəşri-irfanda etdiyincə dəvam –
Səni aləmə yaxdı yoxsa əvam?
Gedişin kəsrəti-mihəndənmi?..*

*Yoxsa əkdikcə toxm südqü səfa
Səni təkdir edirmiş əhli-cəfa?
Gözlədikdə bu yolda şərti-vəfa, –
Görmədin yardım əhli-fəndənmi?*

*Ey "Əkinçi" məzariatında
Bulmadınsa səmər həyatında,
İştə həngameyi-məmatında
Bu tənəbbüt deyil Həsəndənmi?*

*Leyk millət fəqət sıfatın üçün,
Mütəzəkkir nüuti-zatin üçün,
Əsəfa, bir bina səmatın üçün
Yadigar olmasın da səndənmi?..*

*Həsənim, şimdi qıl behiştə xuram,
Onda Seyyid Əzimə söylə səlam;
Key məhin şairi-bədii-kəlam
Bir xəbər tutmasın vətəndənmi?*

*Ürəfa məskəni olan Şirvan
Cühəla xabgahidir əlan;
Bizi iğfal edən bu nüktə haman
Kəndimizdən deyil, zəmanədənmi?*

“Irşad” qəzeti, №9, 19 yanvar 1908-ci il

Məhəmməd HADI

**MÜCAHİDİ-MİLLƏT
HƏSƏN BƏYİN RUHUNA İTHAF**

*Ey toxmpaşı-məzrəeyi-elmü mərifət!
Oldun qəriqi-mövceyi-ənvari-məğfirət.
Bir heykəli-mücəssəm idin, ey vücudi-pak,
Şol məsləki-bülənd ilə oldun dəfini-xak.
Əlayi-şani-qövm idi əqsayı-məqsədin,
Ləbrizi-rəhmət olsun o pakızə mərqədin!
Fəal bir “Əkinçi” idin, ey ədib sən,
İlahi-kəştar idi mətlubin, ey Həsən.*

*Bağı-fənada toxmi-bəqa əkmisən, düha!
İfayi-xidmət etmisən, ey piri-canfəda!
Nəşri-maarifə nə böyük xidmət eylədin.
Tövsii-saheyi-ədəbə qeyrət elədin.
Cəhd eylədin izaləyə afati-milləti,
Əfsus, görmədin ki, mükafati-xidməti!
Ey məşəli-təyəqqütü iqad edən ədib,
Tarix namin ilə edər iktisabi-zib.*

*Aldın şu nuri qoynuna, ey sayeyi-ədəm,
Vurdun qülubi-ümmətə min zəxmi-pürələm.
Qıldı üşul dəhrdən ol nuri-intibah,
Xaki-siyah içində doğub şimdə bir səbah.
Ey tira xak içində təvəttün edən həvam!
Sizlər də eyləyin şu gözəl pirə ehtiram.
Tiği-təhəssür ilə dili zəxmdardır,
Rəncidə qılmayın onu, pək ixtiyardır.
Cismin qocaltdı görmək üçün gənc ümmətin,
Girdi məzarə görmədi məsud millətin.
Tabavəri-təhəmməl olub çox müsibətə,
Tabübə təvəni qalmayıb artıq əziyyətə.
Azürdə etdi xəlq onu, siz şəfqət eyləyin,*

Cismi-nəzarinə baxınız, hörmət eyləyin!
 Ol zat kim, qünudeyi-xaki-məzardır,
 "Va ümməta!..." sədası ilə naləkardır.
 Ey tirə xak içində təvəttün edən həvam,
 Sizlər də eyləyin şu gözəl pirə ehtiram!
 Çeşmanına toxunmayın, ol intizardır,
 Amalının hüslüna həp didədardır.
 Fikrin kimi münəvvər ola mərqədin sənin,
 Millətdən özgə olmadı bir məqsədin sənin.

"Təzə hayat" qəzeti, №195, 197; 14, 17 dekabr 1907-ci il

MÖHTƏRƏM MÜƏLLİMİMİZ HƏSƏN BƏY MƏLİKOVUN ÖLÜMÜNƏ

"Bu sənmisən ey dahi, o tabut qucağında?
 Sönmüşmü həyatın belə məhsullu çağında?
 Ey şanlı "Əkinçi!", sən idin gəncliyə rəhbər!
 Aldı səni bizdən ölüm, ey nur saçan ülkər!
 Ey adlı, şərafətli, fədakar, böyük insan,
 Aləmlərə siğmaz vətənə etdiyin ehsan...
 Bar vermədədir bəslədiyin dadlı diləklər.
 Almış sənin ətrafinı bax, canlı çıçəklər.
 Həsrət gözünü aç bir an, ey şanlı mücahid,
 Minlərcə bu məktəbli cavanlar buna şahid:
 Yordu o zəif cismini zəhmət və məşəqqət,
 Doğma vətənin qoynuna gir, ol daha rahət.
 Gəlmış hamı qəlbində kədər son görüşə, bax!
 Mümkünmü səni ey böyük insan, de unutmaq"!.

"Irşad", 2 dekabr 1907-ci il

KİTABIN İÇİNDƏKİLƏR

Ön söz yerinə

Doğru sözün and yeri 4

H.Zərdabi və "Əkinçi"

"Əkinçi" qəzeti №1, "Daxiliyyə"	11
Rusiyada əvvəlinci türk qəzeti	13
Həsən bəy Məlikov Zərdabinin bioqrafiyası.....	18
Həsən bəy Zərdabinin Mirzə Fətəli Axundovla məktublaşması.....	42
Azərbaycan dövri mətbuatının qısa icmali. F.Köçərli	49
Həsən bəy Məlikov. F.Köçərli.....	51
Azərbaycanın mayakı. Ə.Topçubaşov.....	53
Vətəndaşlıq rəşadəti. A.Zamanov.....	56
Həsən bəy Məlikov Zərdabi. Z.Göyüşov	69
Birinci Azərbaycan qəzeti. Ə.Mirəhmədov	81
"Qəzet gərək xalqın aynası olsun". Ş.Hüseynov	84
Qaranlıqlara işiq salan qəzet. H.Hacıyev	87
«Əkinçi»dən «Azərbaycan»a. M.İbrahimova.....	89

H.Zərdabinin dəfni

Həsən bəy Zərdabinin dəfni	94
Həsən bəy Zərdabinin dəfnində Əhməd bəy Ağayevin nitqi	95
Həsən bəy Zərdabinin dəfnində Məhəmməd Əmin Rəsulzadənin nitqi	99

Həsən bəy Zərdabinin dəfnində Qara bəy Qarabəyovun nitqi	100
--	-----

H.Zərdabinin xatirəsi

Həsən bəy Məlikov. H.Vəzirov	104
Yadigar. M.Ə.Sabir	107
Bizə çoxdan ciddi qəzet lazımdır. Y.V.Çəmənzəminli	109
«Əkinçi»dən «Həqiqət»ə. C.Hacıbəyov	110
Görkəmli xalq xadimi. A.Şaiq	111

H.Zərdabiyə həsr olunmuş şerlər

Qəzəl. S.Ə.Şirvani	116
Məktubi-mənzumeyi-əhaliyi-Şamaxı. S.Ə.Şirvani.....	117
Ənin. M.Ə.Sabir	119
Mücahidi-millət Həsən bəyin ruhuna ithaf. M.Hadi	121
Möhtərəm müəllimimiz Həsən bəy Məlikovun ölümünə	123

Hənifə xanım Məlikova-Abayevanın xatırələri

(Həsən bəy Məlikov Zərdabinin bioqrafiyası)

HƏSƏN BƏY ZƏRDABI VƏ «ƏKİNÇİ»

(məqalələr, çıxışlar, sənədlər, xatırələr və ithaf şeirləri)

Yığılmağa verilmişdir: 27.04.2005

Çapa imzalanmışdır: 14.05.2005

Kağız formatı: 60x84 1/16

H/n həcmi: 7,87 ç.v.

Sifariş: 242

Sayı: 500

Kitab “ADİLOĞLU” MMC-nin mətbəəsində
hazır diapozitivlərdən istifadə olunmaqla
offset üsulu ilə çap edilmişdir.

Ünvan: Bakı şəh.,
Ü.Hacıbeyov küç., 38/3
Tel.: 498-68-25; faks: 498-08-14

Ar 2005
2074



934